



Mukəddəs Kitab

Təwrat 12-ķisim

«Padixahlar «2» »

© Muķəddəs Kitab 2012

CC BY-SA 4.0

www.mukeddeskalam.com

«Uyqurqə Kalam Tərjimisi»

Padixahlar «2»

«Padixahlar» – kitabning dawami

1 ¹ Ahab elgəndin keyin Moab Israiloja isyan ketürdi.

Iliyas pəyojəmbər Aħaziyaqa tənbih beridu

2 Aħaziya Samariyədə turoqanda ordisidiki balihanining pənjirisidin yiklip qüxüp, kesəl bolup kälđi. U həwərqılarnı əwətip ularqa: — Īkron xəhiridiki ilah Baal-Zəbubdin menin toopramda, kesilidin sakiyamdu, dəp soranglar, dedi.

3 Lekin Pərwərdigarning Pərixtisi bolsa tixbilik Iliyaskə: — Ornungdin tur, Samariyə padixahının əlqilirining aldioja berip, ularqa: — Israilda Huda yokmu, Īkrondiki ilah Baal-Zəbubdin yol soriqili mangdinglarmu? **4** Xuning üçün Pərwərdigar hazır mundak dediki: «Sən qıkkən kariwattin qüxəlməysən; sən qoķum elisən» degin, — dedi.

Xuning bilən Iliyas yoloqa qıktı.

5 Həwərqılər padixahning yeniqa kayıt tip kəldi; u ulardin: Nemixka yenip kəldinglar, dəp soridi.

6 Ular uningoqa: — Bir adəm bizgə uqrəp bizgə: — Silərni əwətkən padixahning yeniqa kayıt tip berip uningoqa: «Pərwərdigar mundak dəydu: — Israilda Huda yokmu, Īkrondiki ilah Baal-Zəbubdin yol soriqili adamlarını əwəttingmu? Xuning üçün sən qıkkən kariwattin qüxəlməysən; sən qoķum elisən!» dənglər, — dedi.

7 Padixah ulardin: Silərgə uqrəp bu səzlərni kıləjan adəm kəndək adəm ikən? — dəp soridi.

8 Ular uningoqa: U tüklük, beligə tasma baqlılojan adəm ikən, dedi. Padixah: U Tixbilik Iliyas ikən, dedi.

9 Andin padixah bir əllikbexini kol astidiki əllik adimi bilən Iliyasning kəxiqə mangdurdı; bu kixi Iliyasning kəxiqə baroqanda, mana u bir dəngning üstida olturatti. U uningoqa: I Hudanıng adimi, padixah seni qüxüp kəlsun! dəydu, dedi.

10 Lekin Iliyas əllikbexi: Əgər mən Hudanıng adimi bolsam, asmandın ot qüxüp sən bilən əllik adimini kəydürüsən, dəp jawab bərdi. Xuan asmandın ot qüxüp, uning ezi bilən əllik adimini kəydürüwətti.

11 Xuning bilən padixah yənə bir əllikbexini uning kol astidiki əllik adimi bilən uning kəxiqə mangdurdı. U uningoqa: I Hudanıng adimi, padixah eytti: Seni dərəhal qüxüp kəlsun! — dedi.

12 Lekin Iliyas əllikbexi: Əgər mən Hudanıng adimi bolsam, asmandın ot qüxüp sən bilən əllik adimini kəydürüsən, dəp jawab bərdi. Xuan Hudanıng oti asmandın qüxüp uning ezi bilən əllik adimini kəydürüwətti.

13 Padixah əmdi üçinqi bir əllikbexini kol astidiki əllik adimi bilən uning kəxiqə mangdurdı; əllikbexi berip Iliyasning aldioja qıkip, tizlinip uningoqa yalwurup: I Hudanıng adimi, menin jenim bilən sening bu əllik կulungning janliri nəziringdə əziz bolsun! **14** Dərwəkə, asmandın ot qüxüp, ilgiriki ikki əllikbexini ularning kol astidiki əllik adimi bilən kəydürüwətti. Lekin hazır menin jenim sening nəziringdə əziz bolsun, dedi.

15 Pərwərdigarning Pərixtisi Iliyaskə: Sən qüxüp uning bilən barojin; uningdin körkmiojin, dedi. U ornidin turup uning bilən qüxüp padixahning kəxiqə berip **16** padixahka: Pərwərdigar səz kılıp: «Israilda wəhiy soriqili bolidiojan Huda yokmu, īkrondiki ilah Baal-Zəbubdin yol soriqili əlqilərni əwəttingə? Xuning üçün sən qıkkən kariwattin qüxəlməysən; sən qoķum elisən!» dəydu, — dedi.

« Padixahlar «2» »

¹⁷ Xuning bilən Iliyas degəndək, Pərvərdigarning səzi boyiqə Ahaziya əldi. Uning oqlı bolmılqanqı, Yəhoram uning ornida padixah boldı. Bu Yəhoxafatning oqlı, Yəhuda padixahı Yəhoramning ikkinqi yili idi.

¹⁸ Əmdi Ahaziyaning baxka ixliri, uning kılıqan əməlliri bolsa, ular «İsrail padixahlırinining tarikh-təzkiriliri» degən kitabta pütülgən əməsmidi?

Iliyas asmanoja ketürülüdü

2¹ Pərvərdigar Iliyasni kara kuyunda asmanoja kətürməkqi bolğan wakitta Iliyas bilən Elixa Gilgaldin qıkıp ketiwatatti.

² Iliyas Elixaşa: — Səndin etünimən, bu yərdə қalojin; qunki Pərvərdigar meni Bəyt-Əlgə mangozuzdi. Elixa: Pərvərdigarning hayatı bilən, wə sening hayating bilən kəsəm kılımənki, seningdin hərgiz ayrılmaymən! dedi. Xuning bilən ular Bəyt-Əlgə qüxüp kəldi. ³ U wakitta Bəyt-Əldiki pəyoqəmbər xagirtliri Elixanıng қexioja kelip uningoja: Biləmsən, Pərvərdigar bugün oqojangni səndin elip ketidü? — dedi. U: Bilimən; xük turunglar, dedi.

⁴ Iliyas Elixaşa: — Səndin etünimənki, bu yərdə қalojin; qunki Pərvərdigar meni Yerihooşa mangozuzdi. Elixa: Pərvərdigarning hayatı bilən, wə sening hayating bilən kəsəm kılımənki, seningdin hərgiz ayrılmaymən, dedi. Xuning bilən ular ikkisi Yerihooşa bardı.

⁵ U wakitta Yerihodiki pəyoqəmbər xagirtliri Elixanıng қexioja kelip uningoja: Biləmsən, Pərvərdigar bugün oqojangni səndin elip ketidü? — dedi. U: Bilimən; xük turunglar, dedi.

⁶ Iliyas Elixaşa: — Səndin etünimənki, bu yərdə қalojin; qunki Pərvərdigar meni İordan dəryasında mangozuzdi, dedi. Elixa: Pərvərdigarning hayatı bilən, wə sening hayating bilən kəsəm kılımənki, seningdin hərgiz ayrılmaymən, dedi, xuning bilən ular ikkisi mengiwərdi.

⁷ Əmdi pəyoqəmbər xagirtliridin əllik kixi berip, ularning udulida yırakṭın karap turattı. Əmma u ikkiylən İordan dəryasining boyida tohtap turdu. ⁸ Iliyas yepinqisini katlap, uning bilən suni uriwidi, su ikkigə bəlünüp turdu; ular ikkisi kuruk yoldin ottı. ⁹ Ətüp bolqandın keyin Iliyas Elixaşa: Mən səndin ayrılmasta, sening ezung üçün məndin nemə tiliking bolsa, dəwərgin, dedi. Elixa: Sening üstündən turojan Roħning iki hässisi üstümgə konsun, — dedi.

¹⁰ U: Bu tilikinggə erixmək kiyindur; mən sandin elip ketilgən waktimdə, meni kərüp tursang, sanga xundak berilidü; bolmisa, berilməydi, — dedi.

¹¹ Wə xundak boldiki, ular səzlip mangozanda, mana, otluk bir jəng hərwisi bilən otluk atlar namayan boldı; ular ikkisini ayriwətti wə Iliyas kara kuyunda asmanoja ketürülüp kətti.

¹² Elixa buni kərüp: I atam, i atam, İsrailning jəng hərwisi wə atlıq əskərliri! — dəp warķiridi. Andin u uni yəna kerəlmidi. U eż kiyimini tutup, ularını yırtıp iki parçə kiliwətti.

¹³ Andin u Iliyasning uqisidin qüxüp қaloğan yepinqisini yərdin elip, İordan dəryasining

^{1:17} «...Yəhoram uning ornida padixah boldı» — bu «Yəhoram» bəlkim Ahaziyaning inisi. U Yəhudanıng padixahi Yəhoram degən adam əməs. «Bu Yəhoxafatning oqlı, Yəhuda padixahı Yəhoramning ikkinqi yili...» — müxü ayətə ikki Yəhoram bar; birincisi İsrail, yəni ximaliy padixahlığının padixahı, ikkinçisi Yəhudanıng padixahı.

^{1:18} «...ular «İsrail padixahlırinining tarikh-təzkiriliri» degən kitabta pütülgən əməsmidi?» — bu kitab Təwrattiki «Tarih-təzkirə» əməs, birak xübhəsizki, Təwrattiki «Tarih-təzkirə» bu kitabtin köp ugurlarını alojan.

^{2:3} «pəyoqəmbər xagirtliri» — ibraniy tilida «pəyoqəmbərnin oqulları». Bular bəlkim eż yurtini taxlap, məlum bir pəyoqəmbərə ağıxip uningdən təlim-tərbiya alıdojan wə xundakla Hudadin pəyoqəmbərlilik iltipat-kabiliyyəti tiləydiqan adamlar idı. «Pərvərdigar bugün oqojangni səndin elip ketidü» — «səndin» ibraniy tilida «bexingdin» dəp ipadilinidü. Demək, keyin Iliyas Elixanıng bexi bolmayıdu.

^{2:5} «Pərvərdigar bugün oqojangni səndin elip ketidü?» — «səndin» ibraniy tilida «bexingdin» dəp ipadilinidü.

^{2:12} «İsrailning jəng hərwisi wə atlıq əskərliri» — bəlkim Elixa hazır kərgən jəng hərwisi wə atlırını kərsitidi. Iliyas pəyoqəmbər İsrail arısında turojan waktida Hudanıng samawiy küqləri uning wasitisi bilən İsrailçə yardımda bolətti. Xu nuktidin pəyoqəmbərnin ezi İsrailçə nisbətən «jəng hərwisi wə atlıq əskərliri» bolətti. Lekin u asmanoja kətürüləndən keyin qəndək bolar?

^{2:12} 2Pad. 13:14

« Padixahlar «2» »

kıroqıkıqa kayıtip kəldi. ¹⁴ U Iliyasning üstidin qüxüp կalojan yepinqisi bilən suni urup: «Iliyasning Hudasi Pərwərdigar nədidur?», dedi. Elixax suni xundak uroqanda su ikkigə belündi; Elixax sudin etüp kətti.

¹⁵ Yerihodiki pəyəqəmbər Xagirtliri կarxi կiroqakta turup uni kərdi wə: «Iliyasning rohi Elixanıng üstididur» dəp uning aldioqa berip, bax urup təzim kıldı. ¹⁶ Ular uningoja: Mana sening kəminiliring arisida əllik əzimət bar; ətünimiz, bular oqojangni izdigili barsun. Pərwərdigarning Rohı bəlkim uni kətürüp taoqlarning bir yeridə yaki jiloqlarning bir təripidə taxlap կoydimiki, dedi. Lekin u: Silər həq adəmni əwətmənglər, dedi.

¹⁷ Əmma ularning uni կistawerixi bilən u hijalət bolup: Adəm əwətinglər, dedi. Xunga ular əllik kixini əwətti; bular üç kün uni izdidi, lekin həq tapalmidi. ¹⁸ Ular Elixanıng yenioqa kayıtip kalgandə (u Yerihoda turuwatatti) u ularqa: Mən dərwəkə silərgə «İzdəp barmanglar!» demidimmi? — dedi.

Elixax pəyəqəmbərning pəyəqəmbərlik հօկուկի namayan bolidu

¹⁹ Xəhərdiki adəmlər Elixaxoja: Olojam kərgəndək, xəhər ezi obdan jaydidur, lekin su naqar wə tıptrak tuoqmastur, dedi.

²⁰ U: Yengi bir koza elip kelip, iqiğə tuz koyup, manga beringlar, dedi. Ular uni elip kelip uningoja bərdi.

²¹ U bulakning bexioqa berip uningoja tuzni təkti wə: Pərwərdigar mundaq dəydu: — «Mən bu sularni sakayıttım; əmdi ulardin կaya əlüm bolmayıdu wə yərning tuoqmaslıkı bolmayıdu» — dedi.

²² Huddi Elixanıng eytkən bu səzidək, u su taki bügüngə կədər pak bolup kəldi.

²³ Elixax Yerihodin qikip Bəyt-Əlgə bardi. U yolda ketip baroqanda, bəzi balilar xəhərdin qikip uni zanglıq կilip: Qikip kət, i takir bax! Qikip kət, i takir bax! — dəp warkıraxtı.

²⁴ U burulup ularqa karap Pərwərdigarning nami bilən ularqa lənət okudu; xuning bilən ormanlıktın ikki qixi eyiğ qikip, balılardın kırıq ikkini yırtıwətti. ²⁵ U u yərdin ketip, Karməl teoqioqa berip, u yərdin Samariyəgə yenip bardi.

Moab Israel bilən jəng kılıdu

3 ¹ Yəhədua padixahı Yəhoxafatning səltənitining on səkkizinci yili, Ahəbning oöli Yəhəoram Samariyədə Israelə padixah bolup, on ikki yil səltənət kıldı. ² U ezi Pərwərdigarning nəziridə rəzil bolqənni կilətti, lekin atisi bilən anisi կilojan dərijidə əməs idi. U atisi yasatkan «Baal tūwrükini» elip taxlidi. ³ Lekin u Israelni gunahqə putlaxtuqan Nibatning oöli Yəroboamning gunahlılırida qing turup, ulardin həq yanmıcı.

⁴ Moabning padixahı Mexa nahayiti qong koyqı idi; u Israelning padixahı yüz ming կoza həm yüz ming koqkarning yungini olpan կilətti. ⁵ Əmdi xundak boldiki, Ahəb elüp kətkəndin keyin Moabning padixahı Israelning padixahı yüz ərədi.

⁶ U wakıttıa Yəhəoram padixahı Samariyədin qikip həmmə Israelni jəng üçün editlidi. ⁷ U yənə adəm əwitiq Yəhədanıng padixahı Yəhoxafatka həwər berip: Moabning padixahı məndin yüz əridi; Moab bilən soküxkili qikamsən? — dedi. U: Qikimən; bizdə meninq-sening dəydiojan gəp

^{2:21} «Mən bu sularni sakayıttım» — yaki «Mən bu sularni tazilidim».

^{3:2} 1Pad. 16:32

^{3:4} «yüz ming կoza həm yüz ming koqkarning yungini olpan կilətti» — yaki «yüz ming kozining wə yüz ming koqkarning yungini olpan əwəttə».

^{3:5} 2Pad. 1:1

« Padixahlar «2» »

yoktur, mening həlkim sening həlkindur, mening atlirim sening atliringdur, dedi..

⁸ U yənə: Əyəsi yol bilən qıçayı, dəp soridi. Yəhəoram: Biz Edom qəlining yoli bilən qıçayı, dəp jawab bərdi.

⁹ Andin Israilning padixahı bilən Yəhəudanıng padixahı Edomning padixahıqə əxulup mangdi. Ular yəttə kün aylinip yürüx kılıqandin keyin, əxun wə ular elip kəlgən at-ulaqlarəqə su əkalmidi. ¹⁰ Israilning padixahı: Apla! Pərvərdigar biz üq padixahı Moabning əlioqə qüxsun dəp, bir yərgə jəm kılıqan ohxaydu, dedi.

¹¹ Lekin Yəhəoxafat: Pərvərdigardin yol soriximiz üçün bu yərda Pərvərdigarning bir pəyojəmbiri yokmu? — dedi. Israilning padixahının qakarlıridin biri: Ilyasning əlioqə su əkuyup bərgən Xəfatning oqlı Elixa bu yərda bar, dedi.

¹² Yəhəoxafat: Pərvərdigarning səz-kalami uningda bar, dedi. Xuning bilən Israilning padixahı bilən Yəhəoxafat wə Edomning padixahı uning əxioqə qüxüp bardi.

¹³ Elixa Israilning padixahıqə: — Mening sening bilən nemə karim! Əz atangning pəyojəmbərliri bilən anangning pəyojəmbərlirinə əxioqə baroqın, dedi.

Israilning padixahı: Undak demigin; qünki Pərvərdigar bu üq padixahı Moabning əlioqə tapxurux üçün jəm kılıqan ohxaydu, — dedi.

¹⁴ Elixa: Mən hizmitidə turuwatkan Pərvərdigarning hayatı bilən əsəm əlimənki, əgər Yəhəudanıng padixahı Yəhəoxafatning hərmitini əlmiqən bolsam, seni kəzgə ilmiqən yaki sanga ərimiqən bolattım. ¹⁵ Lekin əmdi berip bir sazqını manga elip kelinglər, — dedi.

Sazqi saz qalqanda, Pərvərdigarning koli uning üstigə qüxti. ¹⁶ U: Pərvərdigar səz kiliq: «Bu wadining həmmə yerigə ora kolanglar» dedi, — dedi andin yənə:

¹⁷ — Qünki Pərvərdigar mundak dəydu: «Silər ya xamal ya yamoqur kermisənglarmu, bu wadi suoja tolup, əzüngər bilən at-ulaqlıringər həmmisi su iqisilər». ¹⁸ Lekin bu Pərvərdigarning nəziridə kiçik ix bolup, u Moabnemu silərnəng əlləringərə tapxuridu. ¹⁹ Silər barlıq mustəhkəm xəhərlərni wə barlıq esil xəhərlərni bəsüp etüp, barlıq yahxi dərəhlərni kesip taxlap, həmmə bulaklarnı tindurup, həmmə munbat ekinzarlıqni taxlar bilən əkləp harab ələsilər» — dedi.

²⁰ Wə atisi atığenlik ərbədən sunuloqan wəqtidə, mana, su Edom zemini tərəptin ekip kelip, həmmə yərni suoja toxkuzdi. ²¹ Əmma Moablarning həmmisi: Padixahlar biz bilən jəng kılıqılı qıçıktı, dəp anglıqən bolup, sawut-kałkan kətürəligüdək qong-kiçik həmmisi qegrada tizilip səpta turdi. ²² Ular atisi sahərdə kəpənək karisa, kün nuri ularning udulidiki su üstigə qüxkanidi; künning xolisida su ularəqə kəndək kərəndi. Ular: —

²³ Bu kan ikəni! Padixahlar uruxup bir-birini kılıqan ohxaydu. I Moablar! Dərəhal oljining üstigə qüxüp bəlixiwalayı! dedi.

²⁴ Lekin ular Israilning ləxkərgahıqə yətkəndə, Israillar ornidin kəpənək Moablarə hujum kılıxi bilən ular bədər qaqtı. Israillar ularni sürüp-tokay kılıwətti. ²⁵ Ular xəhərlərni wəyran kiliq, hərbir adam tax elip, həmmə munbat ekinzarlıqni tolduruwətküqə tax taxlidi. Ular həmmə bulak-küdükələrni tindurup, həmmə yahxi dərəhlərni kesiwətti. Ular Kir-Hərəsət xəhəridiki taxlardın baxxa həq nemini əldənmədi. Xu xəhərgə bolsa, saloqə atkəqilər uningoqə qərgiləp hujum kıldı.

3:7 «bizdə mening-sening dəydioqan gəp yoktur» — ibraniy tilida «mən özüm sanga ohxax bolimən» degən səz bilən ipadilinidu.

3:7 1Pad. 22:4

3:11 1Pad. 22:7

3:13 1Pad. 18:19

3:14 «Mən hizmitidə turuwatkan» — ibraniy tilida «Mən Uning (Hudanıng) aliddə turuwatkan» degən səz bilən ipadilinidu. Elixa eznini padixahının ordısında daim oqojisining aliddə turuwatkan hizmatkarəqə ohxitidu.

3:14 1Pad. 17:1

3:15 «Sazqi saz qalqanda, Pərvərdigarning koli uning üstigə qüxti» — yaki «Sazqi qalsa, Pərvərdigarning koli... qüxətti».

3:25 «Ular Kir-Hərəsət xəhəridiki taxlardın baxxa həq nemini əldənmədi» — buning mənisi bəlkim «Ular Kir-Hərəsət

« Padixahlar «2» »

²⁶ Moabning padixahı jengning əzигə ziyadə kattık kəlginińi körüp ezi bilən yəttə yüz kiliqwazni elip Edomning padixahıqa hujum kılıp besüp etüxkə atlandı; lekin ular besüp etəlmidi.

²⁷ Xuning bilən təhtigə warislik kılıquqi tunji oqlını elip, sepilning təpisidə uni keydürmə kurbanlıq kıldı. U wakıttı Israil Pərwərdigarning kattık kəhrigə uqrıoqanıdi. Xuning bilən bu üq padixah Moab padixahtın ayrılip, hərkəsisi əz yurtioqa ketixti..

Elixa pəyərəmbər tul hotun wə uning oqullirioqa yardım beridu

4 ¹Pəyərəmbər xagirtliridin birining tul կalojan hotuni Elixaoqa pəryad kılıp: Sening կulung bolоjan menin erim elüptu. Bilisənki, sening կulung Pərwərdigardin qorkqan adəm idi. Əmdi kərz igisi menin ikki oqlumni küllukka alojili kaldi.

² Elixa uningdin: Sening üçün nemə kılay? Deginə, eyüngdə neməng bar? — dəp soridi. U: Dedikingning əyidə kiqik bir koza maydin baxka həqnərsə yok, — dedi.

³ U: Berip həmmə koxnili ringdin qəgün-koza, yəni box qəgün-kozilarını ətnə alojin, ular az bolmisun. ⁴ Andin əzüng bilən oqulliring eygə kirgin, iixkni yepip həmmə qəgün-kozilarıga may kaqiliojin. Toxkanlırinı bir qətkə elip koyojin, — dedi.

⁵ Xuning bilən u yərdin ayrılip oqulliri bilən eygə kirip iixkni yaptı. Oqulliri qəgün-kozilarını uning aldiqə elip kəlgəndə, u may kuydi. ⁶ Wə xundak boldiki, qəgün-kozilarının həmmisi toləpanda u oqlıqə: Yənə bir koza elip kəl, dedi. Əmma oqlı: Əmdi koza կalmidi, dedi. U wakıttı may tohtap kaldi.

⁷ Əmdi u berip Hudanıng adimiga həwər yətküzdi. U: Berip mayni setiwət, kərzingni tüğətkin; andin կalojan pul bilən əzüng wə oqulliringning jenini bekinqilar, dedi.

Elixa əlgən balını tirildüridu

⁸ Bir küni Elixa Xunəm xəhīrigə bardı. U yərdə bir bay ayal bar idi wə u uni əz əyidə tamakka tutup kaldi. Xuningdin keyin hərkəqan u yərdin etüp mangsa, u uning əyiga kirip oqızalinnati.

⁹ Bir küni u əz erigə: Bu yərdin daim etidiqan kixi Hudanıng bir mukəddəs adimi iğənlilikini biliyəttim. ¹⁰ Biz eżidə uningoqa bir kiqirkər ey salaylı. Uningoqa eydə kariwat, xira, orunduk wə qıraqdan təyyarlap berəyli; wə xundak bolsunki, u կaqanla yenimizəja kəlsə xu eydə tursun, — dedi.

¹¹ Əmdi pəyərəmbər bir küni u yərgə kəlgəndə, xu balihaniqə kirip yetip kaldi. ¹² U əz hizmətkarı Gəhəzioqa: Sən u Xunəmlik ayalni qakıroqin, dedi. U uni qakıroqanda, ayal uning kəxioqa kaldi.

¹³ Pəyərəmbər hizmətkarioqa: Sən uningoqa: «Sili bizning ojemimizni yəp muxundak əzlirini kəp awarə kıldıla; mən sili üçün nemə kılıp berəy? Padixahqə yakı қoxun sərdarioqa birər tələplirini yətküzəymü?» — degin, dedi.

Ayal buningoqa jawab berip: — Mən ez həlkim arisida yaxawatımən, boldı! dedi.

¹⁴ Əmdi Elixa Gəhəzidin, uningoqa nemə kılıp berix kerək? — dəp soridi. Gəhəzi: Uning oqul xəhirinən ezzini wəyran kilmidi» degəndək bolsa kerək.

3:27 «Pərwərdigarning kattık kəhrigə...» — ibraniy tilida «uning kattik kəhrigə...». «Pərwərdigarning kattık kəhrigə uqrıoqanıdi» — Israillning xu qəođa nemixka Pərwərdigarning kəhrigə uqrax səwəbi muxu yerdə etilmiyəndi. Birnəqqə alim muxu «kəhrigə»ni Parwərdigardin emas, bəlkı Edom təripidin kəlgən, dəp karap, təwəndikidək tərijimə bilən xərh berip qüxəndüridü: «(26) Moabning padixahı ... Edomning padixahıqa hujum kılıp besükə atlandı; lekin ular besüp etəlmidi. (27) Xuning bilər uning (Edomning) təhtigə warislik kılıquqi tunji oqlını elip kelip, sepilning təpəsində uni keydürmə kurbanlıq kıldı. U wakıttı Israil kattık kəhrigə uqrıoqanıdi (Edomlar: «Biz Israillar bilən ittipakdax bolojaqka, biz ularning kasapitiga uqrıduk» dəp Israiloja kattık oqəzpləngənədi». Demək, xu alımlar xu «kəhrigə» Edomlar təripidin kəldi, dəp karaydu).

— Birak bizningqə bundak tərjimidə ikki muhim nuktini pəräziy tərijimə կalojan bolojaqka, uningoqa kəyil bolmiduk, Xunga biz yənilən ayəttiki «kəhrigə»ni Huda təripidin bolоjan, dəp karaymiz.

4:1 Law. 25:39

4:2 «kiqik bir koza may» — bu may bəlkim zayıtun meyi idı.

« Padixahlar «2» »

balisi yok ikən, wə erimu keri ikən, dedi.

¹⁵ U: Uni qakıroqın, dedi. Ayalní qakırıwidi, ayal ixikkə kelip turdi.

¹⁶ Pəyələmbər uningoja: Kelər yili təhminən muxu wakitta կuqaklırida bir oğulları bolidu, dedi.

U: Yak, i oqojam! I Hudanıng adımı, dedikinggə yalojan eytmiojin, dedi..

¹⁷ Əmdi Elixa uningoja degəndək u ayal һamılıdar bolup, ikkinqi yili bekitilgən wakitta oğul tuşdı.

¹⁸ Bala əsüb qong boldi. Bir künı xundak boldiki, u atisi bar yərgə, ormiqılarning kəxioja qıkıp kətti. ¹⁹ U atisioja: Way bexim, way bexim, dəp waysidi. U hizmətkarioja, uni anisining kəxioja elip barçın, dedi.

²⁰ U uni kətürüp anisining yenioja apirip koydi. Bala anisining etikidə qüxkiqə olturdi, andin elüp kaldi. ²¹ Andin anisi qıkıp, uni Hudanıng adimining eyidiki kariwatka yatkuzup koyup, ixikni yepip qıkıp kətti. ²² U erini qakırıp uningoja: Өləmlərdən birini mangduroqın, u bir exəknı elip kəlsun; mən uni qapturup, Hudanıng adimining kəxioja dərħal berip keləy, dedi.

²³ Eri uningoja: Nemixka uning kəxioja bugün barisən? Bugün ya yengi ay ya xabat künı bolmisa, dedi. Ayali uningoja, Həmmə ix tinqlik – dedi..

²⁴ U exəknı tokutup oqlamioja: Ittik həydəp mang; mən demigüqə tohtimiojin, dedi..

²⁵ Xuning bilən u Karməl teoqıja berip Hudanıng adımı aldiqə kəldi. Wə xundak boldiki, Hudanıng adımı uni yırakṭınlı kərüp eż hizmətkari Gəhəzioja: Mana Xunəmlik ayal keliwati; ²⁶ Sən uning aldiqə yığırüp berip uningdin: Sili tinqlikmu? Ərliri tinqlikmu? Balılıri tinqlikmu?» – dəp soriqin, dedi.

— Həmmə ix tinqlik, dəp eytti ayal.

²⁷ Əmdi taqıqə qıkıp Hudanıng adimining kəxioja kəlgəndə, u uning putlirini կuqaklıdi. Gəhəzı uning yenioja berip uni ittiriwətməkqi boldi; lekin Hudanıng adımı: — Uni eż ixtiyarioja koyojin; qünki uning kəngli intayın sunuk wə Pərwərdigar bu ixni manga deməy yoxuruptu, dedi.

²⁸ Ayal: Mən oqojamdin bir oğul tilidimmu? Manga yalojan səz kilmiojin, dəp səndin etünmidimmu? — dedi..

²⁹ Pəyələmbər Gəhəzioja: — Belinqni qing baqlap, menin һasamni elip mangojin. Birsiga uqrısan, uningoja salam kilmiojin, birsi sanga salam kilsa, sən uningoja jawab bərmigin. Mening һasamni balining yüzigə koyojin, dedi..

³⁰ Balining anisi: Pərwərdigarning hayatı bilən wə sening həyatıng bilən kəsəm kılımənki, səndin ayrılmaymən, dedi. Elixa ornidin turup uning kəynidin əgəxti.

³¹ Gəhəzı ulardın burun berip һasısını balining yüzigə koyojanıdi. Əmma heq awaz yaki tiwix qıkmidi. Xuning bilən u yenip Elixanıng aldiqə berip uningoja: Bala oyojamıdi, dedi.

³² Elixa eygə kelip կarisa, mana, bala uning kariwitida əlük yatattı. ³³ U bala bilən eżini ayrim kəldurup, ixikni yepiwtip Pərwərdigaroja dua kıldı. ³⁴ Andin u kariwatka qıkıp balining üstiga

^{4:16} «muxu wakitta» — yaki «ətiyazda».

^{4:16} Yar. 18:10, 14

^{4:23} «nemixka uning kəxioja bugün barisən?» — eri bəlkim ayalining berix məksitini qüxənmidi. Erining səzığə karioqanda «yengi ay» yaki «xabat künı» pəyələmbərlər bilən kerüxüx կolaylıq wakıt bolatti. «Həmmə ix tinqlik» — yaki «hatırjəm bolqın».

^{4:24} «Ittik həydəp mang; mən demigüqə tohtimiojin» — oqlamı bəlkim exəknıng yenida yığırüp, ayalqa həmrəh bolsa kərək.

^{4:28} «mən oqojamdin bir oğul tilidimmu?» — okurmənlərning esidə barkı, bu ayal əslidə Elixadin birər nərsə tiliməkqi əməs idi. U oğul pərzənt kerüxə zor intizar bolsımı, yənə oğul tiləxtin körkətti.

^{4:28} 2Pad. 4:16

^{4:29} «birsiga uqrısan, uningoja salam kilmiojin, birsi sanga salam kilsa, sən uningoja jawab bərmigin» — ottura xarkətə yolda ketiwatkanlar bir-biri bilən salamlaxkanda adəttə uzun wakıt ketətti.

^{4:29} Luká 10:4

^{4:33} Mat. 6:6

« Padixahlar «2» »

ezini koyup aqzini uning aqzioja, kezlirni uning kezligi, kollirini uning kollirioja yekip yatti. Xuning bilen balining bedini issixka baxlidi.³⁵ U quxup eydə u yak-bu yakka mengip andin yənə kariwatka qikip yənə balining üstigə egildi. U wakitta bala yəttə ketim qüskürdi, andin kezlirini aqtı.

³⁶ Pəyərəmbər Gəhəzini qakirip uningoja: Xunəmlik ayalni qakirojin, dedi. U uni qakirip koydi. U Elixanıng yenioja kəlgəndə. U uningoja: Ooşullarını ketürüp alsila, dedi.

³⁷ U əyigə kiripla uning ayioji aldioja yikilip dum yatti, bexi yərgə təküküdək təzim kıldı. Andin eż oqlini ketürüp qikip kətti.

Aqarqılıkta bolovan mejizilər

³⁸ Elixa Gilgalıja yenip bardi. Xu qaşa yurtta aqarqılık bolovanı. Pəyərəmbərlərning xagirtılıri Elixanıng yenida olturoğanda u eż hizmətkarioja: Sən qong kazanni esip pəyərəmbərlərning xagirtlirioja xorpa pixurup bərgin, dedi.

³⁹ Ulardin birsi otyax tərgili dalaqja qikip yawa kapak pelikini tepip, uningdin yawa kapak üzüp etikini toldurup kelip, toorrap kazanoja saldı; qünki ular bularning ziyanlık ikənlilikini bilməytti.

⁴⁰ Andin ular yənglər dəp adəmlərgə usup bərdi. Lekin ular tamaqnı yegili baxlıqanda: I Hudanıng adımı, kazanda ölüm bar, dəp warkıraxtı. Həqkim uningdin yeyəlmidi.

⁴¹ Elixa: Azrakkına un elip kelinglər, dedi. U xuni kazanoja taxlap: Həlkə usup bərgin, yesun, dedi. Wə mana, kazanda həq zəhər kalmıdi.

⁴² Əmdi Baal-Xalixaḥdin bir adəm kelip, Hudanıng adimigə arpa həsulining tunji mewisidin ax-nan, yəni yigirmə arpa nanni wə bir halta kək baxni elip keliwidi, u: Həlkə yegili aldioja koyojin, dedi.

⁴³ Uning hizmətkarı: Xuni bir yüz adəmning aldida qandak կoyalaymən? dedi. Elixa: Həlkə yegili bərgin; qünki Pərvərdigar mundak dəydu: Ular yəydu wə uningdin exip կalidu, dedi.

⁴⁴ Xuning bilən u xuni ularning aldida koydi; ular yedi wə dəl Pərvərdigarning deginidək, uningdin exip kaldi.

Suriyəning koxunining sərdarı Naamanning sakaytilixi

⁵ ¹Suriə padixahının koxun sərdarı Naaman eż ojojisining aldida tolimu kədirləndi wə izzətləndi, qünki Pərvərdigar uning kolı arkılık Suriyəgə nusrətlər bərgənidi. U batur jəngqi bolovını bilən, lekin mahaw kesiligə giriptar bolup կalojanı.

² Əmdi Suriylər top-top bolup, bulangqılıkça qikip Israildin bir kiqik kızni tutup kəlgənidi; bu kız Naamanning ayalining hizmitini kılatti. ³ U hanimoja: Kaxki, mening ojojam Samariyədiki pəyərəmbərning kəxida bolsidi! U uni mahaw kesilidin sakaytatti, dedi.

⁴ Naaman berip hojisioja: — Israilning yurtidin bolovan kiqik kız mundak-mundak eytti, dedi.

⁵ Suriyə padixahi: Yahxi! Sən baroqın, mən Israilning padixahıja bir məktup əwətimən, dedi. Naaman on talant kümüx bilən altə ming xəkəl altun wə həm on kixilik kiyimni elip Israiloja bardi.

⁶ U məktupni Israilning padixahıja apirip tapxurup bərdi. Məktupta: — «Bu məktup sanga yətkəndə bilgəysənki, mən eż hizmətkarim Naamanni sening կexingoja mangdurdum. Sən uni

^{4:35} 1Pad. 17:21; 2Pad. 8:1; Ros. 20:10

^{4:39} «yawa kapak» — biz parizimiz boyiqə xundak tərjimə kıldıq. Lekin bu əsümlük wə mewisining zadi nemə ikənlilikə bizə hazır naməlum.

^{4:41} Mis. 15:25

^{4:43} Yh. 6:9, 11

^{5:5} «on talant kümüx» — bir talant bəlkim 30.6 kilogram idi, xunga bu 306 kilogram kümüx idi. «Altə ming xəkəl altun» — 70 kilogramqa boluxi mumkin idi.

« Padixahlar «2» »

mahaw kesilidin sakaytkaysən», dəp pütülgənidi.

⁷ Israilning padixahı hətni okup bolup, eż kiyimlirini yirtip-yirtiwətti wə: — Mən Hudamu? Kixini əltürüp həm tirildurələymənmu? Nemixkə u kixi: — Bu adəmni mahaw kesilidin sakaytkın, dəp hawalə kılıdu? Kəni, oylinip kərunglar, u dərwəkə mən bilən jəng kıløjili bahana izdəydi, dedi.

⁸ Wə xundak boldiki, Hudanıng adımı Elixanıng padixahının eż kiyimlirini yirtkini anglojanda, padixahka adəm əwitip: Nemixkə eż kiyimliringni yirtting? U kixi hazır bu yərgə kəlsun, andin u Israilda bir pəyoğəmbər bar ikən dəp bilidu, dedi.

⁹ Naaman atliri wə jəng hərwisi bilən kelip, Elixanıng əyining ixiki aldida tohtidi. ¹⁰ Elixanıng həwərqini mangdurup Naamanoğa: — Berip lordan dəryasında yəttə ketim yuyunup kəlgin; xundak kılısgangatliring əsliga kelip pakiz bolisən, dedi.

¹¹ Lekin Naaman aqqiklinip yenip kelip: — Mana, u qoqum qikip, mening bilən kərixidu, əra turup Hudasi Pərwərdigarning namişa nida kılıp, yara jayning üstidə əqlini silkip, mahaw kesilini sakaytidu, dəp oylap kəlgənidim. ¹² Dəməxkning dəryalırı, yəni Abarna bilən Farpar dəryasının sulurı Israilning həmmə suluridin yahxi əməsmə? Mən ularda yuyunsam pakiz bolmamdim? — dedi. U ətəkkən oqəzəplinip burulup yoloq qıktı.

¹³ Lekin uning hizmətkarlıri uning kəxioqa berip: — I atam, əgər pəyoğəmbər siligə eçir bir ixni tapilioqan bolsa, kılmasmidila? Undak bolovan yərdə, u siligə suça qüxüp yuyunup, pakiz bolisəla, degən bolsa xundak kılımmalı? — deyixti.

¹⁴ Xunga u qüxüp, Hudanıng adimining səzığa bınaən Iordan dəryasında yəttə ketim qəmündi. Xuning bilən uning eti paklinip, kiqik balining etidək bolup sakayıd..

¹⁵ Xuning bilən u barlıq həmrəhləri bilən Hudanıng adimining kəxioqa kəytip kelip, uning aldida turup: — Mana əmdi pütkül yər yüzidə Israildin baxka yərdə Huda yok ikən, dəp bilip yəttim; əmdi hazır, ez kəminəngdin bir sowoqatni kobul kılqojin, dedi.

¹⁶ Lekin Elixanı: Mən hizmitidə turuwatkan Pərwərdigarning hayatı bilən kəsəm kılımənki, həq nemini kobul kılmasmən, dedi. Naaman tola qing turuwalsimu, həq kobul kılımədi.

¹⁷ Andin Naaman mundaq dedi: — Əgər kobul kılımisang, kəminənggə topidin ikki keçir yük berilsün; qunki kəminəng bundın keyin Pərwərdigardin baxka həqkandak ilahalarqa kəydürmə kurbanlıq yaki inaqlik kurbanlığını kəltüməydi. ¹⁸ Lekin Pərwərdigar kəminangning xu bir ixini kəqürüm kılqay: oqojamning ezi Rimmonning buthanisoqa səjdə kilmək üçün kirgəndə, mening kolumna yələnsə mən Rimmonning buthanisida tiz püksəm, muxu amalsız tiz pükkinim üçün Pərwərdigar mən kəminəngni kəqürgəy, dedi.

¹⁹ Elixanı uningoşa: — Sən aman-hatirjəmlitkə kətkin, dedi. U uningdin ayrılip azojinə yol mangdi. ²⁰ Lekin Hudanıng adımı Elixanıning hizmətkarı Gəhəzi könglide: — Mana, u Suriyəlik Naaman elip kəlgən nərsiliridin oqojam həqnemini almay, uni bikar kətküzüwetiptu. Lekin Pərwərdigarning hayatı bilən kəsəm kılımənki, mən uning kəynidin yüksürüp berip, uningdin azraq bir nərsə alay, dəp oylidi. ²¹ Xuni dəp Gəhəzi Naamanning kəynidin bardı. Naaman bir kimning kəynidin yüksürüp keliwatkinini körüp, hərwəsidin qüxüp uning aldioqa berip: Həmmə ix tinqlikmu? — dəp soridi.

²² U: — Tinqlik, — dedi, — əmma oqojam meni mangdurup: Mana əmdi Əfraim təqəlikidin pəyoğəmbərlərning xagirtlidin ikki yigit kəximoqa kəldi. Bularqa bir talant kümüx bilən ikki kixlik kiyim bərsilə, dəp eytti, — dedi.

^{5:7} Kən. 32:39; 1Sam. 2:6

^{5:14} Luğa 4:27

^{5:17} «inaqlik kurbanlıq» — yaki pəkət «kurbanlıq». Adətə bu sez «inaqlik kurbanlıq» yaki «təxəkkür kurbanlıq»ını bildürirdi. Uning topini tələp kılıxi bəlkim Israildiki xu topa (kurbangah süpitidə) üstidə eż kurbanlıklarını kılmaqçı bolovan boluxi mümkün.

^{5:18} «Rimmon» — Suriyəning «boran qıkarajuqi but»ı idi.

« Padixahlar «2» »

²³ Naaman: — İkki talant kümüxnı қобул қilojin, dəp uni zorlap ikki talant kümüxnı ikki haliqə qeqip, ikki kixilik kiyimni qıkırıp bərdi. Bularni Naaman oqlamlırıdin ikki yigitə yüdküzdi; ular Gəhəzining aldida bularni kətürüp mangdi.

²⁴ U turojan dənggə yətkəndə bularni ularning қollırıdin elip əyigə tikip koydi; andin bu adəmlərni kətküzüwətti. ²⁵ Andin u oqojisining aldioja kirip turdi. Elixə uningdin: — I Gəhəzi, nəgə berip kəlding? — dəp soridi. U jawab berip: Қulung həqyərgə barmidi, — dedi.

²⁶ Elixə uningoja: — Məlum bir kixi hərvisidin qızıüp, kəynigə yenip, sening aldingoja kəlgəndə, mening rohim xu qaoğda sening bilən birgə baroqan əməsmu? Bu kixiler kümüx bilən kiyim, zayıtun baqları bilən üzümzarlar, köy bilən kala, malayalar bilən kenizəklərni қobul kılıdioqan wakitmu? ²⁷ Lekin hazır Naamanning mahaw kesili sanga həm nəslinggə mənggügə qaplıxidu, — dedi. Xuning bilən u Elixanıq kəxidin qıkkanda kardək ak bolup kəldi.

Paltining bexini su üstidə ləylitixi

6 ¹ Pəyojəmbərlarning xagirtliri Elixəoja: — Mana bizgə sening aldingda turuwatkan yerimiz tar kəldi. ² Iordan dəryasining boyioja berip, hərbirimiz birdin yaşaq elip, xu yərdə turidioqanoqa bir turalıq ey yasayı, — dedi.

— Beringlar, dəp jawab bərdi u.

³ Ularning biri yenə: — İltipat əliqə əliqə miniliring bilən birgə baroqin, dedi. U: — Billə baray, dedi.

⁴ U ular bilən mangdi. Ular Iordan dəryasında berip, dərəh kesixkə baxlıdı. ⁵ Lekin ularning biri dərəh kesiwatqanda paltining bexi suşa qüxtüp kətti. U warkirap: — Way oqojam, bu etnə alojan palta idi, dedi.

⁶ Hudanıng adımı: Nəgə qüxti, dəp soridi. U qüvkən yərni kərsitip bərdi. U bir xahni kesip, uni suşa taxliwidı, Paltining bexi ləyləp qıktı.

⁷ U: Uni қolungoja aloqin, dewidi, u kixi қolını uzutup uni tutuwaldı.

Elixə pütün bir қoxunni məəoplup ķılıdu

⁸ Suriyəning padixahı Israil bilən jəng kılıwatatti. U eż hizmətkarlıri bilən məslihətlrixip, palanqi-pokunqi yərdə bargah tikimən, dəp bekitətti.

⁹ Hudanıng adımı Israilning padixahıqə həwər əwitip: — Sən palanqi-pokunqi yərgə berixtin ehtiyat ķilojin, qünki Suriylər u yərgə qüxməkqi, dedi.

¹⁰ U waqtılarda Israilning padixahı Hudanıng adımı əzığə kərsətkən jayoja adəm əwətip u yərdiki adəmlirigə ehtiyat ķılıxni agaḥlandurdu. Bundak ix birqanqə ketim boldı.

¹¹ Buning səwəbidin Suriyəning padixahı kənglidə qattık aqqiklinip, eż hizmətkarlırinı qakırıp ulardin: — Arimizdin kimning Israilning padixahı təripida turidioqanlığını manga kərsitip bərməmsilər?! — dəp soridi.

¹² Lekin hizmətkarlırinin biri: — I oqojam padixah undak əməs; bəlkı Israilda turidioqan Elixə degən pəyojəmbər sən yatkan hujrangda ķılıjan səzlirinə Israil padixahıqə eytip beridu, — dedi.

¹³ U: Berip uning nədə ikənlikini paylap kelinglar, mən adəm mangdurup uni tutup keləy, dedi. Ular: — U Dotan xəhəridə ikən, dəp həwər kıldı.

¹⁴ Xuning bilən u xu yərgə atlıklär, jəng hərwiliri wə zor bir қoxunni mangdurdu. Ular keqisi yetip kelip xəhərnı қorxiwaldı.

^{5:27} Qəl. 12:10; ²Tar. 26:19, 20

^{6:8} «...məslihətlrixip, palanqi-pokunqi yərdə bargah tikimən, dəp bekitətti» — yaki «... məslihətlrixip, ular uningoja: — Palanqi-pokunqi jayda hujum ķılıayla, dedi.»

^{6:10} «birqanqə ketim» — ibranıylıda «bir ketim, ikki ketim əməs» degən sözər bilən ipadilinidu.

« Padixahlar «2» »

¹⁵ Hudanining adimining maliyi səhərda turup qıkşa, mana, bir atlıklar wə jəng hərwiliri қoxuni xəhərni қorxiwalıjanidi. Malay uningoja: Apla, i oqojam, kəndak қılarmız? — dedi.

¹⁶ Lekin u: Қorkmiojin; mana biz bilən birgə boləjanlar ular bilən birgə boləjanlardın keptur, dedi. ¹⁷ Əmdi Elix dua kılıp: I Pərvərdigar, malayimning kəzlrini kərləydiqan kılıp aqkaysən, dedi. U wakıttı Pərvərdigar yigitning kəzlrini aqtı wə u əyni əhwalni kərdi; mana, pütkül taqı Elixani qəridəp turoqan yalkunluk at wə jəng hərwiliri bilən toləjanidi.

¹⁸ Suriylər qüxüp u tərəpkə kəlgəndə, Elix Pərvərdigaroja dua kılıp: Bu həlkni korluk bilən urojin, dedi. Xuning bilən U Elixanı tiliki boyiqə ularnı korluk bilən urdi.

¹⁹ Elix ularoja: Bu silər izdigən yol əməs wə silər izdigən xəhər əməs; menin kəynimdin əgixinglar, silərni silər izdigən adəmning kəxiqə baxlap baray, dəp ularnı Samariyəgə baxlap bardi. ²⁰ Wə xundak boldiki, ular Samariyəgə kirgəndə Elix: I Pərvərdigar, ularning kəzlrini kərləydiqan kılıp aqkaysən, dedi. Pərvərdigar ularning kəzlrini aqtı; wə mana, ular Samariyəning otturisida turatti.

²¹ Israilning padixahı ularnı kərgəndə Elixadin: I atam, ularnı əltürüwetəymu? Ularnı əltürüwetəymu? dəp soridi.

²² U: — Sən ularnı əltürmə; hətta eziung kılıq wə okyaying bilən əsir kiloqanlıringni əltürməydiqan yərdə, bularnı əltürüvkə bolamti? Əksiqə, ularning aldioja nan, su koyojin; xuning bilən ular yəp-iqip eż oqjisicə yenip kətsun, dedi.

²³ Xundak kılıp, u ularoja qong ziyapət bərdi; ular yəp-iqip boləjandin keyin, andin ularnı yoloq saldı. Ular oqjisining yenioja қaytti. Xuningdin keyin Suriyədin bulangqıllar xaykiliri Israilning zeminoja kayta besip kirmidi.

Pərvərdigar Samariyəni kutkuzidu

²⁴ Keyin xundak boldiki, Suriyəning padixahı Bən-Ḥadad pütkül қoxununu yiojip Samariyəni muhəsirigə aldı. ²⁵ Xuning bilən Samariyədə zor aqarqılıq boldı. Ular uni xunqə uzun kamal kıldıki, bir exək bexi səksən xəkəl kümüxkə, wə kəptər mayikining bir qinisining təttin biri bəx xəkəl kümüxkə yaraytti. ²⁶ Israilning padixahı sepilning üstidin etkəndə, bir ayal uningoja: I oqojam padixah, yardımən bərginə! dəp pəryad kətirdi.

²⁷ U: Əgər Pərvərdigar sanga yardımən bərmisa, mən sanga կandak yardımən kılıy? Ya hamandin ya üzüm kelqikidin yardımən tepiləndi?, — dedi.

²⁸ Padixah əmdi uningdin yəna: Nemə dərding bar? dəp soridi. U: Mana bu hotun manga: Oqlungni bərgin, biz uni bugün yəyli. Ətə bolsa menin oqlumni yəymiz, dedi. ²⁹ U wakıttı biz menin oqlumni қaynitip pixurup yeduk. Ətisi mən uningoja: Əmdi sən oqlungni bərgin, uni yəyli desəm, u eż oqlını yoxurup koydi, — dedi.

³⁰ Padixah ayalning sezinə anglap kiyimlirini yirtip-yirtiwətti. U sepilda ketiwatkanda, həlk uning kiyiminin iqiqə, yəni etiqə bez kiygənlilikini kərüp kəldi.

³¹ Padixah: — Əgər Xafatning oqlı Elixanıng bexi bugün tenidə қalsa, Huda menin beximni alsun wə uningdinmu artuk jazalısun! — dedi.

³² Əmma Elixa eż eyidə olturnattı; aksakallarmu uning bilən billə olturoqanidi. Padixah uning aldioja bir adəmni mangduroqanidi. Lekin u həwərqı u yərgə yetip barmaya, Elixa aksakallarоja:

^{6:22} «...bularnı əltürüvkə bolamti?» — demək, sən eziung muxu Suriylərnı əsirgə tutkan əməssən; hətta ularnı xundak tutkan bolsangmu, u qaçıda (kona «urux əhlakı» boyiqə) ularnı əltürüwetmaytting.

^{6:25} «səksən xəkəl» — 900 gram, «bəx xəkəl» 55 gram bolatti. Muxu yərdiki «bir qininin təttin biri»ning həjimi bəlkim 0,25 litrə idı; «qına» ibranı tilidi «kab» bilən ipadılınıdu.

^{6:29} Kan. 28:53

^{6:31} Əgər Xafatning oqlı Elixanıng bexi bugün tenidə қalsa...» — Israilning padixahi (Yoram, 8-babını körüng) nemixə Elixaqa xundak eq? Xübhisizki, u padixahı butpərəslikli (3:ni körüng) üçün daim əyibligəqkə, uningoja eq idi; Elixa yəna, bu bayılışatlar dəl butpərəslikimizdən beximizə qükən, dəp aqah bərgən bolsa kerək.

^{6:31} 1Pad. 19:2

« Padixahlar «2» »

— Mana bu jallatning beximni alojili adəm mangdurojanlığını kerdünglarmu? Əmdi həwərqi kəlgəndə iixkni qing taqap iqidin tiriwelinglar. Mana uning kəynidin kəlgən oqjisining kədimining awazi angliniwatmadu? — dedi.

³ 1 Ular bilən səzlixiwatkanda, mana həwərqi uning kəxioja qüxüp kelip: «Padixah: «Mana bu balayı'apətninq ezi Pərwərdigar təripidin kəldi; mən zadi nemə dəp Pərwərdigaroja yənə ümid baoqliyalarımən?» dəydu, dedi.

7¹ Elixa: Pərwərdigarning səzini anglanglar! Pərwərdigar mundak dəydu: — Ətə muxu wakitlarda Samariyaning dərwazisida bir halta ak un bir xəkəlgə wə ikki halta arpa bir xəkəlgə setilidu, — dedi.

² Əmma padixah belikini tutup mangojan koxun əməldarı bolsa, Hudanıng adimigə: Mana, hətta Pərwərdigar asmanoja tünglük aqsimu, undak ixning boluxi mumkinmu?! dedi. U: — Sən eż kəzində bilən kərisən, lekin xuningdin yeməysən, dedi.

³ Əmdi dərwazining tüwidə tət mahaw kesili bar adəm olturnatti. Ular bir-birigə: Nema üçün muxu yərdə elümni kütüp olturnımız? ⁴ Xəhərgə kirayı desək, xəhərdə aqarqılık boləlaqka, u yərdə elimiz; bu yərdə olturnaksu elimiz. Kəpup Suriylərning ləxkərgahıqə ketəyli. Ular bizni ayisa tirik kəlimiz; bizni əltürəyli desə elimiz, halas, — deyixti.

⁵ Xuni dəp ular kəqkuron Suriylərning ləxkərgahıqə baroqlı kopti. Ləxkərgahıning kəxioja yetip kəlgəndə, mana həq kixi yok idi. ⁶ Qunki Pərwərdigar Suriylərning ləxkərgahıqə jəng hərwiliri, atlar wə zor qong koxunning sadasını anglatkanidi. Xuni anglap ular bir-birigə: Mana, Israilning padixahı bixək Hittiyarning padixahlarını wə Misirliklarning padixahlarını üstimizgə hujum kılıqlı yalliwaptu, deyixti; ⁷ kəqkuron kəzənlip qedirlirini, at bilən exəklirini taxlap ləxkərgahını xu peti koyup, eż janlırını kutkuzux üçün bədər kaqkanidi.

⁸ Mahaw kesili bar adəmlər ləxkərgahning yenioja kelip, bir qediroja kirip, yəp-iqip uningdin kümüx bilən altunni wə kiyimlərni elip yoxurup koyuxti. Andin ular yenip kelip, yənə bir qediroja kirip u yerdiki oljinimu elip yoxurup koyuxti.

⁹ Andin ular bir-birigə: Bizning bundak kılıqinimiz durus əməs. Bugün kutluk həwər bar kündür, lekin biz tinmay turuwatimiz. Səhərgiqə əksək bu yamanlıq beximizə qüxicidu. Uning üçün əmdi berip padixahning ordisidikilərgə bu həwərnı yətküzəyi, dedi. ¹⁰ Xuning bilən ular berip xəhərning dərwazisidiki pasibanlarnı qakırıp ularoja: Biz Suriylərning ləxkərgahıqə qiksak, mana həqkim yok ikən, hətta adəmnin xəpəsimi yoktur; bəlkı atlar baoqlaklık, exəklər baoqlaklık bolup, qedirlər əyni peti turidu, dedi.

¹¹ Dərwazidiki pasibanlar xu həwərnı towlap elan kılıp, padixahning ordisioja həwər yətküzdi.

¹² Padixah keqisi kəpup hizmətkarlıriqə: — Mən Suriylərning bizgə nemə kilməkqi bolojinini silərgə dəp berəy. Ular bizning aqarqılıkta əksəkini bilip, ləxkərgahın qıkıp dalada məkünüüwelip: — Israillar xəhərdin qiksə, biz ularni tirk tutup, andin xəhərgə kirləymiz, deyixkən gəp, dedi.

¹³ Hizmətkarlıridin biri jawab berip: — Birnəqqə kixini xəhərdə əksək atlardın bəxni elip (ularning akıwiti bu yərdə əksək Israilning barlıq kixiliriningkidin, hətta əhalak bolojanlarningkidin bəttər bolmayıdu!), ularni kərüp kelikxə əwətəyli, dedi.

¹⁴ Xuning bilən ular ikki jəng hərvisi bilən ularoja əksək atlarnı təyyar kıldı. Padixah ularını Suriylərning koxununing kəynidin əwətip: — Berip əhəwalını kərüp kelenglər, dəp buyrudi.

^{6:33} «həwərqi uning kəxioja qüxüp kelip: «Padixah: «Mana bu balayı'apətninq ezi... yənə ümid baoqliyalarımən?» dəydu, dedi» — həwərqi, xübhəsizki, padixahning eż sezlərini yətküzüwati.

^{7:1} «halta» — muxu ayəttə «halta» (ibraniy tilida «seah») təhminən 4 litrqə kelidu.

^{7:3} Law. 13:46

^{7:6} Yəx. 13:4

« Padixahlar «2» »

¹⁵ Bular ularning izidin Iordan dəryasında qoqlap bardı; wə mana, pütkül yol boyi Suriylər aldirap əlaqədən taxliwət kəyim-keqək wə hərhil əswab-üskünilər bilən toloqanidi. Əlqılər yenip kelip padixahlı xuni həwər kıldı.

¹⁶ U wakıttı həlk qıkıp Suriylərning ləxkərgahının oljilarnı talidi; xuning bilən Pərvərdigarning eytən səzidək, bir halta ak un bir xəkəlgə, ikki halta arpa bir xəkəlgə setildi. ¹⁷ Əmdi padixah bilikini tutup mangajan həlikə əməldarnı dərwazını baxkurusxka təyinləp koyonganı. Əmdi halayıq dərwazidin etilip qıkqanda uni dəssəp-qaylıwətti wə xuning bilən u əldi. Bu ix padixah Hudanıng adimini tutmaqçı bolup, uning aldiqa barçanda, dəl Elixə eytkandək boldi. ¹⁸ Xuning bilən Hudanıng adimi padixahlı eytən xu sez əməlgə axuruldu: «Ətə muxu wakıtlarda Samariyəning dərwazısında ikki halta arpa bir xəkəlgə wə bir halta ak un bir xəkəlgə setilidu».

¹⁹ Əmma həlikə əməldar Hudanıng adimiga: — «Mana, hətta Pərvərdigar asmanqa tünglük aqsimu, undak bir ixning boluxi mümkünmu?!» degənidi. U: — «Sən ez kezüng bilən kərisən, lekin xuningdin yeməysən», degənidi.

²⁰ Uningoşa həm dəl xundak boldi; qünki həlk uni dərwazida dəssəp eltürgənidi.

Elixə yənə bir ketim Xunəmlıq ayalqa yardəm beridu

⁸ ¹ Elixə ezi oqlunu tirildürgən ayalqa nəsihət kılıp: — Sən wə ez əydikiliring bilən berip, kəyərda olturoquşuk jay tapsang, u yərdə turoqın; qünki Pərvərdigar: — Aqarqılıq bolsun, dəp bekitti. Bu aqarqılıq zemində yəttə yiloqıq tüğiməydu, dedi.

² Xuning bilən u ayal Hudanıng adimi eytəndək eż əydikiliri bilən berip, Filistiyələrning yurtida yəttə yiloqıq turdi.

³ Wə xundak boldiki, yəttə yil etkəndə, ayal Filistiyələrning yurtidin yenip kəldi; u padixahın eyi bilən zeminini əzığa kəyturup berixni iltimas kılıqlı bardı. ⁴ Xu wakıttı padixah Hudanıng adiminin hizmətkarı Gəhəzə bilən səzlixip uningoşa: — Elixə kılıqan həmmə uluoğ əməllərni manga bayan kılıp bərgin, dəwatattı. ⁵ Wə xundak boldiki, u padixahlı Elixanıng kəndak kılıp bir əlüknı tirildürgənlilikini dəp beriwatqanda, Elixə oqlunu tirildürgən xu ayal padixahın eż eyi wə zeminini kəyturup berixni iltimas kılıqlı kəldi. Gəhəzə: — I padixah, qojam, mana, bular mən eytən ayal wə Elixə elümdin tirildürgən oqlı dəl xu, dedi.

⁶ Padixah, ayaldın soriwidı, u xu wəkəni uningoşa dəp bərdi. Xuning bilən padixah bir aqəwətni bəlgiləp: — Uning həmmə təəllükətlərini yandurup bərgin wə xuningdək eż yurtidin kətkən kündin tartip bu wakıtkıqə yeridin qıkqan həsulning barlık kirimini uningoşa bərgin, dedi.

Elixə Həzaəl bilən kərəxidu

⁷ Əmdi Elixə Suriyəning padixahı Bən-Hədad kesəl yatkınida Dəməxkə kəldi. Padixahlı: Hudanıng adimi bu yərgə kəldi, dəp həwər berildi. ⁸ Padixah Həzaəlgə: — Özüng bir sowoğa elip, Hudanıng adiminin aldiqa berip uning bilən kerəxüp, u arkilik Pərvərdigardin mening tövəramda: «U bu kesəldin sakıyamdu, sakaymaydu» dəp sorıqın, — dedi.

⁹ Xuning bilən Həzaəl uning bilən kerəxüxkə bardı. U ezi bilən Dəməxktiki hərhil esil mallardın kırıq təgə sowoğa elip, uning aldiqa berip: «Oqlung Suriyəning padixahı Bən-Hədad meni əwətip, bu kesəldin sakıyımənmə, sakaymamənmə?» dəp soraydu, — dedi.

¹⁰ Elixə uningoşa: — Berip uningoşa: — Qoqum sakıyisən, dəp eytkin. Lekin Pərvərdigar manga kəndakla bolmışsun u qoqum əlidü, dəp wəhij kıldı, dedi.

¹¹ Hudanıng adimi taki Həzaəl hijil bolup kətküqə uningoşa tikiliş karap turdi, andin Hudanıng adimi yioqlaxkə baxlıdı.

^{8:1} 2Pad. 4:34

^{8:8} 1Pad. 14:2, 3; 2Pad. 1:2

« Padixahlar «2» »

¹² Hazaəl: — Ołojam nemixka yiçplayla! dəp soridi. U: — Mən sening Israillarqa kılıdiqan yaman ixliringni bilimən; qunki sən ularning қorohanırinı kəydürüp, yigitirini kılıq bilən əltürüp, uxxaq balılırını qərup taxlap, həmilidar ayallırınını qarnini yeriwetisən, dedi.

¹³ Hazaəl: — Mənki ittək bir կulung nemə idim, undak uluq ixlarnı kılalamtim? Elix: — Pərwərdigar manga sening Suriyəning padixahı bolidiqanlıqningni məlum kıldı, dedi.

¹⁴ U Elixanıng қexidin qikip oqjisining yenioqa bardı. Bən-hədad uningdin: — Elix sanga nemə dedi, dəp soridi. U: — U manga silining tooprilirida, qokum sakiydu, dəp eytti, dedi.

¹⁵ Ətisi Hazaəl bir parqə bəzni elip, suça qılın padixahıning yüzini ətti. Xuning bilən u əldi; wə Hazaəl uning ornida padixah boldı.

Yəhoxafatning oqli Yəhoram Yəhudanıng padixahı boluxı atısı bilən

2Tar. 21:2-20

¹⁶ Israilning padixahı, Aħabning oqli Yoramning səltənitining bəxinqi yılıda, Yəhoxafat tehi Yəhudanıng padixahı waktida, Yəhoxafatning oqli Yəhoram Yəhudanıng padixahı boldı.¹⁷ U padixah, bolqanda ottuz ikki yaxta bolup, Yerusalemda sakkız yil səltənat kıldı.¹⁸ U Aħabning jəməti kılıqandək Israil padixahlırınını yolda yürüd (qunki uning ayali Aħabning kizi idi); u Pərwərdigarning nəziridə rəzil bolqannı kıldı.¹⁹ Lekin Pərwərdigar Dawutka: — Sening bilən oqqulliringə «mənggü eqməydiqan qiraq» berimən degən wadisi tüpəylidin u Yəhudani ha-rab kılıxni halimidi.

²⁰ Uning künliridə Edom Yəhudanıng idarə kılıxioqa isyan ketürüp, azad bolup ez aldioqa bir padixahlıq tikildi.²¹ Xuning bilən Yoram həmmə jəng hərwiliri bilən yoloqa qikip Zair xəhirigə ətti. U keqisi ornidin turup, əzini wə jəng hərwilirining sərdarlarını körxiwalıjan Edomlarqa hujum kılıp, ularni məoqlup kıldı; lekin ahirida Yəhuda ləxkərliri ez eylirigə keqip kətti.²² Xuning bilən Edomlar Yəhudanıng həkümranlığının bügüngiçə azad boldı. U wakitta Libnahmu isyan ketürüp azad boldı.

²³ Əmdi Yoramning baxka ixliri həm kılıqanlırinıñ həmmisi bolsa «Yəhuda padixahlırinining tarih-təzkiriliri» degən kitabta pütülgən əməsmidi?²⁴ Yoram ez ata-bowiliri arısida uhlidi wə «Dawutning xəhiri»də ata-bowilirinin yenida dəpnə kılındı. Oqli Aħaziya uning ornida padixah boldı.

8:12 2Pad. 10:32; 12:17; 13:7

8:16 «Yoram» — «Yəhoram»ning baxka birhil xəkli. Muxu ayəttə ikki Yəhoram bar; birinqisi Israil, yəni ximaliy padixahlıqning padixahı, ikkinqisi Yəhudanıng padixahı. «Yəhoxafat tehi Yəhudanıng padixahı waktida, Yəhoxafatning oqli Yəhoram Yəhudanıng padixahı boldı» — demək, Yəhoxafat wə oqli Yəhoram ikkisi təng səltənat kılıdu.

8:16 2Tar. 21:4, 5

8:19 «Dawut ... bir qiraq... berimən» — «1Pad.» 11:36 wə izahatni kerüng. «Qiraq» — bu kəqmə mənilik sez bolup, Dawutning handanını kərsitidü, əlwətta; handanning məwjuṭ bolqanlıq (1) Dawutning Hudaşa sadık bolqanlığıja guwahlıq beridioqan «qiraq» bolud; (2) Hudanıng Dawutka: Sən arkılık pütükül dunyani soraydiqan Məsih tuqulidü, dəp bərgən wadisidə turidioqanlığıja guwahlıq beridioqan «qiraq» bolud.

8:19 2Sam. 7:13; 1Pad. 11:36; 15:4; Zob. 13:27-18

8:20 Yar. 27:40; 2Tar. 21:8

8:21 «Yoram həmmə jəng hərwiliri bilən...» — «Yoram» yaki «Yəhoram». «Zair xəhirigə ətti» — yəni lordan dəryasidin etti. «ahirida Yəhuda ləxkərliri ez eylirigə keqip kətti» — aynı tekistə «Yəhuda» degən sez yok. Lekin muxu yərdə «claxkarlar» (ibraniy tilida «halk») Yəhudiylaxkarlarıń kərsatşə kerək.

8:23 «Yəhuda padixahlırinining tarih-təzkiriliri» — bu kitab Təwrattiki «Tarih-təzkirə»ning əzi əməs, birak xübhisiz, Təwrattiki «Tarih-təzkirə» bu kitabın kəp uqurlarnı aloğan.

8:24 2Tar. 21:19

« Padixahlar «2» »

Aħaziya səltənət kılıdu

2Tar. 22:1-6

²⁵ Israilning padixahı, Aħabning oqli Yoramning səltənitining on ikkinqi yili, Yəħuda padixahı Yəħoramning oqli Aħaziya Yəħudaqa padixah boldi.²⁶ Aħaziya padixah bolqanda yiġirmə ikkix yaxta bolup, Yerusalemda bir yil səltənət kıldı. Uning anisining ismi Ataliya idi; u Israil padixahı Omrining kizi idi.²⁷ Aħaziya Aħabning jemətining yolidha yürüp Aħabning jeməti kīloqandek, Hudaning nəziridə rəzil bolqanni kıldı; qünki u Aħabning kūyooqli bolup uningoja həmjəmet idi.²⁸ Aħabning oqli Yoram Suriyəning padixahı Hazaal bilən Gileadtilki Ramotta sokuxkanda Aħaziya uningoja həmdəmlixip sokuxka qikķanidi. Suriylar Yoramni zəhimləndürdi.²⁹ Yoram padixah Ramahda Suriya padixahı Hazaal bilən sokuxkanda Suriylərdin yegən zəhmini dawalitix üçün, Yizrælgə yenip kıldı. Aħabning oqli Yoram kesəl bolqaqqä, Yəħudaning padixahı, Yəħoramning oqli Aħaziya uni yoklıqılı Yizrælgimu bardi.

Yəħu padixah bolidu

9¹ Elixa pəyojəmbər pəyojəmbərlerning xagirtliridin birini qaķirip, uningoja: — «Belingni baoqlap bu may kaqisini қolungoja elip, Gileadtilki Ramotka baroqin.² U yergə baroqanda Nimxining nəwrisi, Yəħoħafatning oqli Yəħuni tePIP, eygə kirip, uni eż buradərliri arisidin ornidin turoquzup, iċkirki eygə baxlap kir.³ Andin kaqidiki mayni bexioja kuyup: Pərwərdigar mundak dəydu: — Mən seni Israiloja padixah boluxka məsih kıldim, degin; xuni dəp bolupla ixikni eqip, keqip qikķin, hāyal bolma» — dedi.

⁴ Xuning bilən xu yax pəyojəmbər yigit Gileadtilki Ramotka bardi.⁵ U yergə kəlgəndə, mana, қoxunning sərdarlıru u yərdə olturatti. U: — I sərdar, sanga bir səzüm bar, dedi.

Yəħu: — Қaysimizoja? — dəp soridi.

U: — Sanga, i sərdar, dedi.

⁶ U kóupup eygə kirdi. Yigit bexioja mayni kuyup uningoja mundak dedi: Israilning Hudasi Pərwərdigar mundak dəydu: — Mən seni Pərwərdigarning halķığa, yəni Israiloja padixah boluxka məsih kıldim.⁷ Sən eż oqojang Aħabning jemətinı yokitisən; qünki eż kullirim pəyojəmbərlerning keni üçün wə Pərwərdigarning həmmə kullirining keni üçün Yizəbəldin intikam alay.⁸ Aħabning pütkül jeməti yokılıdu; Aħabning jemətidin Israildiki həmmə ərkəklərni hətta ajiz yaki meyip bolsun həmmisini ħalak kılımən.⁹ Mən Aħabning jemətinı Nibatning oqli Yəroboamning jemətidək wə Ahiyahning oqli Baaxanıng jemətidək yok kılımən.¹⁰ Itlar Yizəbəlni Yizrældiki xu parqə yərdə yəydu. Hęqkim uni dəpnə kilmaydu».

Xuni dəp bolupla yigit ixikni eqip keqip ketti.

¹¹ Yəħu eż oqojisining hiszmatkarlirininq ķexioja yenip qikķanda, ular uningdin: — Həmmə ix tinqlıkmu? Bu təlwə seni nemə ix bilən izdəp kəptu? — dəp soridi.

U ularoqa: Silər xu kixi wə uning səpsətəlirini bilisilər, — dedi.

8:25 2Tar. 22:1

8:26 2Tar. 22:2

8:29 2Pad. 9:15; 22:6, 7

9:1 1Pad. 19:16

9:3 2Tar. 22:7

9:7 «Yizəbəldin intikam alay» — iibraniy tilida «Yizəbəlning kəlidin intikam alay».

9:8 «həmmə ərkəklər» — iibraniy tilida: «taməja karap siyidiojan hərbiri» dəp ipadilinidu. «ajiz yaki meyip bolsun həmmisini» — baxka birhil tərjimisi: «yaki kul yaki hər bolsun, həmmisini...».

9:8 1Pad. 21:21

9:9 1Pad. 14:10; 15:29; 16:3,11

9:10 «Yizrældiki xu parqə yər» — Aħab padixah Nabottin kəstləp taritiwalojan yərni kersitidu. «1Pad.» 21:1-24ni kərüng.

9:10 1Pad. 21:23

9:11 «səpsətəlir» — yaki pəkət «gəplir».

« Padixahlar «2» »

¹² Ular: Yaloqan eytma! Bizgə dəp bərginə! dewidi, u: — U manga mundağ-mundağ dəp, Pərwərdigar mundağ dəydu: — «Seni Israilning üstidə padixah boluxka məsih, kıldırm» dəp eytti — dedi.

¹³ Xuning bilən ularning həmmisi tonlirini selip, pələməpəydə yeyip uningoşa payandaz kıldı. Ular kanay qelip: «Yəhü padixah boldı!» dəp jakarlaxtı.

¹⁴ Xuning bilən Nimxining nəvrisi, Yəhoxafatning oğlu Yəhü Yoramni kəstliməkqi boldı. U wakitta Yoram bilən barlik Israillar Gileadtilki Ramotta turup, u jayni Suriyəning padixahi Həzaəlning hujumidin muhəpizət kiliwatattı. ¹⁵ Əmdi Yoram padixah Suriyəning padixahı Həzaəl bilən sokuxkanda Suriylərin yegən zəhmidin sakiyix üçün Yızrəlgə yenip kəlgənidi. Yəhü bolsa ezigə əgəxkanlarda: Silərgə layik körünsə, Yızrəlgə berip həwər bərgüdək həqkimni xəhərdin kaqurmanglar, deyəndi.

¹⁶ Yəhü bir jəng hərvisini həydəp Yızrəlgə bardi, qünki Yoram u yərdə kesəl bilən yatkanidi (Yəhədaning padixahı Aħaziya Yoramni yoklıqılı qüxüp kəlgənidi). ¹⁷ Əmdi kəzətqi Yızrəlnin munarida turup, Yəhü katarlık bir top adəmlərni kərdi. U: «Bir top adəmlərni kərdum» dedi. Yoram: Bir atlık kixini ularning aldioja əwətinglər, u ulardin: — Həmmə ix tinqlikmu? — dəp sorisun, dedi. ¹⁸ Xuning bilən atlık bir kixi ularning aldioja berip: — Padixah, həmmə ix tinqlikmu, dəp soridi, dedi.

Yəhü: — Tinqlikmu, əməsmu, buning bilən nemə karing? Burulup mening kəynimdin mang, — dedi. Kəzətqi padixahla həwər berip: — Həwərqi ularning kəxioja bardi, lekin kəytip kəlmidi» — dedi.

¹⁹ Xuning bilən u yənə bir atlık kixini mangdurdi. U ularning aldioja berip: — Padixah, həmmə ix tinqlikmu, dəp soridi, dedi.

Yəhü: — Tinqlikmu, əməsmu, buning bilən nemə karing? Burulup mening kəynimdin mang, dedi.

²⁰ Kəzətqi padixahla həwər berip: — Həwərqi ularning kəxioja bardi, lekin kəytip kəlmidi. Əmdi ularning hərwa həydixi Nimxining oğlu Yəhuning həydixidək ikən, qünki u təlwilərqə həydəydi, dedi.

²¹ Yoram: — Hərwini ketinglər, dəp buyruwidi, uning jəng hərvisini ketip təyyarlıdı. Andin Israilning padixahı Yoram bilən Yəhədaning padixahı Aħaziya, hərbiri eż jəng hərvisioja ol-turup, Yəhuning aldioja berixkə qıktı; ular uning bilən Yızrəllik Nabotning etizlikidə uqraxtı.

²² Yoram Yəhuni kərgəndə, «I Yəhü, həmmə ix tinqlikmu? dəp soridi. U: — Anang Yızəbəlning kılıqan buzukqılıkları wəjadugərlik xunqə jik tursa, kəndakmu tinqlik bolidu?! — dedi.

²³ Xuning bilən Yoram hərwini yandurup Aħaziyaqa: «I Aħaziya, asiylik!» dəp warkirap bədər kəqtı.

²⁴ Yəhü okyasını əkolioja elip, ok selip Yoramning kəyni təripidin uning ikki mürisining arılıkından attı. Ya okı uning yürüridin texip qıktı wa u eż hərvisioja yıqlıq qüxti. ²⁵ Yəhü eż yenidiki əməldarı Bidkarəqa: Uni elip Yızrəllik Nabotning etizlikioja taxliqin. Yadingda bolsunki, mən bilən sən uning atisi Aħabning kəynidin billə mangolanda, Pərwərdigar uning toorlısında mundağ bir həküm-wəhiyi eytikan: —

²⁶ «Mən tünüğün Nabotning kəni bilən uning oqullırining kənini kərdüm, dəydu Pərwərdigar: Mana bu əlan kərzini dəl bu etizlikta sanga yandurımən, dəydu Pərwərdigar». Əmdi Pərwərdigarning xu səzi boyiqə, uni elip xu yərgə taxliqin, — dedi.

9:15 2Pad. 8:29

9:21 «ular uning bilən Yızrəllik Nabotning etizlikidə uqraxtı» — «1Pad.» 21:1-24ni kerüng.

9:22 «buzukqılık» — muxu yərdə həm zinahorluğının ezi həm keqmə mənində butpərəslikni kərsətsə kerak.

9:25 «...mundağ bir həküm-wəhiyi eytikan» — iibraniy tilida «...mundağ bir yükni saloqan». Adəttə «yük» Hudanıñ həkümü yaki jazasını jakarlaydiqan wəhiyi idi.

9:26 1Pad. 21:19

« Padixahlar «2» »

²⁷ Yəhūdaning padixağı Aħaziya buni kərgəndə «Baqdiči rawak yoli» bilən қaqtı. Lekin Yəhū uning kəynidin қoşlap: «Uni etinglar!» dəp buyruwidi, ular uni Ibleamning yenida, Gur egizlikigə qıkkən yolda attı. U Məgiddoojıqə ķeqip u yərdə əldi.²⁸ Xuning bilən uning hizmətkarları uning jəsitini jəng hərvisiçə selip, Yerusalem oja elip berip, «Dawutning xəhiri»də ata-bowilirining yenioja eż կəbrisidə dəpnə կildi²⁹ (Ahəbning oğlı Yoramning səltənitining on birinqi yılıda Aħaziya Yəhūdaqa padixağı bolışanıdı).

³⁰ Yəhū əmdi Yizrælgə kıldı, Yizəbel xuni anglap kəzlirigə sürmə sürüp, qaqlırını tarap, derizidin қarap turattı.³¹ Yəhū dərwazidin kırğındə u uningoja: I Zimri, eż oqojangning katili, həmmə ix tinqılıkmu? — dəp soridi.

³² Yəhū bexini ketürüp, derizigə қarap turup: — Mən tərəptə turidiojan kim bar? dəp soriwidi, ikki-işq aqıwat derizidin uningoja қaridi.

³³ U: Xu ayalni təwəngə taxlanglar, deyixigila, ular uni təwəngə taxlidi. Xuning bilən uning kəni həm tamoja həm atlaroja qeqildi. U uni atlriçoja dəssitip üstidin ətüp kətti.

³⁴ Andin u əygə kirip yəp-iqkəndin keyin: Bu ləniti ayalning jəsitini təkxürüp, uni dəpnə қilinglar. Qırnki nemila bolmışın u padixaħning məlikisidur, dedi.³⁵ Lekin ular uni dəpnə қiliwetəli dəp beriwidı, uning bax səngiki, ayoqları wə қolining alkinidin baxka həq yerini tapalmıdı.

³⁶ Ular yenip kelip bu həwərni uningoja degəndə u: — Bu ix Pərvərdigar Əz kuli tixbilik Ilyas arkılık eytən munu sezinin əməlgə axuruluxidur: — «İtlar Yizrældiki xu parqə yərdə Yizəbelning gəxini yəydu.³⁷ Yizəbelning əlüki sırtta, Yizrældiki xu parqə yərdə կiçdək yeyiliп ketidü wə xuning bilən həqkim: «U Yizəbel ikən» deyəlməydu» — dedi.

Yəhū Ahəbning jəmatidikilərni yokitıdu

10¹ Əmdi Samariyədə Ahəbning yətmix oğlı bar idi. Yəhū hətlərni yezip Samariyəgə, yəni Yizrældiki əməldar-aksakallarоja wə Ahəbning jəmatidiki pasibanlarоja əwətti. Hətlərdə mundak deyildi: —

² «Silər bilən billə oqojanglarning ooqulları, jəng hərwiliri bilən atlar, қororanlıq xəhər wə sawut-korallarmu bardur; xundak bolqandın keyin bu hət silərgə təkəndə,³ eż oqojanglarning ooqulliridin əng yahxisini tallap, eż atisining təhtigə olturoquzup, oqojanglarning jəməti üçün sokuxkə qikinqırlar!».

⁴ Lekin ular dəkkə-dükkigə qüxüp intayın körkuxup: Mana ikki padixağı uning aldida put tırəp turalmiojan yərdə, biz kəndakmu put tırəp turalaymız? — deyixti.

⁵ Xuning bilən orda bexi, xəhər baxlığı, aksakallar bilən pasibanlar Yəhūja həwər yətküzüp: Biz seniŋ kulliringmiz; sən hərnemə buyrusang xuni kılımımız; həqkimni padixaħ kilmaymınız. Sanga nemə muwapiq kərünsə xuni kılıojın, dəp eytti.

⁶ Yəhū ikkinqi hətni yezip, həttə: — «Əgər mən tərəptə bolup, mening səzlirimgə kirixə razi bolsanglar eż oqojanglarning ooqullirinən baxlırını elip, atə muxu wakitta Yizrælgə, mening kəximoja ularnı kəltürüngrələr. Əmdi padixaħning ooqulları yətmix kixi bolup, ezlirini baxğan xəhərning uluqlırinən kəxida turattı.⁷ Hət ularoja təkəndə ular xəhzadılerni, yətmixəylənnən həmmisini əltürüp, baxlırını sewətlərgə selip, Yizrælgə Yəhūja əwətti.⁸ Bir

^{9:27} «Baqdiči rawak yoli» bilən — yaki «Bəyt-Iagganoja baridiojan yol bilən».

^{9:27} 2Tar. 22:7-9

^{9:31} «Zimri» — 44 yil ilgiri Israıl padixaħ Eləhədin yüz ərəp uni əltürgən. «1Pad.» 16:9-20ni kərüng.

^{9:31} 1Pad. 16:18

^{9:34} 1Pad. 16:31

^{9:36} 1Pad. 21:23

^{10:6} «baxlırını elinglar» — Yəhūning təlipi bəlkim kəstən müjmal deyilganıdı. İbraniy tilidə «baxlırını elix» degnənlək «əzlirinə elip kelix» yaki «əltüriix» degen ikki bisslik manidə idi. Aksakallar wə pasibanlar padixaħning ooqullırını əltürgəndin keyin, Yəhū ularını «Ular mən bilən təng bu ixlaroja məs'ul» dəp kərsitalayıtti.

« Padixahlar «2» »

həwərqi kelip Yəhənə: Ular xahzadılerning baxlirini elip kəldi, dəp həwər bərgəndə, u: Ularnı ikki dəwə kılıp, dərwazining aldida ətə etigəngiqə koyungalar, dedi.

⁹ Ətigəndə u qıkıp, u yerdə turup pütkül halayıqka: Silər bigunahsilər; mana, mən ezym ojojamə: kəst kılıp uni əltürdüm; lekin bularning həmmisini kim qepip əltürdi? ¹⁰ Əmdı xuni bilinglarki, Pərvərdigarning həq səzi, yəni Pərvərdigar Ahəbning jəməti toqrisida eytkinidin həqbir səz yerdə kalmaydu. Qünki Pərvərdigar Əz kuli İlyas arkilik eytkinioja əmal kıldı, — dedi.

¹¹ Andin keyin Yəhə Yızrəldə Ahəbning jəmətidin kəlojanlarning həmmisi, uning təripidiki barlıq ərbablar, dost-aqiniliri wə kahinlirini həq kimni əldürməy əltürdi. ¹² Andin u ornidin turup, Samariyəgə bardi. Yolda ketiwetip «padiqilaroqa təwə Bəyt-Əkəd»kə yətkəndə. ¹³ Yəhə YəhəUDA padixahı Ahəziyaning kərindaxlıri bilən uqraxtı. U ulardin: Silər kim? — dəp soridi. «Ahəziyaning kərindaxlıri, padixahning oqulları wə hanixning oqulliridin hal soriqili barmız, dedi.

¹⁴ U: Ularnı tirik tutunglar! dəp buyrudi. Andin adəmliri ularnı tirik tutti, andin həmmisini Bəyt-Əkədnin əldeyinə yenida əltürüp, ularning həq birini köymidi. Ular jəməyi kırıq ikki adəm idı. ¹⁵ U u yerdin ketip baroqanda uning aldioja qılkən Rəkabning oqli Yəhənədabka yolukti. U uningoja salam kılıp: Mening kənglüm sanga sadık boləndək, sening kənglüngmu manga sadıkmu? — dedi.

Sadık, dedi Yəhənədab.

Yəhə: — Undak bolsa kələngni manga bərgin, dedi. U əlini beriwidə, Yəhə uni jəng hərvisioja elip qıkıp, ezyenida jay berip. ¹⁶ uningoja: Mən bilən berip, Pərvərdigar oqulları bolən kəzənlikimni kərgin, dedi. Xuning bilən u uni jəng hərvisioja olturoquzup həydəp mangdi.

¹⁷ U Samariyəgə kəlgəndə Ahəbning jəmətidin Samariyədə kəlojanlarning həmmisini kırıp tükətküqə əltürdi. Bu ix Pərvərdigarning İlyasğa eytən səzining əməlgə axuruluxi idi..

Yəhəning Baal degən butning kahin-pəyoqəmbərlərini kətl kilixi

¹⁸ Andin Yəhə həmmə halayıknı yioşdurup, ularoqa mundaq dedi: — Ahəb Baalning hizmitini az kəloqan, lekin Yəhə uning hizmitini kəp kılıdu. ¹⁹ Buning üçün Baalning barlıq pəyoqəmbərlərini, uning kəllükçədə bolənlərning həmmisi bilən barlıq kahinlirini manga qəkiringlar; həqkim kəlmisun, qünki Baaloja qong əlbanlıq sunənum bar; hərkim hazır bolmisa jenidin məhrum bolidu, dedi. Lekin Yəhə bu ixni baalpərəslərni yokitix üçün hiyligərlək bilən kıldı.

²⁰ Xuning bilən Yəhə: Baaloja has bir həyt bekitinglar, dewidi, ular xundak elan kıldı.

²¹ Yəhə pütkül Israiloja təklip əwətkəndə, barlıq baalpərəslər kəldi; ulardin həqbiri kəm kalmay kəldi. Ular Baalning buthanisioja kirdi; xuning bilən Baalning buthanisi bu bexidin yənə bir bəxiojıqə lük toldı. ²² U murasim kiyimi begiğə: Həmmə Baalpərəslərgə ibadət kiyimlirini əqikip bər, dewidi, u kiyimlərni ularoja əqikip bərdi.

²³ Yəhə bilən Rəkabning oqli Yəhənədab Baalning buthanisioja kirip baalpərəslərgə: Təkxürüp bekinglar, bu yerdə Pərvərdigarning bəndiliridin həqbiri bolmisun, bəlkı pəkət baalpərəslər bolsun, dedi.

^{10:9} «Silər bigunahsilər; mana, mən ezym ojojamə: kəst kılıp uni əltürdüm; lekin bularning həmmisini kim qepip əltürdi?» — Yəhə hiyligərlək bilən xəhərdiki wa Yızrəldikli əməldarları mən tərəptə turidu, mən bilən təng muxu ixlərə mas'ul, dəp halayıqka kərsətməkqı.

^{10:10} 1Pad. 21:19, 21, 29

^{10:12} ««padiqilaroqa təwə Bəyt-Əkəd»kə» — yaki «köy padiqilar yioşlidiojan jay»oja...»

^{10:13} «hal soriqili barımız» — ibraniy tilida «hal soriqili qüxicimiz».

^{10:13} 2Tar. 22:8

^{10:15} «sanga sadık» — ibraniy tilida «kənglüngə sadık» dəp ipadilinidu. «sanga sadık boləndək» — yaki «sanga durus boləndək». «manga sadıkmu» — yaki «manga durusmu». Bu ayəttiki «Rəkabning oqli Yəhənədab» «Yər.» 35:1-16da tiləq elinənən «Rəkabning oqli Yəhənədab (Yonadab)»kə oxhax adəm boluxi mumkin.

^{10:17} 2Tar. 22:8

« Padixahlar «2» »

²⁴ Ular təxəkkür қurbanlıqları bilən kəydürmə қurbanlıqlarını etküzgili kirdi. Yəhū səksən adimini texida կoyup ularoqa: Mən silərning ilkinglaroja tapxurojan bu adəmlərdin birsi қolunglardın keqip kətsə, jenining ornida jan berisilər, dedi.

²⁵ Ular kəydürmə қurbanlıknı etküzüp boluxiojla, Yəhū orda pasibanlırı wə sərdarlar oqa: Kirip ularnı kətl kılıp, həqkimni qıkkılı koymanglar, dəp buyrudi. Xuning bilən orda pasibanlırı bilən sərdarlar ularnı kılıq bisi bilən kətl kılıp, əlüklərni xu yərgə taxliwətti. Andin Baalning buthanisining iqlikirigə kirip ²⁶ but tüwrüklerni Baalning buthanisidin elip qıkip keydürüwətti. ²⁷ Ular yənə Baalning tüwrük-həyklini qekip, Baalning buthanisini yikitip uni bügüngə kədər hajəthani oqa aylandurdu. ²⁸ Yəhū xu yol bilən Baalni Israil iqidin yok kıldı.

Yəhuning səltənitining hulusisi

²⁹ Yəhū Nibatning oqlı Yəroboamning Israilni gunahqı putlaxturojan gunahlıridin, yəni Bəyt-Əl bilən Dandiki altun mozay butliridin əzini yioqmidi. ³⁰ Pərwərdigar Yəhū oqa: Sən obdan kılding; Mening nəzirimgə muwapıl kərünginini ada kılıp, Aḥabning jəmətigə kənglümədiki həmmə niyatni boja kılıp pütküzginin üçün, sening oozulliring tətinqi nəsligiqə Israilning təhdidə olturidu, dedi.

³¹ Lakin Yəhū pütün kəlbidin Israilning Hudasi Pərwərdigarning mukəddəs kanunida mengixka kəngül belmedi; u Israilni gunahqı putlaxturojan Yəroboamning gunahlıridin neri turmidi.

³²⁻³³ Xu künlərdə Pərwərdigar Israilning zeminini kesip-kesip azaytixka baxladı. Qünki Hazaəl İordan dəryasining məxrək təripidin baxlap Israilning qebraliridin bəsüp etüp ularoqa hujum kıldı; u barlıq Gilead yurtini, Arnon iləqisining yenidiki Aroərdin tartip Gileadtin etüp Baxanoğluq, Gad, Rubən wə Manassəhning barlıq yurtlarını ixojal kıldı.

³⁴ Əmdi Yəhuning baxça əməlliri həm kılıqanlırinin həmmisi, jümlidin səltənitining həmmə kudriti «Israil padixahlırinining tarih-təzkiriləri» degən kitabta pütülgən əməsəndi?

³⁵ Yəhū əz ata-bowiliri arısında uhlidi wə Samariyədə dəpnə kılındı. Andin oqlı Yəhəoahaz uning ornida padixaq boldi. ³⁶ Yəhuning Israilning üstidə Samariyədə səltənət kılıqan wakti yigirmə səkkiz yil idi.

Hanix Ataliyaning əltürülüxi

2Tar. 22:10-12; 23:1-21

11¹ Əmdi Aḥaziyaning anisi Ataliya oqlining əlginini kərgəndə, barlıq xah nəslini əltürüvkə kəzəqəldi.

² Lakin Yoram padixaqning kizi, yəni Aḥaziyaning singlisi Yəhəoxeba əltürülük aldida turojan padixaqning oozullirinining arısından Aḥaziyaning oqlı Yoaxni ooprilikqə elip qıkip, uni wə inik anisini yastık-kırılık ambırıqə yoxurup կoydi. Yoax xu yol bilən Ataliyadın yoxurup kelinip əltürülmədi. ³ Andin keyin inik anisi bilən Pərwərdigarning eyidə altə yiloqıqə yoxurunup turdi. Xu waktılarda Ataliya zemində səltənət kıldı.

⁴ Yəttinqi yili Yəhoyada adam əwtətip Kariylar həm orda pasibanlırinin yüzbexitirini Pərwərdigarning eyigə qakırtıp kelip, ular bilən əhədə kılıxtı. U ularoqa Pərwərdigarning eyidə əsərəm iqliküüp, padixaqning oqlını kərsətti. ⁵ Andin ularoqa buyrup: Mana silər kılıxinglar kerək boləjan ix xuki: — Xabat künidə pasibanlık nəwiti kəlgən üqtin biri padixaqning ordisida pasibanlık kezəti kılısun. ⁶ Üqtin biri Sür degən dərvazida tursun wə üqtin biri orda pasibanlar

^{10:24} «təxəkkür қurbanlıqları» — yaki pəkət «қurbanlıqlar».

^{10:29} 1Pad. 12:28

^{10:30} 2Pad. 15:12

^{11:1} 2Tar. 22:10

^{11:4} «Kariylar» — bəlkim bir türküm qətəllik ləxkərlərni kərsitidu. Baxça birləşdirə hil tərjimiləri uqrıcı mumkin.

^{11:4} 2Tar. 23:1

« Padixahlar «2» »

hoylisining kəynidiki dərwazida tursun; xundak kılıp silər orda üçün pasibanlıq kılısilər.⁷ Xabat künidə pasibanlıq nəwitini kılıp boローン üqtin ikki ənənəvi Pərvərdigarning eyidə padixahning əməkdaşlığı kəsildi. ⁸ Silər padixahning ətrapida turup, hərbiringlər kolunglar olaqəzənədən qalınlardı; padixah qıçıq-kırsə uning bilən billə yürüngərlər, dedi.

⁹ Yüzbexilar kahin Yəhoyada barlıq tapilioqlanırını bəja kəltürüxti; hərbir yüzbexi əz adəmlirini, həm xabat künidə pasibanlıq newitigə kəlgənlərni həm pasibanlıq nəvitidin yanqlanlarını kəldurup kəldi; andin Yəhoyada kahının əməkdaşlığı kəldi.¹⁰ Kahin bolsa Dawut padixahning Pərvərdigarning eyidə saklaklıq nəyyəzə wə kalkanlılarını yüzbexilar olaqəzənədən tərkitip bərdi.

¹¹ Orda pasibanlıri tizilip, hərbiri əz kələdə koralını tutup, ibadəthanining ong təripidin tartip sol təripigə qurbangah, bilən ibadəthanını boylap padixahning ətrapida turdi.¹² Yəhoyada xahzadını otturioqa qıçıq uning bəxiçənəsi tajni kiygüzü, uningoqa guwahnamılerni berip, padixah boluxka huxbuy may bilən məsih kıldı. Həmməylən qawak qelip: — «Padixah yaxisun!» — dəp towlaxtı.

¹³ Ataliya orda pasibanlıri bilən həlkəning towlaxlını angloqlanda, Pərvərdigarning eyigə kirip, kəpənliliknər arisioqa kəldi.¹⁴ U ənənəvi, mana padixah kaidə-rəsim boyiqə tüvürükning yenida turattı. Padixahning yenida əməldarlar bilən kanayçılar tiziloqlanıdı; barlıq yurt həlkə xadlini, kanay qelixətti. Buni kərgən Ataliya kiyimlirini yırtıp: — Asiylik, asiylik! — dəp warkirdi.

¹⁵ Əmma Yəhoyada kahin koxunoqa mə'sul bolqan yüzbexilar olaqəzənədən: Uni səpliringlər otturisidin sırtka qıçıqwetinqərlər; kimdəkim uningoqa əgəxsə kiliqlansın, dəp buyrudi. Qünki kahin: — U Pərvərdigarning eyidə əltürüləmisun, dəp eytkənədi.

¹⁶ Xuning bilən ular uningoqa yol boxitip bərdi; wə u padixah ordisoqa kiridiqən at yolioqa yetip kəlgəndə, ular u yerdə uni əltürdü.

¹⁷ Yəhoyada: — «Pərvərdigarning həlkə bolayı» — dəp Pərvərdigarning wə padixah bilən həlkəning otturisida bir əhdə tohtattı; padixah bilən həlkəning otturisida həm bir əhdə bəoqlandı.¹⁸ Andin barlıq zemindiki həlkə Baalning buthanisoqa berip uni buzup taxlıdı; uning qurbangahları bilən məbusulularını qekip para-para kılıp, Baalning kahini Mattanni qurbangahlarning aliddə etltürdü. Andin keyin Yəhoyada kahin Pərvərdigarning eyigə pasibanlarnı təyinlədi.¹⁹ Andin u yüzbexilar, Kariylar, orda pasibanlıri wə yurtnıng həmmə həlkəni əzi bilən elip kelip, padixahni Pərvərdigarning eyidin baxlap qüxüp, ordidiki «Pasibanlarning dərwazisi» din padixahning ordisoqa kırıqzı; Yoax padixahlıq təhtigə olturdu.

²⁰ Yurtnıng barlıq həlkə xadlinatti; ular Ataliyanı padixahning ordisining yenida kiliqlap əltürəndən keyin, xəhər tinq bolup kəldi.

Yəhooax Yəhudaqa padixah boldı

2Tar. 24:1-27

²¹ Yəhooax yattə yaxka kırğındə padixah boldı.

12¹ Yəhuning səltənitining yəttinqi yıldada Yəhooax padixah boldı; u kırıq yil Yerusalemda səltənət kəldi. Uning anisi Bəər-Xebalıq Zibiyah idi.² Yəhooax Yəhoyada kahin uningoqa nəsihət kılıp turoqan barlıq künldərə, Pərvərdigarning nəziridə durus bolqanı kıldı.³ Pəkət

^{11:6} «Sür degən dərwazı» — yaki «Ul dərwazisi».

^{11:9} 2Tar. 23:8

^{11:16} «ular uningoqa yol boxitip ... at yolioqa yetip kəlgəndə, ular u yerdə uni əltürdü» — yaki «ular unı tutup padixah ordisoqa kiridiqən at yolioqa yetip kəlgəndə, xu yerdə uni əltürdü».

^{11:17} 2Tar. 23:16

^{12:1} «Yəhooax» — «Yoax»ning baxka xəkli.

^{12:2} «Yəhooax Yəhoyada kahin uningoqa nəsihət kılıp turoqan barlıq künldərə, ... durus bolqanı kıldı.» — bu sözə karioqlanda Yoax Yəhoyada elgəndən keyin Pərvərdigarning yolidin qıçıq kətti; wə dərwəkə xundak boldı («2Tar.» 24:17-

« Padixahlar «2» »

«yukıri jaylar»la yokitildi; həlk yenila «yukıri jaylar»qa qıkip kurbanlıq kılıp huxbu yakaatti..

⁴ Yəhəoax kahinlərə: — Pərwərdigarning əyigə Hudaşa ataloğan həmmə pul, jümlidin royhəttin etküzülgən hər kixinin baj puli, əsəm iqtənlərning puli wə hərkim ihtiyarı bilən Pərwərdigarning əyigə bəqixlap əkəlgən həmmə pulni.⁵ kahinlər həziniqilərdin tapxuruwelip Pərwərdigarning əyining əyininqə yeri buzulqan bolsa, xu pulni ixlitip xularni ongxisun, dedi.

⁶ Lekin Yəhəoax padixahning səltənitinining yigirma üçinqi yilioqıqə, kahinlər ibadəthanining buzulqan yərlirini tehiqə onglimiqanidi. ⁷ Andin Yəhəoax padixah Yəhəyada kahin wə baxka kahinlərni qakirip ularqə: — Nemixə ibadəthanining buzulqan yərlirini ongximidinglər? Mundin keyin həziniqilərdin pul almanglar wə əzüngərlər ibadəthanining buzulqan yərlirini onglatmanglar, dedi..

⁸ Xuning bilən kahinlər makul boluxup: Biz buningdin keyin həlkətin pul almaymiz həm əzimiz ibadəthanining buzulqan yərlirinimə ongximaymız, dedi.

⁹ Əmdı Yəhəyada kahin bir sanduknı elip qıkip, yapkuqidın bir təxük texip uni kurbangaһning yenioğa կոյdi; kixilər Pərwərdigarning əyigə kirkəndə, u ong tərəptə turattı. Dərwazioja karaydiqan kahinlər Pərwərdigarning əyigə kəltürulgən barlıq pulni uningəja salattı. ¹⁰ Wə xundak bolattiki, ular sandukta kəp pul qüxkənlərini kərsə, padixahning katibi bilən bax kahin ibadəthanioğa qıkip, Pərwərdigarning əyidiçi pulni həltiqə qıqip, sanap կoyattı. ¹¹ Andin ular Pərwərdigarning əyini ongxaydiqan ix baxlırioqa elqəp-hesablap berətti. Ular bolsa uni Pərwərdigarning əyini ongxaydiqan yaqəqqi bilən tamqlar, ¹² taxqlar bilən taxtiraxlarqa berətti. Ular muxu pulni Pərwərdigarning əyining buzulqan yərlirini ongxaxka lazım bolən yaqəq bilən oyuloğan taxlarnı setiwellixka, xuningdək ibadəthanını ongxaxka wə həmmə baxka qıkımoğa ixlitətti. ¹³ Lekin Pərwərdigarning əyigə kəltürulgən pul ibadəthanioğa atılıdığan kümüx қaqa-қuqıllar, piqaklar, piyalılər, kanaylar, ya altundın yaki kümüxtin yasaloğan baxka hərkəndək nərsilərni yasitixka ixlitilməytti. ¹⁴ Ular bəlkı xu pulni ix bexilirioğa berip, Pərwərdigarning əyini ongxitətti. ¹⁵ Ular pulni ix bejirgüçilərning ixləmqılərgə təkşim kılıp berixi üçün tapxurattı; lekin uning hesawatını kilməytti; qünki bular insap bilən ix kılatti. ¹⁶ Lekin itaətsizlik kurbanlıq puli bilən gunah kurbanlıqoqa munasiwətlik pullar Pərwərdigarning əyiga elip kelinməytti; u kahinlərə təwə idi.

¹⁷ U wakıttı Suriyə padixahı Həzaəl Gat xəhərigə hujum kılıp, uni ixojal կildi. Andin Həzaəl Yerusalemə oja hujum kılıxka yüzləndi. ¹⁸ Xuning bilən Yəhədaning padixahı Yəhəoax əz atabowiləri bolən Yəhəuda padixahlıları Yəhəoxafat, Yoram wə Ahaziya Pərwərdigarə təkdim kılıqan həmmə mukəddəs buyumlarnı, wə əzi təkdim kılıqanlırını Pərwərdigarning əyi həm padixahning ordisining həziniliridin izdəp tapşan barlıq altunoğa koxup, həmmisini Suriyəning 27ni körüng).

^{12:3} «yukıri jaylar» — Təwərrattiki «Kan.» 12:5-14d wə baxka munasiwətlik yərlərdə, Huda Israillərə: Birsi Manga atap kurbanlıq kilsə, pəkət «Özüüm tallıqan jay»da kurbanlıq kilsən, dəp tapılaydu. İsrailning tarihidə Huda muxundak kurbanlıq kılıdığan birnəqqə jayni bekitkəndi (bir wakıttı pəkət birlə jayni bekitətti). Birək İsrailər bəlkim əz kolayılkini kezlap (wə bəlkim butpəraslırinin ix-hərikətlərini dorap) Hudanıñ amrını nəziridin sakit kılıp taq qoqkılırları katarlıq yükri jaylarda Hudaşa ibadət kılıp kurbanlıq kılıttı. Buning xundak bir həti bar idiki, ular ətrapıdiki butpəraslırları təsirinə köbul kılıp, xu yərdə hərhil butlaraq qokunup, hətta butpəraslırla ağixip «insan kurbanlıq»larnımı kılıxi mümkün wə dərəvkə kəp wakıtlarda xundak kılıttı (məsləhən, «Əz.» 16:21, 20:26ni körüng).

^{12:4} «royhəttin etküzülgən hər kixinin baj puli, əsəm iqtənlərning puli» — «Mis.» 30:11-16, «Law.» 27-babını körüng.

^{12:4} 2Pad. 22:3-21

^{12:5} «kahinlər həziniqilərdin...» — yaki «kahinlər əz tonuxliridin...». «Kahinlər» — ibraniy tilida «Hərbir kahin...» deyilidü — demək, hərbir kahinin bu ixtə bolən ayrım mas'uliyiti barlıkı səl takitlinidü.

^{12:7} «...Mundin keyin həziniqilərdin pul almanglar wə əzüngərlər ibadəthanining buzulqan yərlirini onglatmanglar» — bu sezgə kariçəndə kahinlər həq bolmırqanda ibadəthanını ongxitix hizmitidə mas'uliyetsizlik kılıqan bolsa kerək. Bu sezəldən ular muxu pullarını hiyanət kılıqanlıqı natayın.

-Baxka bərihil tərjimi: «Muningdin baxlap ibadəthanining buzulqan yərlirini onglitix məksiditə baxka həziniqilərdin pul almanglar». 8-ayat bizning tərjimimizə masrak kelidü.

^{12:12} «taxtiraxlar» — yanı tax nəkixqılər idü.

^{12:17} 2Pad. 8:12; 13:25; 2Tar. 24:23

« Padixahlar «2» »

padixahı Hazaəlgə əwətti; andin Hazaəl Yerusalemın qekindi.

¹⁹ Yoaxning baxka əməlliri həm kılqanlırinin həmmisi «Yəhuda padixahlırinin tarih-təzkiriliri» degən kitabta pütülgən əməsmidi?

²⁰ Əmdi Yəhooxning hizmətkarlıri uningoja kəst kılıp Silla dawini təripidiki Millo қəl'əsidə uni əltürdi. ²¹ Uning hizmətkarlıridin Ximeatning oğlu Yozakar wə Xomərninq oğlu Yəhōzabad uni zəhimləndürdi, xuning bilən u əldi. U əz ata-bowilirining arisida «Dawutning xəhiri»də dəpnə kılındı. Oğlu Amaziya uning ornida padixah boldı.

Yəhooəhəz Israil üstdidin həküm sürüdu

13 ¹Ahazianing oğlu, Yəhudanıng padixahı Yoaxning səltənitinining yigirmə üçinqi yili, Yəhuning oğlu Yəhooəhəz Samariyədə Israiloja padixah bolup, Samariyədə on yəttə yil səltənət kıldı. ² U Pərvərdigarning nəziridə rəzil bolqanni kılıp, Israillni gunahqə putlaxtuqan Nibatning oğlu Yəroboamning gunahlıriqa əgixip mangdi; u ulardin həq qıkmidi. ³ Buning üçün Pərvərdigarning oğzipi Israiloja қozosalı; u ularni Suriyəning padixahı Hazaəlning wə Hazaəlning oğlı Bən-Hədadning kolioqa tapxurup bərdi.

⁴ Yəhooəhəz Pərvərdigardin rəhim tilidi; wa Pərvərdigar Israillning kisilip kılqanlığını körüp duasiqə kulak saldı. Qunkı Suriyəning padixahı ularoqa zulum kiliwatatti. ⁵ Pərvərdigar Israiloja bir kütküzənəti tayinlidi; xuning bilən ular Suriylarning əklidin azad bolup kutildi. Keyin Israill yənə burunkidək əz əy-qedirliridə makanlastı. ⁶ Lekin ular Israillni gunahqə putlaxtuqan Yəroboam jəmətinining gunahlıridin qıkmidi; ular yənilə xu yolda mangatti. Hətta Samariyədə bir «Axərah» butmu kılqanıdi.

⁷ Suriyəning padixahı Yəhooəhəzoja pəkət əllik atlık ləxkərni, on jəng hərwisi bilən on ming piyadə əskirinila қaldırıqtı. Qunkı u Yəhooəhəzning əxununu yoktitip hamandiki topa-qangdək kılıwətkənidi.

⁸ Əmdi Yəhooəhəzning baxka ixliri həm kılqanlırinin həmmisi, jümlidin səltənitinining həmmə կudriti «Israill padixahlırinin tarih-təzkiriliri» degən kitabta pütülgən əməsmidi? ⁹ Yəhooəhəz ata-bowilirining arisida uhlidi wə Samariyədə dəpnə kılındı. Andin oğlu Yoax ornida padixah boldı.

Yoax Samariyə üstdidin həküm sürüdu «Yoax»ning baxka xəkli «Yəhooəx»

¹⁰ Yəhudanıng padixahı Yoaxning səltənitinining ottuz yəttinqi yılıda Yəhooəhəzning oğlu Yəhooəx Samariyədə Israiloja padixah bolup, on altə yil səltənət kıldı. ¹¹ U Pərvərdigarning nəziridə rəzil bolqanni kıldı; u Israillni gunahqə putlaxtuqan, Nibatning oğlu Yəroboamning gunahlırinin həqkəysisini taxlimidi; u xu yolda mangatti.

¹² Əmdi Yoaxning baxka ixliri həm kılqanlırinin həmmisi, jümlidin uning Yəhudanıng padixahı Amaziya bilən jəng kılıp kərsətən կudriti «Israill padixahlırinin tarih-təzkiriliri» degən kitabta pütülgən əməsmidi? ¹³ Yoax ata-bowilirining arisida uhlidi wə Yəroboam uning təhtigə olturdu. Yoax Samariyədə Israillning padixahları arisida dəpnə kılındı.

12:18 2Pad. 18:15

12:19 «Yəhuda padixahlırinin tarih-təzkiriliri» – bu kitab Təwrattiki «Tarih-təzkirə» əməs, birək xübhisizki, Təwrattiki «Tarih-təzkirə» uningdin kəp uqurlar alojanıdi.

12:20 2Pad. 14:5

13:6 ««Axərah» butlar» – bəlkim butpərəslikkə beqixlanıjan dərəhlərdür. Dərəhlər bəlkim ayal but xəklidə oyulən yaki nəkixləngən boluxi mumkin.

13:10 «Yəhooəx» – «Yoax»ning baxka xəkli.

« Padixahlar «2» »

Elixaning ahirki bexariti

¹⁴ Elixax eż ejilini yətküzidioqan kesəl bilən yattı. Israilning padixahı Yoax uning kəxioqa kelip uning yüzigə engixip yioşlap: I atam, i atam, Israilning jəng hərwisi həm atlıq əskərliril!» dəp pəryad ketürdi..

¹⁵ Elixax uningoşa: Bir ya bilən ya oklirini kəltürgin, dedi. U ya bilən ya oklirini kəltürgəndə

¹⁶ Elixax Israilning padixahıqoja: Kəlungnı yaşa selip tutkın, dedi. U kəlini kəyoyqanda Elixamu kəllirini padixahning kəllirining üstigə koyup, uningoşa: ¹⁷ — Məxrik tərəptiki derizini aqşin, dedi. U uni aqşanda Elixax: Atkın, dedi. U etiwidı, Elixax uningoşa: Mana bu Pərvərdigarning nusrat ya oki, yəni Suriyaning üstidin nusrat kazinidioqan ya okidur. Sən Suriylərni yokatkuqə Afəkətə ular bilən jəng kılışən, dedi..

¹⁸ Andin u: — Ya oklirini kəlungoşa alojin, dedi. Ularnı aloşanda, Elixax Israilning padixahıqoja: Ular bilən yərgə uroqın, dedi. U üq ketim urup tohtidi. ¹⁹ Hudanıng adımı uningoşa aqqiklinip: Sən bəx-altə ketim uruxungoşa toorpa kelətti. Xundak kıləjan bolsang, sən Suriylərni urup yokitip üzül-kesil məoqlup kılattı; lekin əmdi Suriylərni urup, pəkət üq ketimla məoqlup kılalaysən, dedi.

²⁰ Elixax elüp dəpnə kılındı.

Əmdi hər yili, yil bexida Moablardın top-top bulangqlar yurtka parakəndiqilik salatti. ²¹ Bir künü xundak boldiki, həlk bir əlgən adamnı yərlikigə koyuwatlaşdırma, mana, ular bir top bulangqlarını kerüp kıldı, ular jəsətni Elixaning gəriqə taxlıdı. Jəsət Elixaning ustihinoşa təğkəndə, u tirilip, kopup tik turdi.

²² Əmmə Suriyaning padixahı Həzaəl bolsa Yəhəoəhəzning həmmə künliridə Israiloşa zalimlik kılattı. ²³ Lekin Pərvərdigar ularoşa mehriban bolup iq aqşritati; İbrahim bilən İshək wə Yəkupka baqılıqan əhdisi tüpəylidin U ularoşa iltipat kılıp, ularni bügüngə kədər əhalak kilmay, Əz həzuridin qıjkırıwetixinı halimiqanıdi.

²⁴ Suriyaning padixahı Həzaəl əldi wə oqlı Bən-Hədad uning ornida padixah boldı. ²⁵ Andin keyin Yəhəoəhəzning oqlı Yəhəoax Həzaəlning oqlı Bən-Hədadning kəolidin Həzaəl əz atisi Yəhəoəhəzin jəngdə tartıwaloqan xəhərlərni yanduruwaldı. Yəhəoax uni urup, üq ketim məoqlup kılıp, xuning bilən Israilning xəhərlərini yandurwaldı.

Amaziyanıng Yəhəudaşa boləjan səltənəti

2Tar. 25:1-28

14 ¹ Israilning padixahı Yəhəoəhəzning oqlı Yoaxning səltənitining ikkinçi yılıda Yəhəudadıki Yoaxning oqlı Amaziya Yəhəudaşa padixah boldı. ² Padixah boləjanda u yigirmə bəx yaxka kirgənidı; u Yerusalemda yigirmə tokək yil səltənət kıldı. Uning anisi Yerusalemlək Yəhəaddan idi..

³ Amaziya Pərvərdigarning nəziridə durus boləjanni kılattı, lekin əjdadi Dawut kılqandak əməs, bəlkı atisi Yoaxning barlıq kılqanlırı boyıqə ix kərətti.. ⁴ Pəkət «yukarı jaylar»la yokitilmidi; həlk yənilə «yukarı jaylar»qa qıkıp kurbanlıq kılıp huxbuy yakattı.

⁵ Wə xundak boldiki, səltənəti uning kəlidə mükəm boləjanda, u padixah atisini əltürgən hizmətkarlarını tutup əltürdü. ⁶ Lekin Musaoşa qüsürülgən əqanın kitabida Pərvərdigarning:

13:14 «Israilning jəng hərwisi» — yəki «Israilning jəng hərwiliri». «Israilning jəng hərwisi həm atlıq əskərliril» — degən ibarətə bəlkim padixahıning Elixax pəyərəmbərgə boləjan hərmətinini bildürətti — Elixax pəyərəmbər (Ilyas pəyərəmbərdək) Israiloşa həm baxpana həm ozi «bir kixilik koxun»dək bolup kəlgənədi.

13:14 2Pad. 2:12

13:17 1Pad. 20:30

14:2 2Tar. 25:1

14:3 «əjdadi Dawut» — ibraniy tilida «atisi Dawut».

« Padixahlar «2» »

«Atilarni oqulliri üçün elümgə məhkum kılıxka bolmaydu ya oqullirini atilri üçün elümgə məhkum kılıxka bolmaydu, bəlki hərbiri eż gunaşı üçün elümgə məhkum kılinsın» dəp pütülgən əmri boyiqə, u əltürgüqilərning balilirini elümgə məhkum kilmidi.

⁷ U «Xor wadisi»da Edomiylardın on ming əskerni eltırdı wə jəng kılıp Selani ixojal kılıp uni Yoqtəəl dəp atidi; bügüngiçə u xundak atılıp kəlməktə. ⁸ Andin keyin Amaziya Israilning padixahı Yəhūnun nəwrisi, Yəhəoahazning oqlı Yəhəoaxning aldioqa əlqilərni mangdurup: «Keni, jəng məydanida yüz turana kerüxəyli» dedi.

⁹ Israilning padixahı Yəhəoax Yəhūdaning padixahı Amaziya oqlı əwətip mundakə səzlərni yətküzdi: — «Liwandiki tikən Liwandiki kədir dərihgə sez əwatip: Əz kizingni oqlum oqa hotunlukka bərgin, dedi. Lekin Liwandiki bir yawayi haywan etüp ketiwetip, tikənni dəssiwatti.

¹⁰ Sən dərwəkə Edomning üstidin qələbə kıldıldı; kenglüngdə eż-ezüngdin məqrurlarınıp kətting. Əmdi yayrap pəhirlən, birək eydə əkalən; nemixkə bexingoqa külpət kəltürüp, ezungni wə ezung bilən Yəhūdanı balaqa yikitsən?».

¹¹ Əmma Amaziya ələk saldı. Israilning padixahı Yəhəoax jənggə qıktı; xuning bilən u Yəhūdaning padixahı Amaziya bilən Yəhūdadıki Bəyt-Xəməxtə uqrixıp sokuxti. ¹² Yəhūdanıng adəmləri Israilning adəmləri təripidin tiripirən kılınilıp, hərbiri eż əyigə əqip kətti. ¹³ Wə Israilning padixahı Yəhəoax Bəyt-Xəməxtə Ahəziyaning nəwrisi, Yəhəoaxning oqlı, Yəhūdaning padixahı Amaziyanı əsir kılıp, Yerusalem ola elip bardi; u Yerusalemning sepilining Əfram dərwazisidin tartıp burjək dərwazisəliqə bolovan tət yüz gazlıq bir belikini ərəwətti.

¹⁴ U Pərvərdigarning əyidin həmdə padixahının ordisidiki həzinidin təpişən barlıq altunkümüx, həmmə əqəm-əqəmli bəliwaldı wə kepilliş süpitidə bərnəqqə tutkunni elip Samariyəgə yenip kətti. ¹⁵ Əmma Yəhəoaxning baxxa ixləri həm kılənlərinin həmmisi, jümlidin uning Yəhūdaning padixahı Amaziya bilən jəng kılıp kərsətkən əldən «Israil padixahlırinin Tarih-təzkiriləri» deyən kitabta pütülgən əməsəmidi?

¹⁶ Yəhəoax eż ata-bowlırinin arısında uhlidi wə Samariyədə Israilning padixahlırinin arısında dəpnə kılındı. Oqlı Yəroboam uning orniqə padixah boldı. ¹⁷ Israilning padixahı Yəhəoahazning oqlı Yəhəoax əlgəndin keyin, Yəhəoaxning oqlı, Yəhūdaning padixahı Amaziya on bəx yil emür kərdi. ¹⁸ Əmdi Amaziyaning baxxa əməlləri həm kılənlərinin həmmisi «Yəhūda padixahlırinin tarix-təzkiriləri» deyən kitabta pütülgən əməsəmidi? ¹⁹ U Yerusalemda bəzilər uni kəstləxkə kərixinə, Lakıx xəhəriqə əqip kətti; lekin kəstligüqilər kaynidin Lakıxka adam əwətip u yərdə uni eltırdı. ²⁰ Andin ular uni atlar ola artıp Yerusalem ola elip bardi. U Yerusalemda ata-bowlırinin arısında «Dawutning xəhəri»də dəpnə kılındı. ²¹ Yəhūdaning barlıq həlkə uning on altə yaxka kırğın oqlı Azariyani tikləp, uni atisi Amaziyaning ornida padixah kıldı. ²² (padixah atisi ata-bowlırinin arısında uhliqəndin keyin, Elat xəhərini kaytidin yasap, Yəhūda ola yənə təwə kılənəqə dəl Azariya idi).

14:6 Kən. 24:16; Əz. 18:20

14:10 «Nemixkə bexingoja külpət kəltürüp, ezungni wə ezung bilən Yəhūdanı balaqa yikitsən?» — Yəhəoax eytikan təmsilning omumiy mənisi: «Sən pekət bir tikəndursən, özüm kədirək uluq adəmmən, ezunggə unqıwala ixinip katma. Senin uluq pilanıng hərtürliklətənən təsadiyiliyinən məsləhət boluxi mumkin» deyəndək. Görqə Yəhəoax padixahını «butpəras kapır» dəp hesablıqılı bolsimu, muxu yərdə uning nəsihəti tövər idi.

14:13 «tət yüz gözlik...» — Təvratta «gəz» (yaki «jeynək») kəlninq jaynaktın barmaknıng uqioqıqə bolovan uzunluğu, yəni 0,454 metr uzunluq idi.

14:19 2Tər. 25:27

14:21 2Tər. 26:1

14:22 «padixah...Elat xəhərini kaytidin yasap, Yəhūda ola yənə təwə kılənəqə dəl Azariya idi» — yaki «padixah atisi eż ata-bowlırinin arısında uhliqəndin keyin, Azariya Elat xəhərini kaytidin yasap uni Yəhūda ola yənə təwə kıldı»

« Padixahlar «2» »

Yəroboam II-ning Israil üstigə padixah boluxı

²³ Yəhūdaning padixahı Yoaxning oqlı Amaziyaning səltənitining on bəxinqı yılıda, Israilning padixahı Yəhooxning oqlı Yəroboam həküm sürükə baxlap, Samariyədə kırıq bir yil səltənət қıldı. ²⁴ U Pərvərdigarning nəziridə rəzil bolqanni қıldı; u Israilni gunahqı putlaxtuqan Nibatning oqlı Yəroboamning gunahlırinin heqbirini taxlimidi.

²⁵ Israilning Hudasi Pərvərdigarning eż կuli Gat-Həfərlik Amittayning oqlı Yunus pəyərəmbər arkılık eytkən sezi əməlgə axurulup, u ximalda Hamat rayoniqa kirix eojizidin tartip jənubta «Arabah, dengizi» oqıqə Israilning qebralirini kengəytip əsligə kəltürdi. ²⁶ Qünki Pərvərdigar Israilning tartkan azablirining intayın ķattık ikənlilikini kərdi; ajızlar həm meyiplardin baxka həqkim kalmidi, Israiloja mədətkar yok idi. ²⁷ Pərvərdigar: «Israilning namini asmanning astidin yoktimən» degen əməs idi; xunga U Yəhooxning oqlı Yəroboamning қoli bilən ularni kütkuzdi.

²⁸ Əmdi Yəroboamning baxka ixliri həm kıləolanlırinin həmmisi, jümlidin uning səltənitining կudriti wə kəndak jəng kılıp, əslı Yəhūdaşa təwə bolqan Dəməxk bilən Hamatni yanduruwalajanlıkı «Israil padixahlırinin tarix-təzkiriliri» degen kitabta pütülgən əməsmidi?

²⁹ Yəroboam ata-bowiliri, yəni Israilning padixahlırinin arısida uhlidi wə oqlı Zəkəriya uning ornida padixah boldi.

Azariya — yəni Uzziya — Yəhūdaşa səltənət қılıdu

2Tar. 26:1-23

15¹ Israilning padixahı Yəroboamning səltənitining yigirmə yəttinqı yılıda Amaziyaning oqlı Azariya Yəhūdaning padixahı boldi. ² On altə yaxqa kirgəndə padixah bolup Yerusalemda əllik ikki yil səltənət қıldı. Uning anisining ismi Yəkoliya bolup, u Yerusalemlık idi. ³ U atisi Amaziyaning barlık kıləolanlıridək Pərvərdigarning nəziridə durus bolqanni ķıltı. ⁴ Pəkət «yukarı jaylar»la yokitilmidi; həlk yənilə «yukarı jaylar» oja qikip kurbanlık kılıp huxbuy yakattı.

⁵ Əmma Pərvərdigar padixahını urup, uning əlümigiqə uni mahaw kesiligə muptila kılqaq, u ayrim əydə turatti wə padixahıning oqlı Yotam ordini baxkurus yurtnıng həlkining üstigə həküm sürətti.

⁶ Azariyaning baxka əməlliri həm kıləolanlırinin həmmisi «Yəhūda padixahlırinin tarix-təzkiriliri» degen kitabta pütülgən əməsmidi? ⁷ Azariya ata-bowilirinin arısida uhlidi; kixılər uni «Dawutning xəhiri»də ata-bowilirinin arısida dəpnə қıldı. Oqlı Yotam uning ornida padixah boldi.

Israil üstigə yənə birnəqqə padixah ķışka wakıt səltənət қılıdu

⁸ Yəhūda padixahı Azariyaning səltənitining ottuz səkkizinqı yılıda, Yəroboamning oqlı Zəkəriya Samariyədə Israiloja padixah bolup, altə ay səltənət қıldı. ⁹ U ata-bowiliri kıləolandək Pərvərdigarning nəziridə rəzil bolqanni ķıltı; u Israilni gunahqı putlaxtuqan Nibatning oqlı Yəroboamning gunahlıridin qıkmıdi.

^{14:25} «Hamat rayoniqa kirix eojizidin tartip...» — yaki «Libo-Hamattin tartip....». «Arabah, dengizi» — «Olük dengiz»dur.

^{14:25} Yun. 1:1; Mat. 12:39, 40

^{14:26} «ajızlar həm meyiplardin baxka həqkim kalmidi, Israiloja mədətkar yok idi» — baxka birhil tərjimisi: «məyli kul bolsun, hər bolsun, Israiloja mədətkar yok idi».

^{15:1} «Azariya» — «Azariya»ning baxka xəkili «Uzziya».

^{15:1} 2Pad. 14:21; 2Tar. 26:1

^{15:2} 2Tar. 26:1, 3; 2Tar. 27:3

^{15:5} «Pərvərdigar padixahını urup, uning əlümigiqə uni mahaw kesiligə muptila kılqaq, u ayrim əydə turatti» — bu wəkə töçruluk «2Tar.» 26:16-21ni kərüng.

« Padixahlar «2» »

¹⁰ Yabəxning oqlı Xallum uningoja kəst kılıp, uni həlkinqing aldida urup əltürdi wə uning ornida padixah boldi. ¹¹ Zəkəriyaning baxka ixliri həm kılənlirininq həmmisi «Israil padixahlırininq tarix-təzkiriliri» degən kitabta pütülgən əməsmidi? ¹² Uning əltürülüxi Pərvərdigarning Yəhəuoja: — Sening oqulliring tətinqi nəsligiqə Israilning təhtidə olurdu, degən səzini əməlgə axurdi. Dərvəkə xundak boldi.

¹³ Yabəxning oqlı Xallum Yəhuda padixahı Azariyaning səltənitining ottuz tokkuzinqi yilda padixah bolup, Samariyadə toluk bir ay səltənat kıldı. ¹⁴ Gadining oqlı Mənahəm Tirzahdin qıkıp, Samariyəgə kelip, Yabəxning oqlı Xallumni xu yərdə urup əltürdi wə uning ornida padixah boldi.

¹⁵ Xallumning baxka ixliri, jümlidin uning kəst kılıxliri, mana «Israil padixahlırininq tarix-təzkiriliri» degən kitabta pütülgəndür.

¹⁶ Xu qəoqla Mənahəm Tipsah xəhīrigə hujum kılıp, u yərdə turuwatqanlarning həmmisini əltürdi; u yənə Tirzahdin tartip uningoja təwə barlık zeminlirini wəyran kıldı. Ular tən berip dərwazını aqmiojını üçün xəhərgə xundak hujum kıldıki, hətta uningdiki jimi həmilidar ayallarning Karnini yırtıp əltürdi.

Mənahəmning Israil üstigə bolğan səltənəti

¹⁷ Yəhuda padixahı Azariya səltənitining ottuz tokkuzinqi yilda, Gadining oqlı Mənahəm Israiloja padixah bolup, Samariyadə on yil səltənat kıldı. ¹⁸ U Pərvərdigarning nəziridə rəzil boloğanni kılıp, pütün əmriddə Israillni gunahqə putlaxturojan Nibatning oqlı Yəroboamning gunahlıridin qıkımı. ¹⁹ Asuriyəning padixahı Pul Israil zeminoja tajawuz kıldı; u wakitta Mənahəm: «Padixahlıklımnıq mustəhkəmlikü üçün manga yardım kılıqayla» dəp uningoşa ming talant kümüx bərdi. ²⁰ Mənahəm Asuriyəning padixahıqə beridiojan xu pulni Israilning həmmə bay adəmlirigə baj selix bilən aldı; u hərbiridin əllik xəkəl kümüx aldı. Xuning bilən Asuriyəning padixahı kəytip kətti wə bu zəminda turup kalmidi.

²¹ Mənahəmning baxka ixliri həm kılənlirininq həmmisi «Israil padixahlırininq tarix-təzkiriliri» degən kitabta pütülgən əməsmidi? ²² Mənahəm ata-bowilirining arisida uhlidi wə oqlı Pəkahıya ornida padixah boldi.

Pəkahıyaning Israil üstigə bolğan səltənəti

²³ Yəhuda padixahı Azariyaning səltənitining əllikinqi yilda, Mənahəmning oqlı Pəkahıya Samariyadə Israiloja padixah bolup, ikki yil səltənat kıldı. ²⁴ U Pərvərdigarning nəziridə rəzil boloğanni kılıp, Israillni gunahqə putlaxturojan Nibatning oqlı Yəroboamning gunahlıridin qıkımı. ²⁵ Wə uning sərdarı Rəmaliyaning oqlı Pikaḥ uningoja kəst kılıp uni Samariyadə, padixah or-disidiki kə'lədə əltürdi; xu ixta Argob bilən Ariyə wə əllik Gileadlık kixi Pikaḥ tərəptə turdu; u Pəkahıyanı eltürüp uning ornida padixah boldi. ²⁶ Pəkahıyaning baxka ixliri həm kılənlirininq həmmisi bolsa, mana «Israil padixahlırininq tarix-təzkiriliri» degən kitabta pütülgəndür.

Pikaḥning Israil üstigə bolğan səltənəti

²⁷ Yəhudanıng padixahı Azariyaning səltənitining əllik ikkinqi yilda, Rəmaliyaning oqlı Pikaḥ Samariyadə Israiloja padixah bolup, yigirmə yil səltənat kıldı. ²⁸ U Pərvərdigarning nəziridə rəzil boloğanni kılıp Israillni gunahqə putlaxturojan Nibatning oqlı Yəroboamning gunahlıridin qıkımı.

^{15:12} 2Pad. 10:30

^{15:19} «ming talant kümüx» — bir talant bəlkim 30.6 kilogram idi, xunga bu 30.6 tonna kümüx idi.

^{15:19} 1Tar. 5:26

^{15:20} «əllik xəkəl» — bəlkim 570 gram kümüx bolatti.

« Padixahlar «2» »

²⁹ Israilning padixahı Pikaḥning künliridə Asuriyəning padixahı Tiglat-Piləsər kelip Iyon, Abəl-Bəyt-Maakah, Yanoah, Kədəx, Həzor, Gilead, Galiliyə, jümlidin Naftalining pütkül zeminini ixojal kılıp, xu yərdiki həlkəni tutkun kılıp, Asuriyəgə elip bardı.

³⁰ Əlahıning oöli Həxiya Rəmaliyaning oöli Pikaḥoja kəst kılıp uni eltürdi. Uzziyanın oöli Yotamning səltənitining yigirminqi yılıda, u Pikaḥning ornida padixah boldı. ³¹ Pikaḥning baxka ixliri həm kıləjanlırinin həmmisi bolsa, mana «Israil padixahlırinin tarix-təzkiriliri» degən kitabta pütülgəndur.

Yotamning Yəhuda üstigə bolğan səltənəti

2Tar. 27:1-9

³² Israilning padixahı Rəmaliyaning oöli Pikaḥning səltənitining ikkinqi yılıda, Uzziyanın oöli Yotam Yəhudaqə padixah boldı. ³³ U padixah bolğanda yigirmə bəx yaxka kırğən bolup, Yerusalemda on altə yil səltənat kıldı. Uning anisining ismi Yəruxa idi; u Zadokning kizi idi..

³⁴ Yotam atisi Uzziyanın barlık kıləjanlıridək Pərvərdigarning nəziridə durus bolğanı kılətti. ³⁵ Pəkət «yüükri jaylar»la yokitilmidi; həlkə yənilə «yüükri jaylar» oja qıkıp kurbanlıq kılıp huxbuy yakattı.

Pərvərdigarning eyining «Yüükriki dərwaza»sini yasiqnuqi xu idi.

³⁶ Yotamning baxka ixliri həm kıləjanlırinin həmmisi «Israil padixahlırinin tarix-təzkiriliri» degən kitabta pütülgən əməsmidi?

³⁷ Xu qaoqlarda Pərvərdigar Suriyəning padixahı Rəzin bilən Rəmaliyaning oöli Pikaḥni Yəhudaqə hujum kılıxka kəzəqədi..

³⁸ Yotam ata-bowlılıri arısında uhlidi wə ata-bowlılırinin arısında atisi Dawutning xəhəridə dəpnə kılındı. Oöli Ahaz ornida padixah boldı.

Aħażning Yəhuda üstigə bolğan səltənəti

2Tar. 28:1-27

16¹ Rəmaliyaning oöli Pikaḥning on yəttinqi yılıda, Yotamning oöli Aħaż Yəhudaqə padixah boldı. ² Aħaż padixah bolğanda yigirmə yaxka kırğən bolup, Yerusalemda on altə yil saltənat kıləjanıdi. U atisi Dawut kıləjandək əmas, əksiqə Pərvərdigarning nəziridə durus bolğanı kilmidi. ³ U Israilning padixahlırinin yolda mangatti, hətta Pərvərdigar Israilning aldidin həydəp qıçarojan əllərning yirginqlik gunahlırioja əgixip, eż oölini ottin etküzüp key dürdi.. ⁴ U «yüükri jaylar»da, dənglərdə wə hərbir kək dərəhlərning astida kurbanlıq kılıp, kūjə keydürətti.

⁵ Xu wakıtta Suriyəning padixahı Rəzin bilən Israilning padixahı, Rəmaliyaning oöli Pikaḥ Yerusalemə oja hujum kılıp, padixah Aħażni muhasirigə elip қorxiwalojini bilən, lekin uni məəqlup kılalmidi. ⁶ Axu wakıtta Suriyəning padixahı Rəzin Elat xəhərini Suriyəgə kəyturuwaldı wə xu yərde turuwatlıq Yəhədalarnı həydıwətti. Andin Suriylər kelip u yərde olturnaqlaxtı; ular būgüngiqliqə xu yərde turmaqtı.

⁷ Aħaż Asuriyəning padixahı Tiglat-Piləsərgə əlqilərnı əwətip: Mən silining külliri, silining oqulları bolimən; manga hujum kiliwatlıq Suriyəning padixahının qolidin wə Israilning padixahının

^{15:29} Yəx. 8:23

^{15:30} «Uzziya» – «Azariya»ning ikkinqi xəklidur.

^{15:33} 2Tar. 27:1-9

^{15:37} 2Pad. 16:5; Yəx. 7:1

^{16:1} 2Tar. 28:1

^{16:3} Law. 18:21; 20:2, 3; 2Pad. 17:31

^{16:5} Yəx. 7:1

« Padixahlar «2» »

kolidin kutkuzukha qikqayla, dedi.⁸ Xuni eytip Aħaz Pərwərdigarning eyi wə padixahning ordisidiki həzinilərdiki kümüx bilən altunni sowoqa kılıp, Asuriyəning padixahıqə əwətti..

⁹ Asuriyəning padixahı uning təlipigə köxuldü; xuning bilən Asuriyəning padixahı Dəməxkəqə hujum kılıp uni ixojal kıldı; uningdiki aħalini tutkun kılıp Kir xəhiriqə elip bardi wə Rəzinni elətirdi.¹⁰ Aħaz padixah əmdi Asuriyəning padixahı Tiglat-Piləsər bilən kərükxili Dəməxkəqə bardi wə xundakla Dəməxkətiki kurbangahını kərdi. Andin Aħaz padixah xu kurbangahning rəsimini, uning barlıq yasılıx təpsilatlırinin layihisini sizip, uni Uriya kahinoja yətküzi.

¹¹ Xuning bilən Uriya kahin Aħaz padixah Dəməxkətin əwətkən barlıq təpsilatlar boyiqə bir kurbangah yasidi. Aħaz padixah Dəməxkətin yenip kəlməstə, Uriya kahin uni xundak təyyar kılɔjanidi.¹² Padixah Dəməxkətin yenip kelip, kurbangahını kərüp, kurbangahqə berip, uning üstigə kurbanlıq sundı;¹³ u kurbangahning üstigə kəydürmə kurbanlıq wə axlıq hədiyəsini kəydürüp, «xarab hədiyə»sini təküp, «inaklıq kurbanlıq»ning kenini qaqtı.

¹⁴ Xundak kılıp u Pərwərdigarning həzurining alidiki mis kurbangahını elip uni Pərwərdigarning eyi bilən eziñinq kurbangahining otturisidin ətküzüp, ez kurbangahining ximal teripigə koydurdı.¹⁵ Aħaz padixah Uriya kahinoja buyruk kılıp: Muxu qong kurbangah, üstigə etigənlik kəydürmə kurbanlıq bilən kəqlilik axlıq hədiyəsini, padixahning kəydürmə kurbanlıq bilən axlıq hədiyəsini, həmmə yurtning pütün həlkining kəydürmə kurbanlıq, axlıq hədiya wə xarab hədiyələrini kəydürüp sunisən. Kəydürmə kurbanlıklarning barlıq қanlıri wə baxka kurbanlıklärning barlıq қanlırini uxbu kurbanlığın üstigə təkisən. Mis kurbangah bolsa menin yol sorixim üçün bolsun, dedi.

¹⁶ Xuning bilən Uriya kahin Aħaz padixah buyruqanning həmmisini ada kıldı.¹⁷ Aħaz padixah das təgliliklirigə bekitilgən tahtaylarnı kesip ajritip, daslarnı təglilikliridin eliwti; u mis «dengiz»ni tegidiki mis uylarning üstidin kətürüp elip, uni tax tahtaylıq bir məydanqa koydurdı.¹⁸ U Asuriyə padixahını razi kılıx üçün Pərwərdigarning eyigə tutixidiojan «Xabat künidiki aywanlıq yol» bilən padixah taxkırıdin kiridiqən yolnı etiwti.

¹⁹ Aħazning baxka ixliri həm kılɔjanırıning həmmisi «Yəħuda padixahırinining tarif-təzkiriliri» degən kitabta pütülgən əməsəmdi?

²⁰ Aħaz ez ata-bowlirli arısida uhlidi; u ata-bowlirining arısida «Dawutning xəhiri»də dəpnə kilindi; ooğlu Həzəkiya ornida padixah boldi.

Həxiya Israil üstigə həküm sürüdu

17¹ Yəħudanıng padixahı Aħazning səltənitining on ikkinçi yılıda, Elahıning oğlu Həxiya Samariyadə Israiloja padixah bolup, tokkuz yil səltənat kıldı. ² U Pərwərdigarning nəziridə rəzil bolojanni kılatti; lekin uningdin ilgiri ətkən Israilning padixahıridək undak rəzzilik kılmayıtti.

³ Asuriyəning padixahı Xalmanəzər uningoja hujum kılɔqli qikkanda, Həxiya uningoja bekinip sowoqa-salam bərdi. ⁴ Əmma Asuriyəning padixahı Həxiyanıq asılık kılmakçı bolojınıni baykıdı; qünki Həxiya burunkidək Asuriyəning padixahıqə yillik sowoqa-salam yollımay, bəlkı Misirning padixahı soşa əlqılerni mangdurojanıdi. Uning üçün Asuriyəning padixahı uni tutup, baqlap zindanoqa solıwətti. ⁵ Andin Asuriyəning padixahı qıkıp pütkül Israil zeminini ta-

^{16:8} 2Tar. 28:21

^{16:14} «Pərwərdigarning eyi» — muxu yerdə ibadəthanidiki «mukəddəs jay»nı kərsitidu.

^{16:15} «mis kurbangah bolsa menin yol sorixim üçün bolsun» — padixahning sezinin mənisi bəlkim «bu kurbangahning wasitisi bilən Pərwərdigardin yol sorıymən». Kızıq yeri xuki, Aħazdək bir insan butpərəslikkə berilip kətkəndin keyin, yənilə Pərwərdigardin yol sorımkıqı bolıdu.

^{16:17} 1Pad. 7:23-51

« Padixahlar «2» »

lan-taraj kılıp, Samariyəni üq yiloqıqə kamal kıldı.⁶ Hoxiyanıng saltənitining tokkuzinqı yilda, Asuriyəning padixahı Samariyəni ixojal kılıp, Israillarnı Asuriyəgə sürgün kılıp, ularnı Halah xəhəri, Gozandiki Habor dəryasining boylırı wə Medialarning xəhərlirigə orunlaştırdı.

İsrail, yəni ximaliy padixahlığının gunahlıları wə jazalinixi – hulasə

⁷ Mana, xundakı ixlar boldı; qünki Israilların ezişlərini Misirning padixahı Pirəvnning əolidin kütküzüp, Misir zeminidin qıçıraqan Pərvərdigar Hudasioğan gunah kılıp baxğı ilahılardın körküp⁸ Pərvərdigar Israillarning aldidin həydiwətkən yat əlliklərning қaidə-balgilimiliridə, xundakla Israilning padixahlıları ezləri qıçıraqan қaidə-balgilimiliridə mangojanıdı.⁹ Wə Israillar ez Pərvərdigar Hudasioğan karxi qıkıp, yoxurunlarqə tooqra bolmioqan ixlarnı kıldı; ular barlık, xəhərliridə kezət munaridin mustəhkəm қorojanıqə «yukarı jaylar»nı yasidi.¹⁰ Ular həmmə egez dəngəldə wə həmmə kək dərəhlərning astida «but türük» wə «Axərah» butı turquzdi.¹¹ Pərvərdigar ularning aldidin həydəp qıçıraqan yat əlliklər kılıqandək, ular həmmə «yukarı jaylar»da huxbu yakaqtı wə Pərvərdigarning oqəzipini kəltüridiojan hərhil rəzil ixlarnı kılatti.¹² Gərqə Pərvərdigar ularoja: — «Bu ixni kılmangalar!» degen bolsimu, ular butlarning küllükçəja berilip kətkənidi.

¹³ Pərvərdigar həmmə pəyojəmbərlər bilən həmmə aldin kərgüqlərning wasitisi bilən həm Israilni həm Yəhudani agaḥlandurup: Rəzil yolliringlardın yenip, ata-bowiliringlarqə tapilanoqan wə küllirim bolqan pəyojəmbərlər arkılık silərgə təstiklioqan pütün əkanunoqə boysunup, Mening əmrlirim wə Mening bəlgilimilirimi tutunglar, degənidə.¹⁴ Lekin ular kulaq salmay, Pərvərdigar Hudasioğan ixənmigən ata-bowiliri kılıqandək, boyunlarını əttik kıld i.¹⁵ Ular Uning bəlgilimilirini, xundakla U ularning ata-bowiliri bilən tüzgən əhdini wə ularoja tapxuroqan agaḥ-guwaḥlarnı qətkə əkkən; ular ərziməs nərsilərgə əgixip, ezləri ərziməs bolup qıktı; Pərvərdigar ularoja: — Ətrapinglardiki əlliklərning kılıqinidək kilmangalar, degən dəl xu əllərgə əgixip, rəzillik kılatti.¹⁶ Ular Hudasi boloqan Pərvərdigarning barlık əmrlirini taxlap, ezləri üçün kuyuma məbdularnı, yəni ikki mozayını kuydurdu, bir «Axərah but» kıldırdı, asmandıki nuroqunlioqan ay-yultuzlarqə bax urdi wə Baalning küllükçəja kirdi.¹⁷ Ular ez oqulları bilən kızlarını ottin etküzdi, palqılık wəjadugərlik ixlətti, xundakla Pərvərdigarning nəziridə rəzil boloqanni kılıx üçün, ezlərini setip Uning oqəzipini əkozıldı.¹⁸ Xuning üçün Pərvərdigar Israile intayın aqqıklınip, ularnı Əz nəziridin neri kıldı; Yəhudanıng kəbilisidin baxğı həqkəysisi ez zeminida kəldurulmıldı.

¹⁹ Lekin Yəhudamu ez Hudasi Pərvərdigarning əmrlirini tutmidi, bəlkı Israil qıçıraqan қaidə-bəlgilimilər iqidə mangdi.²⁰ Uning üçün Pərvərdigar Israilning barlık nəslini qətkə əkkəti; ular-

^{17:5} 2Pad. 18:9

^{17:6} 2Pad. 18:10; Yəx. 8:4

^{17:8} Law. 18:3

^{17:9} «kezət munaridin mustəhkəm қorojanıqə» — mənisi bəlkim sepildiki munardin xəhərning əng iqtirisidiki қorojanıqə — baxkıqə eytəkanda, «sirttin iqtiriqiğə».

^{17:10} ««Axərah» butlar» — bəlkim butparaslıkkə beoqxılanqan dərəhlərdür. Dərəhlər bəlkim «ayal məbəd» xəklidə oyuşqan yaki naxılxıngan boluxı mumkin idi.

^{17:12} Mis. 20:3, 4, 5; Kan. 5:7, 8, 9

^{17:13} «təstiklioqan» — yaki «əwtəkən».

^{17:13} Yər. 18:11; 25:5; 35:15

^{17:14} Kan. 31:27; Mal. 3:7

^{17:15} «ərziməs nəsələr» — muxu yordə butlarnı kərsitudu.

^{17:16} «asmandıki nuroqunlioqan ay-yultuzlar» — ibranıy tilida «asmandıki koxun» degen sez bilən ipadilinidü. Təwrattın bilimizki, asmandıki yultuzlarning pərixtılər wə bəzi əhəwalda asmandıki yaman küqlər bilənmə munasıvitı bar («Zəb.» 14:7, «Ayup» 38:4-7, «Wəh.» 12:4ni kerüng).

^{17:16} Mis. 32:8; 1Pad. 12:28

^{17:17} «oqul-kızlılarını ottin etküzük» — bəlkim ularnı «insan kurbanlığı» kılıxṭın ibarət boluxı mumkin idi.

^{17:17} Law. 20:3, 4; Kan. 18:10; 2Pad. 16:3

^{17:18} Hox. 1:6

^{17:19} Law. 18:3

« Padixahlar «2» »

ni Өз нәziridin taxlıqan künigiqə zeminida harlıkka қaldurup, bulangqıllarning kolioja tapxurup bərdi.²¹ U Israilni Dawutning jəmətidin tartıwaloqanıdi. Ular Nibatning oqlı Yəroboamni padixah қıldı wə Yəroboam bolsa Israilni Pərvərdigarning yolidin yandurup, ularnı eojır bir gunahka patkuzup azdurdı.²² Israillar Yəroboamning kılıqan həmmə gunahlırida yürüp, ulardin qıkmıdi.²³ Ahir berip Pərvərdigar Өз külliri bolğan pəyəqəmbərlərning wasitisi bilən eytkəndək, Israilni Өз nəziridin nerı қıldı; Israillar əz yurtidin Asuriyəgə elip ketilip, u yərdə bügüngə қadər turup kəldi.

²⁴ Əmma Asuriyəning padixahı Babil, Kuttah, Awwa, Hamat wə Səfarwaimdin halknı yetkəp Israilning orniqə Samariyəning xəhərlirigə makanlaxturdu. Ular xuning bilən Samariyəgə igidarqılık kılıp xəhərlərdə olturdu.²⁵ Wə xundak boldiki, ular u yərdə dəsləptə olturoqınıda Parvərdigardin korkmioqanıdi; Pərvərdigar ularnı kiyma-jiyma kılıdiqan birnəqqə xirlarnı ularning arisioja əwətti.²⁶ Xuning bilən Asuriyəning padixahıqə həwər yətküzlüüp: — Sili yetkəp Samariyəning xəhərliridə makanlaxturoqan həlkələr xu yurtning ilahining қaidə-yosunlarını bilməydu; xunga U ularning arisioja xirlarnı əwətti; mana bular ularnı əltürməktə, qırkı həlk yurtning ilahining қaidə-yosunlarını bilməydu, deyildi.

²⁷ Xuning bilən Asuriyəning padixahı əmr kılıp: — Silər u yərdin elip kəlgən kahinlarning birini yənə u yərgə apiringlar; u u yərdə turup, ularqa u yurtning ilahining қaidə-yosunlarını egətsun, — dedi.

²⁸ Uning buyruki bilən ular Samariyədin yetkigən kahinlarning biri kılıp, Bəyt-Əldə turup Pərvərdigarning korkunqını ularqa egətti.²⁹ Lekin xu həlkəlrning hərbiri əz ilahlırinin butlirini yasap, Samariyəliklər saloqan «yüküri jaylar»diki ibadətgahları iqığa turoquzdi; hərbir həlk əzi turoqan xəhərdə xundak қıldı.³⁰ Babildin kəlgənlər Sukkot-Binot degən məbudni yasidi, Kuttin kəlgənlər Nərgal butni, Hamattin kəlgənlər Axima butni,³¹ Awwıylar Nibhaz bilən Tar-tak butlarnı yasidi; Səfarwiylar Səfarwaimdiki butliri bolğan Adrammələk bilən Anammələkkə əz balılırını atap otta kəydürdi.

³² Ular əmdi muxundak əhalətə Pərvərdigardin korkup, əz arisidiki hər türlü adamları ezliri üçün «yüküri jaylar»diki buthanılarda kurbanlıklarnı sunidioqan kahin kılıp bekitkən.

³³ Ular Pərvərdigardin korkəttii wə xuning bilən təng kəysi əldin kəlgən bolsa, xu əlning қaidə-yosunlıridə əz ilahlırinin kullukidimu bolatti.

³⁴ Bügüngə қadər ular ilgiriki adətlər boyiqə mengip kəlməktə; ular Pərvərdigardin korkmay, Pərvərdigar Israil dəp atiojan Yakupning əwlədlirioqa tapilioqan bəlgilimilər wə həkümələr, əkanun wə əmrlərgə muwapiq ix kərməydu.³⁵ Pərvərdigar ular bilən bir əhdə kılıxip ularqa buyrup: — «Baxka ilahələrdin korkmay, ularqa səjdə kılmay yaki ularqa bax urmay wə ularqa

17:20 «Pərvərdigar.... ularnı Өz nəziridin taxlıqan künü» — buningda kəzədə tutulójını Hudanıng Israillarnı Өz zeminidin sürgün kıldurux künidin ibarəttür (23-ayətnimü kerüng). Israil həlkining «Hudanıng nəziridin taxlinxi», yəni sürgün boluxı ularqa nisbatan Hudanıng əng dəhəxətlik jazası, əlwəttə.

17:21 «U Israillni Dawutning jəmətidin tartıwaloqanıdi» — ibranıy tilida «U Israillni Dawutning jəmətidin yirtiwaloqanıdi». «1Pad.» 11:11, 11:31, 14:8ni kerüng.

17:21 1Pad. 12:16, 17, 26

17:23 «U yərdə, yəni Asuriyədə bügüngə қadər turup kəldi» — muxu sezlər «Tarih-təzkirə»ning Yəhudadikilər Babil imperiyasının kaytip kelix (miladiyədin ilgiriki 539-yılı)tin ilgiri hatırlıqlınlığını ayan kılıdu.

17:32 1Pad. 12:31

17:33 Zəf. 1:5

17:34 «Ular Pərvərdigardin korkmay, Pərvərdigar Israil dəp atiojan Yakupning əwlədlirioqa tapilioqan bəlgilimilər wə həkümələr, əkanun wə əmrlərgə muwapiq ix kərməydu» — yaki «Ular Pərvərdigardin korkmay, əzlirinin bəlgilimilər wə həkümərlirigə muwapiq ix kərməydu wə Pərvərdigar Israil dəp atiojan Yakupning əwlədlirioqa tapilioqan əkanun wə əmrlərgə muwapiq ix kərməydu». Bu tərjimə toopra bolsa, «əzlirinin bəlgilimilər wə həkümələr» degən bu söz ularning əz ilahlırinin bəlgilimilər wə həkümələrini kersitidu.

17:34 Yar. 32:27; 35:10; 1Pad. 18:31

« Padixahlar «2» »

kurbanlık kılmangalar —³⁶ pəkət zor կudrət wə uzatkan biliki bilən silərni Misir zemini-din qıçarojan Pərvərdigardinla korkunglar, uningoja səjdə kilinglar wə uningoja kurbanlık sununqlar.³⁷ U silər üçün pütküzgən bəlgilimilər, həkümlər, կanun wə əmrni bolsa, ularni əbədgicə kəngül bəlüp tutunglar; baxka ilahlardın korkmanglar.³⁸ Mən silər bilən kılıqan əhdini untumanglar ya baxka ilahlardın korkmanglar,³⁹ bəlkı Hudayinglar Pərvərdigardin korkunglar; wə U silərni həmmə düxmənliringlarning kolidin kütküzüdu» — degəndi.

⁴⁰ Lekin ular կulak salmay, ilgiriki qaidə-yosunları yürgüzətti.

⁴¹ Muxu əllər xu tərikdirə Pərvərdigardin korkatti həm oyma məbudlarning kullukida bolatti; ularning balılırları bilən balılırinin balılırimu xundak kılətti; eż ata-bowlılıri կandak kılıqan bol-sa, ularmu bugünkü küngiqə xundak kılıp kəldi.

Հəzəkiya Yəhūdaning üstidə həküm sürüdu

2Tar. 29:1-2; 31:1

18¹ Elahning oöqli, Israilning padixahı Hoxiyaning səltənitining üçinqi yılıda, Yəhūdaning sabık padixahı Ahazning oöqli Həzəkiya Yəhūdaqa padixah boldi.² U padixah bolqanda yigirmə bəx yaxta bolup, Yerusalemda yigirmə tokkoz yil səltənət kıldı. Uning anisining ismi Abi idi; u Zəkəriyaning kizi idi.

³ Həzəkiya bolsa atisi Dawutning barlıq kılıqinidək, Pərvərdigarning nəziridə durus bolqanni kılətti.⁴ U «yukarı jaylar»ni yokitip, «but tüwrükələr»ni qekip «Axərah»larnı kesip taxlap, Musa yasatkan mis yılanni qekip parə-parə kılıp (qünki u qaoqıqə Israillar uningoja huxbu yəkətti), uningoja «Nəhəxtan!» dəp isim koydi.⁵ Həzəkiya Israilning Hudasi Pərvərdigaroja tayandi. Bu jəhəttə nə uningdin keyin kəlgən nə uningdin ilgiri ətkən Yəhūda padixahlırinin arisidiki həqbırı uningoja yətməyəti..⁶ U Pərvərdigaroja qing baqlınip uningoja əgixixtin qikmay, bəlkı Pərvərdigar Musaqa buyruqan əmrərnə tutətti.

⁷ Pərvərdigar uning bilən billə idi; u կaysila ixka qiksa xuningda rawajlıq bolətti. U Asuriya padixahınını həkimiyitigə karxi qikip uningoja bekindi boluxtin yandi.⁸ U Filistiyərlərə hujum kılıp ularnı Gaza xəhiri wə uning əstrapidiki zeminlirioqıq, kəzət munaridin mustəhkəm koroqanlıqə besip məoplup kıldı.

⁹ Wə xundak boldiki, Həzəkiya padixahınını səltənitining tetinqi yılıda, yəni Israilning sabık padixahı Elahning oöqli Hoxiyaning səltənitining yəttinqi yılıda, Asuriyənin padixahı Xalmanəzər Samariyəgə hujum kılıp uni կamal kıldı.¹⁰ Üq yıldın keyin ular xəhərni aldı; Həzəriyaning səltənitining tokkuzinqi yili, yəni Israil padixahı Hoxiyaning səltənitinin tokkuzinqi yılıda, Samariyə ixçəl kılındı.¹¹ Andin Asuriyənin padixahı Israillarını Asuriyəgə elip ketip, ularnı Halahda, Gozandiki Habor dəryasining boyılırda wə Medialarning xəhərliridə makanlaxturdu.¹² Qünki ular eż Hudasi Pərvərdigarning awazioqa itaət kıləmdi, bəlkı Uning əhdisigə, yəni Pərvərdigarning կuli Musa buyruqanning həmmisigə hilaplıq kıldı; ular yaki կulak salmadi, yaki əməl kıləmdi.

17:35 Hək. 6:10

18:1 2Tar. 28:27; 29:1

18:4 «Nəhəxtan!» — «bir parqə mis, halas!» degən mənidə. Bu yilan toçruluk «Qel.» 21:4-9ni körəng.

18:4 2Tar. 31:1

18:5 «bu jəhəttə» — demək, Hudadaq tayinix jəhəttə, iman-ixənqni ipadiləx tərəptə.


18:8 «kezət munaridin mustəhkəm koroqanlıqə» — mənisi bəlkim sepidiki munardin xəhərning əng iqtirisidiki koroqanlıqə — baxkıqə eytkəndə, «sirttin iqtirigiqə».

18:8 Yəx. 14:29, 30

18:9 2Pad. 17:3

18:10 2Pad. 17:6

« Padixahlar «2» »



Sənnaherib Yəhūdaqa tajawuz kılıdu

2Tər. 32:1-9; Yax. 36:1-22

¹³ Həzəkiya padixağının səltənitininq on tətinqi yili, Asuriyənin padixahı Sənnaherib Yəhūdanıñ barlıq қorğanlıq xəhərlirigə hujum kılıp qıkıp, ularni ixoqla kıldı. ¹⁴ U wakitta Yəhūdanıñ padixahı Həzəkiya Lakıxka adəm əwətip, Asuriyənin padixağıja: Mən gunahkar! Məndin qekinqəyla, üstümgə hərnemə qüxürsılə xuni təlyaman, — dedi.

Asuriyənin padixahı Həzəkiyaqə üq yüz talant kümüx bilən ottuz talant altun tohtitip koydi. ¹⁵

¹⁵ Həzəkiya Pərvərdigarning eyidiki wə padixağının ordisining həzinisidiki barlıq kümüxnı elip bərdi. ¹⁶ Xuning bilən bir wakitta Yəhūdanıñ padixahı Həzəkiya Pərvərdigarning eyining ixikliridin wə ezi əslidə kaplatkən ixic kexəkliridin altunni ajritip elip, Asuriyənin padixağıja bərdi.

¹⁷ Xu qəqđa Asuriyə padixahı Sənnaherib Tartan, Rab-Saris wə Rab-Xakəhlirini qong koxun bilən Lakıx xəhiridin Yerusalemoja, Həzəkiyanıñ yeniçə əwətti. Ular Yerusalemoja qıkıp kəldi. Qıkkanda, ular kir yuqarıqlarınq etizining boyidiki yolda, yüksək kəlqəkninq norininq bexiqə kelip turdi. ¹⁸ Ular padixağını qaqıraqanda, Hılkıyanıñ oçlı, ordını baxkurdyioqan Eli-akim, ordining diwanbegi Xəbna wə Asafning oçlı, orda mirzibegi Yoahlar ularning yeniçə kəldi. ¹⁹ Wə Rab-Xakəh ularça mundak dedi: —

«Silər Həzəkiyaqə: — «Uluq padixah, yəni Asuriyə padixahı sanga mundak dedi, dənglər: — Sening muxu ixəngən tayanning zadi nemidi?»

18:13 2Tər. 32:1; Yax. 36:1

18:14 «yüz talant kümüx bilən ottuz talant altun» — bir talant bəlkim 30.6 kilogram idi, xunga bu 9.06 tonna kümüx wə 0.906 tonna altun idi.

18:16 «Həzəkiya Pərvərdigarning eyining ixikliridin ... altunni ajritip elip...» — bu tekistə «altun» deyən sözning ezi yok, Lekin ibadəthana iqidiki barlıq yaqəqlarəqə qaplanıq metal altun boluxi kerək idi («1Pad.» 6:32-35in kerüng). **18:17** «Tartan» — Asuriyə koxunlırınınq bax sərdarining, «Rab-Saris» bax aqəwatinq, «Rab-Xakəh» padixağının məslilətqisining unwani boluxi mumkin idi. «Ular kir yuqarıqlarınq etizining boyidiki yolda, yüksək kəlqəkninq norininq bexiqə kelip turdi» — muxu yar dal Yaxaya pəyəqəmbər Ahaz padixah bilən körüxüp, Asuriyənin tajawuzi tootruluk agaħlandurojan yər («Yax.» 7-babni kerüng).

« Padixahlar «2» »

²⁰ Sən: «Urux kılıxka tədbir-məslihətimiz həm küqimiz bar, dəysən — bu pəkət bir kuruq gəp, halas! — Sən zadi kimət tayinip manga ərəxi ektə kəpisən? ²¹ Mana əmdi sən yeriki bar axu kəmox həsa, yəni Misiroja tayinisən. Birsi uningoja yələnsə, uning kəlioja sanjip kirid; Misir padixahı Pirəwngə tayanojanlarning həmmisi xundaq bolidu!»

²² Əgər silər manga: «Biz Hudayımız boləjan Pərvərdigar oja tayinimiz» — desənglər, Həzəkiya əzi Yəhudadikilərgə wə Yerusalemdikilərgə: «Silər pəkət Yerusalemdiki muxu ibadətgahı aldıda ibadət kılıxinglər kerək» dəp, uningoja atalojan «yukarı jaylar»ni həm kurbangahlarnı yok kiliwəttiq? Ular axu Pərvərdigarning yukarı jaylıri əməsmidi?

²³ Əmdi hazır hojayinim Asuriyə padixahı bilən bir tohtaməqə kelinglər: — «Əgər silərdə ular oja minəlígüdək əskərliringlər bolsa, mən silərgə ikki ming atni bikarəqə berəyl!».

²⁴ Silərdə undaklar bolmisa, hojayinimning əməldarlırinin əng kiçiki boləjan bir ləxkər bexini əndəkən qekindürələyilər?! Gərqə silər jəng hərwiliri wə atlarnı elix üçün Misiroja tayinisilər! ²⁵ Mən muxu yərni əhalak kılıx üçün Pərvərdigarsız kəldimmi? Qünki Pərvərdigar manga: «Muxu zeminni əhalak kılıxka qıkkın» — dedi!».

²⁶ Eliakim, Xəbna wə Yoah Rab-Xakəhə: —

Pekirlirioja aramiy tilida səzlisilə; biz buni qüxinimiz. Bizə iibraniy tilida səzlimisilə, gəpliri sepilda turojanlarning kəlioja kirmisun! — dedi.

²⁷ Biraq Rab-Xakəh: —

Hojayinim meni muxu gəpni hojayininglərə wə silərgila eytixka əwətkənmu? Muxu gəpni silər bilən birliktə sepilda olturojanlar oja deyixkə əwətkən əməsmi? Qünki ular əz pokını yegüqi həm əz süydükini iqtıqı bolidu! — dedi. ²⁸ Andin Rab-Xakəh iibraniy tilida yukarı awaz bilən: «Uluq padixah, yəni Asuriyə padixahının səzlərini anglap köyunglar!» — dəp warqırıldı.

²⁹ — «Padixah mundaq dəydu: — Həzəkiya silərnı aldap koymisun! Qünki u silərnı padixahıning kəlidin kutkuzalmayıdu. ³⁰ Uning silərnı: — «Pərvərdigar bizni jəzmən kutkuzidu; muxu xəhər Asuriyə padixahının kəlioja qüxüp kətməydu» dəp Pərvərdigar oja tayanduruxioja yol koymanglar! ³¹ Həzəkiya qəqa əhalak salmanglar; qünki Asuriyə padixahı mundaq dəydu: — Mən bilən sülhlixicip, mən tərəpkə etünglər; xundaq kilsanglar hərbiringlər ezyünglarning üzüm baringidin həm ezyünglarning ənjür dərihidin mewə yəysilər, hərbiringlər əz su kelqikinglardın su iqisilər; ³² ta mən kelip silərnı buqdaylıq həm xarablıq bir zeminoja, neni, üzümzarları wə zəytun dərəhələri bar, həsəl qılıcırıdışın bir zeminoja, yəni zemininglərə ohxax bir zeminoja apırıp koyoqşaq yəp-iqiweringlər! Xuning bilən silə tirik kelip, əlməysilər! Həzəkiya silərgə: — «Pərvərdigar bizni kutkuzidu» desə uningoja əhalak salmanglar!»

18:20 «urux kılıx tədbir-məslihitimiz həm küqimiz bar... sən zadi kimət tayinip manga ərəxi ektə kəpisən?» — muxu gəpiga kəlioqanda, Asuriyədikilərning Yəxayanıng «Pəkət Pərvərdigar oja tayinimiz kerək» deyən bəxərətliridin həwiri bar ohxaydu.

18:21 Yəx. 36:6; Əz. 29:6, 7

18:22 ... Ular axu Pərvərdigarning yukarı jaylıri əməsmidi? — Musa payəyəmbərgə wəhiy kəliojan kənunoja asasan, İsrailər pəkət Yerusalemdikilərni ibadəthanıdiki kurbangahlıta kürbanlıq kılıxka bolaltı. Əslidə Həzəkiya muxu pərmanoja asasan butpərəslik kəlidiojan kurbangahlarnı həm hata yol bilən kürulojan, «Pərvərdigar oja atap» ibadət kəlidiojan «yukarı jaylar»ni yokatkan. Rab-Xakəh xu gəp bilən uni anglıcığı İsrailərni kəyməkturmakçı idi, əlwətə.

18:23 «Əgər silərdə ular oja minəlígüdək əskərliringlər bolsa, mən silərgə ikki ming atni bikarəqə berəyl!» — bu kinayilik, həjiwiy gəp, əlwətə. Adətlik qəoqlarda Yəhudadada atlar nahayıti az idi. Urux waktida tehimu azlap ketətti. Atlıq əskərlər əməs, hətta addiy əskərlərmə nahayıti az idi.

18:26 «aramiy tili» — Suriyənin kona ismi «Aram» idi. Kona zamanda «suriya tili» «aramiy tili» deyilətti. Asuriyəmə aramiy tilini ixəltən.

18:27 ... Ular əz pokını yegüqi həm əz süydükini iqtıqı bolidul! — xəhər muhəsirigə qüxüp, uningda ax wə su kəlmiojan haləttə həkkələr muxundak kılıxka möjbur bolidu.

18:32 ...mən kelip silərnı ... zemininglərə ohxax bir zeminoja apırıp koyoqşaq yəp-iqiweringlər! — muxu gəplər qırışılık bolğını bilən manisi enlik: — «Mening əsirlirim, kullırim bolisilər!» deyənlik. Yukarıda eytkinimizdək, Asuriyə padixahı uqıqə qıkkın hıyiligər aldamqı idi.

« Padixahlar «2» »

³³ Əl-yurtlarning ilah-butlirining biri ez zeminini Asuriyə padixahining қolidin kutkuzojanmu?

³⁴ Hamat wə Arpad degən yurtlarning ilah-butliri keni? Səfarwaim, Hena wə Iwwah xəhərlirining ilah-butliri keni? Ular Samariyəni mening kolumdin kutkuzojanmu?! ³⁵ Muxu əl-yurtlarning ilah-butliridin ez zeminini kutkuzojan zadi kim bar? Xundak ikən, Pərwərdigar Yerusalemni mening kolumdin kutkuzalamdu?» — dedi.

³⁶ Əməma həlk süküt kılıp uningoja jawabən həqkandak bir söz kilmidi; qünki padixahning buyrukı xuki: —

«Uningoja jawab bərmənglər».

³⁷ Andin Hılkıyaning oqlı, ordini baxkurdiojan Eliakim, orda diwanbegi Xəbna wə Asafning oqlı, orda mirzibegi Yoahlar kiyim-keqəklirini yırtıxip, Həzəkiyaning yenioja kelip, Rab-Xakəhning gəplirini uningoja ukțurdi.

Həzəkiya Hudadin yol soraydu

2Tar. 32:20-21; Yəx. 37:1-38

19¹ Xundak boldiki, Həzəkiya buni anglioqanda, kiyim-keqəklirini yırtıp, ezzini bez bilən kaplap Pərwərdigarning ibadəthanisiqa kirdi. ² U Hılkıyaning oqlı, ordini baxkurdiojan Eliakim, orda diwanbegi Xəbna wə kahinlarning aksakallırını bez kaplanıqan peti Amozning oqlı Yəxaya pəyəqəmbərgə əwətti.

³ Ular uningoja: —

Həzəkiya mundak dəydu: —

«Balilar tuqulay dəp kaloqanda anining tuoqjudək hali kalmiqandək, muxu kün awariqilik, rəswa kılınidiojan, mazak kılınidiojan bir künidur. ⁴ Əz hojayini boğan Asuriyə padixahı tirik Hudani mazak kılıxıq əwətkən Rab-Xakəhning muxu barlıq gəplirini Pərwərdigar Hudaying nəzirigə elip tingxisa, bularnı anglioqan Pərwərdigar Hudaying xu gəplər üçün uning dəkkisini berərmikin? Xunga kəlip kaloqan kəldisi üçün awazingni kətürüp, bir duayingni bərsəng» — dedi.

⁵ Xu gəplər bilən Həzəkiyaning hizmətkarlıri Yəxayanıng aldioja kəldi. ⁶ Yəxaya ularoja: —

«Hojayiningləroja: — Pərwərdigar mundak dedi: —

«Asuriyə padixahining qaparmənlirining sən anglioqan axu Manga kupurluk kiloquqi gəpliridin körkəmə; ⁷ Mana, Mən uningoja bir rohni kirgüzimən; xuning bilən u bir iöqwani anglap, ez yurtioja əyəti. Mən uni ez zeminidə turquzup kiliq bilən əltürgüzimən» — dənglər» — dedi..

⁸ Rab-Xakəh əzi kəlgən yoli bilən əyəti mangojanda, Asuriyə padixahining Laçix xəhəridin qeikingənlilikini anglap, Libnah xəhərigə karxi jəng kiliwatlıq padixahining yenioja kəldi. ⁹ Qünki padixah: «Mana, Efiopiya padixahı Tirhakah sizgə karxi jəng kilməkqi bolup yoloja qıktı» deyən həwərni anglioqanıdi. Lekin u yənə Həzəkiyaqə aqlilərni mundak hət bilən əwətti: —

¹⁰ «Silər Yəhuda padixahı Həzəkiyaqə mundak dəngarisaldılar: —

«Sən tayinidiojan Hudayingning sanga: «Yerusalem Asuriyə padixahining kəlioja tapxurulmaydu» deginiga aldanma; ¹¹ mana, sən Asuriyə padixahırinin həmmə əl-yurtlarnı nemə kilojanlarını, ularni ez ilah-butlirioja atap əhalək kilojanlığını anglioqansən; əmdi əzüng

19:2 Yəx. 1:1

19:7 ... Mən uningoja bir rohni kirgüzimən; xuning bilən u bir iöqwani anglap, ez yurtioja əyəti. Mən uni ez zeminidə turquzup kiliq bilən əltürgüzimən» — Yəxayanıng muxu wəhəyini diķiq bilən okusinqiz, u Həzəkiyanıng (6-ayəttiki) təlipi boyiąq dua kılınay, bəlkı biwasita həwərçilərjawab bordı. Qünki u alliburun Asuriyə tooruluk nuroqun bəxərtərəni kilojan. Huda muxu payt-əhəwl tooruluk Israiloja uitkuroman (məsilən, «Yəx.» 10:5-21, 14:24-25ni kərung). Birak Həzəkiya wa ordisidikələr murxularını wa uningdin baxxā kərgən karamat möjizilərni («Yəx.» 38-bəbnimü kərung) pütünləy untüp kalojan ohxaydu.

19:9 «Efiopiya padixahı Tirhakah sizgə karxi jəng kilməkqi bolup yoloja qıktı» — bu ix əməliyət əməs, həmdə xu qəoşa mumkin bolıqjanıdi. Birak Huda əzi əwətküzən «aldamqı roh»ning təsiri bilən uni ixəndürəgn.

« Padixahlar «2» »

кутқузуламсән? ¹² Ata-bowilirim һалак кілөжан әллөрнинг өз илаһ-butliri ularни күткүзөжанму? Gozan, Ҳаран, Rəzəf xəhīridikilərniqu, Telassarda turojan Edənlərniqu? ¹³ Hamat padixahı, Arpad padixahı, Səfarwaim, Hena həm Iwwah xəhərlirinining padixahlıri kəni?»»..

¹⁴ Xuning bilən Həzəkiya hətni əkəlgüqılerning kolidin elip okup qılıctı. Andin u Pərvərdigarning əyigə kirip, Pərvərdigarning aldioja hətni yeyip koydi. ¹⁵ Wə Həzəkiya Pərvərdigar oja dua kılıp mundak dedi: –

«I kerublar otturisida turojan Pərvərdigar, Israilning Hudasi: –

Sən Əzüngdursən, jahandiki barlıq əl-yurtlarning üstidiki Huda pəkət Əzüngdursən; asman-zemminni Yaratkūqısan.. ¹⁶ I Pərvərdigar, kulikinqni tewən kılıp angloqaysən; kezüngni aqkaysən, i Pərvərdigar, kergəysən; Sənnaheribning adam əwətip mənggү hayat Hudani həkarətləp eytkan gəplirini angloqaysən! ¹⁷ I Pərvərdigar, Asuriya padixahlıri həkikətən həmmə yurtlarnı, xularoja bekindi bolöjan yurtlarnimu harabə kılıp, ¹⁸ ularning ilah-butlirini otka taxliwətəkn; qünki ularning ilahlıları ilah əməs, bəlkı insan koli bilən yasalojanlıri, yaqaq wə tax, halas; xunga asuriylar ularni һalak kıldı. ¹⁹ Əmdı, i Pərvərdigar Hudayımız, jahandiki barlıq əl-yurtlaroja Sening, pəkət Seningla Pərvərdigar ikənlilikni bildürük üçün, bizni uning kolidin kütküzəqaysən!».

²⁰ Xuning bilən Amozning oqlı Yəxaya Həzəkiya oja sez əwətip mundak, dedi: –

— Israilning Hudasi Pərvərdigar mundak dəydu: —

«Sening Manga Sənnaherib toçruluk kílōjan duayingni englidim. ²¹ Pərvərdigarning uningoja karita degen səzi xudurki: —

«Pak kız, yəni Zionning kizi seni kəmsitidu,

Seni mazaq kılıp külidü;

Yerusalemning kizi kəyningga қarap bexini qaykaydu;

²² sən kimni mazaq kılıp kupurluk kılding?

Sən kimgə қarxi awazingni ketürüp,

Nəziringni üstün kılding?

Israildiki Mukəddəs Bolqarıqıqa қarxi!..

²³ Əlqiliring arkılık sən Rabni mazaq kılıp; —

«Mən nuroqunlıqan jəng hərwilirim bilən taq qokkisiqə,

Liwan taq baqrırlırioqa yetip kəldimki,

Uning egiz kədir dərəhlini, esil қarioqaylırını kesiwetimən;

Mən uning əng qət turaloqusioja,

Uning əng bük-baraksan ormanzarlıqıja kirip yetimən..

^{19:11} «ez ilah-butlirıqə atap һalak kılıx» — bu deyənlilik ibranıyi tilida pəkət bir sez bilənla, yəni ««харам» кılıx» yaxı ««хэрэм» кılıx» bilənla ipadilinidü.

^{19:13} «Hamat, Arpad, Səfarwaim, Hena wə Iwwah» — muxu xəhərlorning bəzilirinining nədə ikənlilikini həritidin kərgili bolidu, bəziliri bizgə bügüngə kədər namalum.

^{19:15} «kerublar otturisida turojan» — mukəddəs ibadəthanidiki əng iğkiri ey, yəni «əng mukəddəs jay» degen eyda, Hudanıng «rəhüm kərsitiidən orun-təhti» («rafarət təhti») («rahimgah») bar idi. Muxu orunda Huda Israilning alahıda kurbanlıklırinin kəbul kılattı. Orninin ikki təripinən hərbəridə altından yasalojan, təhtkə karıtlıqan birdin «kerub» bar idi. Musanıng dawridin tartıp Hudanıng parlak xan-xarıpi sırlıq һaldı xu tahtning üstidə, yəni «kerublar otturisida» turoqanıdi.

-Kerublar bolsa intayın küqlük birhil pərixtılər bolup, Hudanıng qıkarojan həküm-jazalırını bejiridü. «Kerublar otturisida turojan» degeni, sən bizgə yekinləxkən həm bizgə rəhüm kərsitməkqi bolöjan Hudəsan» degenliklər.

^{19:17} «xularoja bekindi bolöjan yurtlar» — muxu ibarını sezmusez tarjima kılıqanda «bekindi» degen sez yok. Biz xərhəlx üçün uni çıxtuq.

^{19:22} «kupurluk» — kim özünü Hudanıng ornida koyup, «həmmə ixni kılalaymən» desə, kupurluk kılıqan bolidu, xundaqla haman bir kün iyiştilidü.

^{19:23} «Uning əng bük-baraksan ormanzarlıqı» — bu ayəttiki «bük-baraksan» degen sez ibranıyi tilida «karməl» degen sez bilən ipadilinidü. Karməl bolsa Israilning əng munbat wə qıraylıq jayı idi. Xuning bilən padixahning «uning «Karməl» ormanzarlıqıja kirimən» degeni «uning (Liwanning) əng qıraylıq jayı oja (həq tosalıqsız) barımən» deqəndək po atidiqan mənini ipadılıyyti. Liwanda «Karməl» degen jay yok.

« Padixahlar «2» »

²⁴ Өзүм құдуқ колап ықа yurtning süйini iqtim;

Putumning uqidila мән Misirning barlıq dərya-estənglirini kurutuwättim – deding..

²⁵ — Sən xuni anglap bakmiojanmiding?

Uzundin buyan Mən xuni bekitkənmənki,

Qədimdin tartip xəkilləndürgənmənki,

Həzir uni əməlgə axurdumki,

Mana, sən əl'ə-korojanlıq xəhərlərni harabilərgə aylandurdung;

²⁶ Xuning bilən u yerdə turuwatkanlar küqsizlinip,

Yergə қaritip қoyuldi, xərməndə kılındı;

Ular eşiwatkan ot-qeptək,

Yumran kek qeplərdək,

Əgəridiki ot-qəplər əsməy қurup kətkəndək boldi..

²⁷ Bırak sening olturojiningni, ornungdin turojiningni, qikip-kirgininingni wə Manga қarxi əjaljirlixip kətkiningni bilmən;

²⁸ Sening Manga қarxi əjaljirlixip kətkənlikning, həkawurlixip kətkənlikning kulikimoja yətkənlikli tüpəylidin,

Mən қarmikimni burningdin etküzimən,

Üyünimni aqzingoja salımən,

Wə ezung kəlgən yol bilən seni қayturimən..

²⁹ I Həzəkiya, xu ix sanga alamət bexarət boliduki,

Muxu yili əzlükidin əskən,

Ikkinqi yili xulardin qıkkənlarmu silərning rızkinglar bolidu;

Üçinqi yili bolsa teriysilər, orisilər, üzüm kəqətlərini tikisilər;

Ulardin qıkkən mewilərni yəysilər..

³⁰ Yəhuda jəmətining əqip kətuləjan kəldisi bolsa yənə tewəngə қarap yiltiz tartidu,

Yukırıqə қarap mewə beridu;

³¹ Qunki Yerusalemın bir қaldisi,

Zion teqidin əqip kətuləjanlar qıkıldı;

Samawi қoxunlarning Sərdarı bolqan Pərvərdigarning otluk muhəbbiti muxuni ada kılıdu.

³² Xunga, Pərvərdigar Asuriyə padixahı toqıruluk mundak dəydu: –

U nə muxu xəhərgə yetip kəlməydi,

Nə uningoja bir tal okmu atmayıd;

Nə kalkənni kətürüp aldioja kəlməydi,

19:24 «... Putumning uqidila мән Misirning barlıq dərya-estənglirini kurutuwättim» — yukiriki 22-ayəttə padixah ezining tas ixlarnı kılalaydiqanlığını, misalın Liwan rayonidiki əng yukarı taqlarqa qıkalaydiqanlığını (keqma manisi, bəlkim aliyjanap, küllük padixahlardın üstünlükə erixidiojanlığını kərsitidü), əng esil nərsilərgə erixidiojanlığını təswirleydi. Muxu 24-ayəttiki «putum... kurutuwättim» deñini, dehənning puti bilənla topini ittip erikni tosus, suni kurututəknidək, «Mən halisamlı naşayıti asanla hərkəndək ixni kılalaymən, hətta Nil dəryasınımu kurutuwetələyman» deñən mənənmanlıklı bildürməkçi.

19:26 «egədiki ot-qəplər...» — bu degənlilikning baxka hil tərjimilərini uqrıtit mumkin.

19:28 «Mən қarmikimni burningdin etküzimən, üyünimni aqzingoja salımən...» — Asuriyə padixahlıri muxundak rəhimsiz yol bilən asırlarıyalap mangatti.

19:29 «Muxu yili əzlükidin əskən, ikkinqi yili xulardin qıkkənlarmu silərning rızkinglar bolidu; üçinqi yili bolsa teriysilər, orisilər, üzüm kəqətlərini tikisilər; ulardin qıkkən mewilərni yəysilər» — muxu möjizə ixanq-etikadıñ küçəytix üçün həm həlkəni kutkuzux üçün berilgən. Urux waktida teriqiliq kılıx mumkin əməs; Asuriyə қoxunu kətkəndin keyinkı yıldidü, қoxunidin kelip kalqanlırları parakondiqiliq kılıx mumkin idi. Xunga möjizə üçinqi yiləqə sozulidu.

—«Üzüm kəqətlərini tikisilər... mewisini yəysilər» deñən wədə, tinqlik məzgilning uzun bolidiojanlığını kərsitidü (üzüm tallırını estürükən uzun wakit ketidi, əlwətə).

-Kixılarning Asuriyə қoxunlirining tuyuksız qekinixinə «atasadıpiyliktin» deməsləki üçün, bu ikkinqi möjizə berildi. Xundaktımı, mazkur «Padixahlar» deñən kitabça қarioqanda, həlkələr yənilə ikki möjizini tezla untuydu, Hudaşa wapasızlıq kılıweridü.

« Padixahlar «2» »

Nə uningoşa karita қaxalarnimu yasimaydu.

³³ U kaysi yol bilən kəlgən bolsa,

U yol bilən käytidu wə muxu xəhərgə kəlməydu — dəydu Pərwərdigar,

³⁴ — Qünki Əzüm üçün wə Mening կulum Dawut üçün uni ətrapidiki sepildək կօջդա� կտկuzimən»..

³⁵ Xu keqə xundak boldiki, Pərwərdigarning Pərixtisi qikip, Asuriyəliklərning bargahında bir yüz səksən bəx ming əskərnı urdi; mana, kixilər ətigəndə ornidin turoqanda, ularning həmmisining elgənlikini kerdil.

³⁶ Xunga Asuriyə padixağı Sənnaherib qekinip, yoloqa qikip, Ninəwə xəhirigə kaytip turdi.

³⁷ Wə xundak boldiki, u eż buti Nisrokning buthanisida uningoşa qokunuwatlaşında, oqulları Adrammalək həm Xarezər uni kiliqlap eltürüwətti; andin ular bolsa Ararat deñan yurtka kəqip kətti. Uning oqlı Esarhəddon uning ornida padixağı boldı..

Հəzəkiya eoır kesəl bolidu, dua կiliđu

2Tar. 32:24; Yəx. 38:1-22

20¹ Xu künlərdə Həzəkiya əjəl kəltürgüqi bir kesəlgə muptila boldi. Amozning oqlı Yəxaya pəyoğəmbər uning kəxiqə berip, uningoşa: —

«Pərwərdigar mundak dəydu: —

— Өyüng tootruluk wəsiyət kılın; qünki əjəl kəldi, yaximaysən» — dedi..

² Həzəkiya bolsa yüzünü tam tərəpkə kılıp Pərwərdigaroja dua kılıp: —

³ I Pərwərdigar, Sening aldingda meninq həkikət wə pak dil bilən mengip yürgənlikimni, nəzirinq aldingda durus bolovan ixlarnı kılıqlanlıkimni əsləp koyqaysən, — dedi.

Wə Həzəkiya yioqlap ekip kətti.

⁴ Yəxaya qikip ordidiki ottura høylioja yətməstə, Pərwərdigarning sezi uningoşa yetip mundak deyildi: —

⁵ Yenip berip həlkimning baxlamqısı Həzəkiyaqa mundak degin: —

«Pərwərdigar, atang Dawutning Hudasi mundak, dəydu: —

«Duayingni anglidim, kez yaxliringni kərdüm; mana, Mən seni sakayıtimən. Üqinqi künidə Pərwərdigarning eyiga qikışan..⁶ Künliringga Mən yənə on bəx yil қoxımən; xuning bilən Mən seni wə bu xəhərni Asuriyə padixağının kolidin kütkuzimən; Əzüm üçün wə կulum Dawut üçün Mən bu xəhərni ətrapidiki sepildək կօջdaymən.

⁷ (Yəxaya bolsa: — «Ənkür poxkili təyyarlanglar, dedi. Ular uni elip kelip, yarisoqa qaplıwidı, u sakayıdi. ⁸ Həzəkiya Yəxayadın: Pərwərdigar meni sakayıtip, üqinqi künü uning eyiga qikidioqlanlıkimni ispatlaydiqanoja kəndək bexarətlik alamət bolidu? — dəp sorioqanıdi.

⁹ Yəxaya: — Pərwərdigarning Əzi eytən ixini jəzmən kılıdiqanlıkinə sanga ispatlax üçün Pərwərdigardin xundak bexarətlik alamət boliduki, sən kuyaxning pələmpəy üstigə qüxkən sayisining on baskuq aldioja mengixi yaki on baskuq kəynigə yenixini halamsən? — dedi.

¹⁰ Həzəkiya: Kuyax sayisining on baskuq aldioja mengixi asan; säyə on baskuq kəynigə yansun, deyəndi. ¹¹ Xuning bilən Yəxaya pəyoğəmbər Pərwərdigaroja nida kıldı wə U kuyaxning Ahaz

^{19:34} 2Pad. 20:6

^{19:35} «Pərwərdigarning Pərixtisi» — Təwrat dəvrində intayın alahidə xəhs idi. Bəzi ixlarda u Hudanıng ornida kerünətti (məsilən, Təwrattiki «Yar.» 18-babni kerüng). «Təbirlər»nimü kerüng.

^{19:35} Yəx. 37:6

^{19:37} «U eż buti Nisrokning buthanisida uningoşa qokunuwatlaşında, oqulları Adrammalək həm Xarezər uni kiliqlap eltürüwətti» — muxu wəkə Sənnaherib Israildin qekinixtin 20 yil keyin (miladiyədən ilgiriki 681-yili) boldı.

^{19:37} 2Tar. 32:21; Yəx. 37:38

^{20:1} 2Tar. 32:24; Yəx. 38:1

^{20:5} «atang Dawut» — Həzəkiya Dawut pəyoğəmbərning on üqinqi əwlədi idi.

« Padixahlar «2» »

padixah kurojan pələməpəy basquqılıri üstigə qüvkən sayısını yandurup, on basquq kəynigə mangdurdi).

Babil padixahıdin kəlgən əlqilər *** Qong bir hatalık

2Tar. 32:31-33; Yəx. 39:1-8

¹² Xu pəyttə Baladanning oqlı Babil padixahı Merodak-Balandan, Həzəkiyani kesəl bolup yetip kaptu, dəp anglap, hətlər hədiyə bilən əwətti. ¹³ Həzəkiya bolsa əlqilərnin gepini tingxap, ularoja barlıq həzinə-ambarlirini, kümüxnini, altunni, dora-dərmanlarnı, sərhil maylarnı, sawut-korallar ambirdikli həmmmini wə bayılıklırının barlığını kərsətti; ordisi wə pütkül padixahlıkı iqidiki nərsilərdin Həzəkiya ularoja kərsətmigən birimu kalmidi.

¹⁴ Andin Yəxaya pəyənəmber Həzəkiyaning aldiqə berip, uningdin: –

«Muxu kixilər nemə dedi? Ular seni yoklaxka nədin kəlgən?» – dəp soridi.

Həzəkiya: – «Ular yırak bir yurttin, yəni Babilin kəlgən» dedi.

¹⁵ Yəxaya yənə: – «Ular ordangda nemini kərdi?» dəp soridi.

Həzəkiya: – «Ordamda bar nərsilərnı ular kərdi; bayılıklırımnı arisidin mən ularoja kərsətmigən birimu kalmidi» – dedi.

¹⁶ Yəxaya Həzəkiyaqa: Pərvərdigarning səzini anglap koyojın: –

¹⁷ — Mana xundak künlər keliduki, ordangda bar nərsilər wə bügüngə kədər ata-bowiliring toplap, saklap koyojan həmmə Babilə elip ketildi; həqnarsə kalmayıdu – dəydu Pərvərdigar.

¹⁸ — Həmdə Babilliklər oqulliringni, yəni ezungindin bolovan əwladliringni elip ketidi; xuning bilən ular Babil padixahının ordisida aqwat bolidu.

¹⁹ Həzəkiya əmdi eż-ezığə «Əz künlirimdə bolsa aman-tinqlik, Hudanıng həkikət-wapalıki bol-mamdu?», dəp Yəxayaqa: — «Siz eytən Pərvərdigarning muxu səzi yahxi ikən» – dedi..

²⁰ Həzəkiyaning baxka əməlliri, jümlidin uning səltənətinin kudriti, uning kəndak kılıp xəhərgə su təminləx üçün kəl, xundakla su apiridiojan nor yasiqanlıkı «Yəhuda padixahlırinin tarif-təzkiriliri» degən kitabta pütləgən əməsəmidi?

²¹ Həzəkiya ata-bowilirining arisida uhlidi; oqlı Manassəh ornida padixah boldi.

20:12 «Merodak-Balandan» – yaki «Berodak-Balandan». «Babil padixahı Merodak-Balandan... hətlər hədiyə bilən əwətti» — Merodak-Balandan Asuriya padixahı Sonnaherib təripidin miladiyədən ilgiriki 702-yili oqultıldı. Muxu ixmu xu yıldada bolovan boluxi kerək. Demək, bu ix, yəni 20-babta wə «Yəx.» 38-39-babta təswirləngən ixlar «2pad.» 18:17-37 wə 19-babtiki ixlardın ilgiri yüz bərəngən. Əmdi nemixə ulardın keyin hatırılangan? Muxu ix toqoruluk «Yəx.» 39:1diki izahatını kerüng.

20:18 «Babilliklər oqulliringni, yəni ezungindin bolovan əwladliringni elip ketidi ... ular Babil padixahının ordisida aqwat bolidu» — kerünxtə addiy kerüngən muxu wəkə üçün nemixə muxu kəttik jazalıq sez qıçıdu? Pikrimizqə, üq səwəbi bar: —

—(1) Həzəkiya Hudaqa: «Kədəmlirimi sanap mangımən» degən wədini bərgənədi, lekin bu kətim Hudadin həq sorimay xundak kılıjan;

—(2) Əlqilərinin kəlgənlikidin u bəlkim: «həzəkiya dangki qıkkən adəmmən», «kiqiq dəlitimizning jaħanda ornı bar» dəp təkəbburlıxiq kətkən boluxi mumkin.

—(3) Muxulardin sirt, biliximizqə Merodak-Balandan Asuriya imperiyisigə karxi bir ittipakni bərpa kilmakçı. U «təkəllup kərsitidiojan» muxu pulsəttin paydılınip, Həzəkiyanı ittipakka qatnixixka taklip kılıjan. Əzini olundan kütküzəqənlilikini, kuyaxning nurining «kəyniço yanqanalıki»dak intayın karamət möjizini kərgən, Hudanıng «Mən silərnı Asuriyədən kütkuziman» degən wadisini anglojan Həzəkiya kəndakmu hudasız bir al-yurt bilən ittipakluxmakçı bolopardu?

—«Aqwat» — piqiwtılğın adam, «Yəx.» 56:4-ayəttiki izahatını kerüng.

20:19 «Əz künlirimdə bolsa aman-tinqlik, Hudanıng həkikət-wapalıki bol-mamdu?» — Həzəkiya muxu sezlərini yənə oqıq eytiyi mumkin. «Siz eytən Pərvərdigarning muxu səzi yahxi ikən» — muxu ayəttə, Həzəkiyaning eż-ezığə degənləri baxkilaroja, hətta eż jəmtəqə bolovan birləş biyəm, keyünsiz pozitsiyisini bildürirdü. Yəxaya degən bəxarət əmaliyyətə yüz yıldın keyin əmələq axurulən; wəkitning sozuluxi bolsa bəlkim Yəhudanıng keyinkı bir padixahı (Yosiya)ning kəttik towa kılıxi təpəylidin boldi.

20:20 2Tar. 32:30

« Padixahlar «2» »

Manassəhning Yəhədaning üstidiki səltənəti

2Tar. 33:1-9, 20

21¹ Manassəh padixah bolğanda on ikki yaxta bolup, Yerusalemda əllik bəx yil səltənət kıldı. Uning anisining ismi Həzfizəbə idi.² U Pərvərdigar Israillarning aldidin həyədəp qıkıriwətkən yat əllikkərning yirginqliq adətlirigə ohxax ixlər bilən Pərvərdigarning nəziridə rəzil bolğanı kıldı.³ U atisi Həzəkəiya buzup yoqtəkan «yukarı jaylar»ni käytidin yasattı; u Baaloşa atap kurbangahlarnı saldurup, Israilning padixahı Ahəb kılıqandak bir Axərah məbud yasidi; u asmandiki nuroqunlioqan ay-yultuzlarqa bax urdi wə ularning küllükqoja kirdi.⁴ U Pərvərdigarning eyidimu kurbangahlarnı yasatti. Xu ibadəthana tooruluk Pərvərdigar: Mən Yerusalemda Mening namimni köyimən, degənidi.⁵ U Pərvərdigarning əyining ikki höylisida «asmanning koxunu»qə kurbangahlarnı atap yasatti.⁶ Əz oqlını ottin etküzdü;jadugərqlik bilən palqlik ixlətti, eziqə jinkəxlər bilən əpsunsqılarnı bekitti; u Pərvərdigarning nəziridə san-sanaksız rəzillikni kılıp uning əqəzipini kozojidi.⁷ U yasatkan «Axərah» oyma məbudni Hudanıng eyigə koydi. Xu ey tooruluk Pərvərdigar Dawutka wə uning oqlı Sulaymanoja: — «Bu əydə, xundakla Israilning həmmə kəbəllilirining zeminləri arisidin Mən tallıqan Yerusalemda Əz namimni əbədginqə kəldürimən»;⁸ Əgər Israil pəkət Mən ularoja tapiliojan barlıq əmrlərgə, yəni Əz կulum Musa ularoja buyruqan barlıq կanunoqa muwapik əməl kilişkə kengül կoysila, Mən ularning putlirini ata-bowlirioqa təkşim kılıqan bu zemindin käytidin nerı kilmaymən», degənidi.⁹ Lekin ular kulaç salmayttı; xunglaxkımı, Manassəh ularni xundaq azdurdiki, ular Pərvərdigar Israillarning aldidin һalak kılıqan yat əllikkərdin axurup rəzillik kılattı.

10 Xunga Pərvərdigar Əz külliri bolğan pəyoqəmbərlərning wasitisi arkılık mundak dedi: —

11 Yəhədaning padixahı Manassəh bu yirginqlik ixlərni kılıp, hətta uningdin ilgiri etkən Amoriylar kılıqan barlıq rəzilliktin ziyadə rəzillik kılıp, uning butliri bilən Yəhədanımu gunahkə azduroqını üçün.¹² Israilning Hudasi Pərvərdigar mundak dəydu: —

«Mana, Yerusalem bilən Yəhədanıng üstigə xundak balayı» apət kəltürimənki, kimki uni anglisila kulaklırları zingildap ketidü.¹³ Mən Samariyəni əlqığın tana wə Ahəbning jəmətini təkxürgən tik əlqığığı yip bilən Yerusalemni təkxürtimən; kixi կaqını qayqap sürtkəndin keyin düm kəmtürüp koyqandak, Yerusalemni qayqap eriyimən.¹⁴ Mən mirasimning kəloqanlıridinmə waz keqip, düxmənlirining kolioqa tapxurimən; ularni həmmə düxmənlirigə bulang-talang obyekti wə olja kılıp berimən»;¹⁵ Qünki ular Mening nəzirimdə rəzil bolğanı kılıp, ularning ata-bowliri Misirdin qıqən kündin tartip bügüngiqə əqəzipimni kozojap kəldi».

16 Manassəh əmdi pütkül Yerusalemni bir qetidin yənə bir qetiqiqə կanoja toldurup, kəp naħək կan tekküzdü wə ohxaxla ezi kiliwatkan gunahı bilən Yəhədalarnı azdurup, ularning Pərvərdigarning nəziridiki rəzillikni kilişioqa səwəb boldı.

21:1 2Tar. 33:1

21:3 «asmandiki nuroqunlioqan ay-yultuzlar» — «asmanning koxunu» degen söz bilən ipadilinidü. Təwrattin bilimizki, asmandiki yultuzlarning pərixtilər wə bəzi əhəwalda asmandiki yaman küçülər, yəni jin-xəyəntərlər bilənmə munasibəti bar («Zəb.» 14:7, «Ayup» 38:4-7, «Wəh.» 12:4ni körüng).

21:3 2Pad. 18:4

21:4 Kan. 12:5, 11; 2Sam. 7:13; 1Pad. 8:29; 9:3; 2Tar. 7:12; Zəb. 13:13, 14; Yər. 32:34

21:5 «asmanning koxunu» — muxu yərdə կuyax, ay wə yultuzlarnı kərsitudü.

21:7 2Sam. 7:10; 1Pad. 8:16, 29; 9:3; 2Pad. 23:27

21:11 Yer. 15:4

21:13 «Samariyəni əlqığın tana» — xübhisiżki, Hudanıng Samariyəning üstigə qüxürgən jaza həkümini kərsitudü; «Ahəbning jəmətini təkxürgən tik əlqığığı yip» — Hudanıng Ahəbning jəmətiniñ üstigə qüxürgən jaza həkümini kərsitudü. «Am.» 7:7-8ni körüng. «Kixi կaqını qayqap sürtkəndin keyin düm kəmtürüp koyqandak, Yerusalemni qayqap eriyimən» — bu sez, bəlkim, Hudanıng Yerusalemın barlıq əhəalisini yırak kılıp, uni astin-üstün kiliwtidioqanlığını kərsitudü. 14-ayətni körüng.

21:14 «mirasim» — Israildiki on ikki kəbilə; «mirasimning kəloqanlıri» — Israildin yaloquz kəloqan kəbilə, yəni Yəhədanı kərsitudü.

« Padixahlar «2» »

¹⁷ Manassəhning baxka ixliri həm kılıqanlirining həmmisi, jümlidin u sadir kılıqan gunah, «Yəhuda padixahlırinin tarix-təzkiriliri» deyən kitabta pütülgən əməsmidi?

¹⁸ Manassəh ata-bowilirining arisida uhlidi wə eż eyining beçida, yəni Uzzahning beçida dəpnə kılindi. Andin oqlı Amon uning ornida padixah boldi..

Amonning Yəhədaning üstidiki səltənəti

2Tar. 33:21-25

¹⁹ Amon padixah bolqanda yigirma ikki yaxta bolup, Yerusalemda ikki yil səltənət kıldı. Uning anisining ismi Məxulləmət idi; u Yotbahlıq Hərəzning kizi idi. ²⁰ Amon atisi Manassəh kılıqandək Parwərdigarning nəziridə rəzil bolqanı kılattı. ²¹ U atisi mangajan barlıq yollarda mangatti; u atisi kəllulkıda bolqan butlarning kəllulkıda bolup, ularça sajdə kılıp. ²² Parwərdigarning yolidə yürməy, eż ata-bowilirining Hudasi Parwərdigarnı tərk kıldı. ²³ Əmdi Amonning hizmətkarları padixahını kəstləp, uni eż ordisida əltürdi. ²⁴ Lekin yurt həlkə Amon padixahını kəstligənlərning həmmisini əltürdi; andin yurt həlkə uning ornida oqlı Yosiyani padixah kıldı.

²⁵ Amonning baxka ixliri həm kılıqanlirining həmmisi «Yəhuda padixahlırinin tarix-təzkiriliri» deyən kitabta pütülgən əməsmidi?

²⁶ U Uzzahning beçida eż kəbrisidə dəpnə kılindi. Andin oqlı Yosiya uning ornida padixah boldi..

Yosyaning Yəhədaning üstidiki səltənəti

2Tar. 34:1-28

22 ¹ Yosiya padixah bolqanda səkkiz yaxta bolup, Yerusalemda ottuz bir yil səltənət kıldı. Uning anisining ismi Yədidadı idı; u Bozkatlıq Adayanıng kizi idi. ² Yosiya Parwərdigarning nəziridə durus bolqanı kılıp, hər ixta atisi Dawutning barlıq yolidə yürüp, nə onoşa nə soloşa qətnəp kətmidi.

³ Padixah Yosiya səltənətinining on səkkizinci yıldında, padixah Məxullamning nəvrisi, Azaliyaning oqlı katip Xafanni Parwərdigarning eyigə əwətip: ⁴ «Bax kahin Hılkiyaning kəxiqə qıkıp xuni buyruqinqi, u Parwərdigarning eyigə elip kelingən, dərvaziwənlər həlkətin yioqkan pulni sa-nisun. ⁵⁻⁶ Andin ular Parwərdigarning eyini ongxaydioğan ixlarnı nazarət kılıquçı ixqilarça tapxurup bərsün. Bular həm Parwərdigarning eyidiki buzuloğan yərlərni ongxaxkə eydə ixliqüqilərgə, yəni yaqaqqılar, tamqılar wə taxtixarlarə bərsün. Ular muxu pul bilən eyni ongxaxkə lazım bolqan yaqaq bilən oyuloğan taxlarnı setiwalsun, degin» — dedi.

⁷ Lekin ularning kəlioja tapxuruloğan pulning hesabi kılınımı. Qünki ular insap bilən ix kılattı.

⁸ Bax kahin Hılkiya katip Xafanoja: — Mən Parwərdigarning eyidə bir Təwrat kitabını tap-tim, dedi. Xuni eytip Hılkiya kitabnı Xafanoja bərdi. U uni okudu. ⁹ Andin keyin katip Xafan padixahning kəxiqə berip padixahkə həwər berip: — Hizmətkarları ibadəthanidikı pulni yioqip Parwərdigarning eyini ongxaydioğan ix bexilirinin kəllirioja tapxurup bərdi, dedi. ¹⁰ Andin katip Xafan padixahkə: Hılkiya manga bir kitabnı bərdi, dedi. Andin Xafan padixahkə uni okup bərdi.

¹¹ Wə xundak boldiki, padixah Təwrat kitabining səzlərini angliqanda, eż kiyimlirini yirtti..

¹² Padixah Hılkiya kahin bilən Xafanning oqlı Ahikamoja, Mikayanıng oqlı Akbor bilən Xafan katipka wə padixahning hizmətkarı Asayaşa buyrup: — ¹³ Berip mən üçün wə həlk üçün, yəni pütkül Yəhədadikilər üçün bu tepiloğan kitabning səzləri toqrisida Parwərdigardin yol

21:18 2Tar. 33:20

21:26 Mat. 1:10

22:1 2Tar. 34:1

22:11 «padixah Təwrat kitabning səzlərini angliqanda...» — tepiwelinoğan kitab Təwratning kəysi kismi boluxi kerak? Padixahning inkası, yəni keyinkı hərikətlirigə, bolupmu «yüküri jaylar»nı yokitixiyo qarıqanda, «tepiwelinoğan kitab» qokum bu ixni təktitləydiyən «Qanun xərhi»ni eż iqığa alıjan.

« Padixahlar «2» »

soranglar. Qünki ata-bowilirimiz bu kitabning səzliriga, uningdiki bizlərgə pütülgənlirigə əməl kılıxka կulaқ salmiojanlılı tūpəylidin Pərvərdigarning bizga կozojalojan ojəzipi intayın dəlxətlik, dedi.

¹⁴ Xuning bilən Hılkıya kahin, Ahikam, Akbor, Xafan wə Asayalar Harhasning nəvrisi, Tikwaḥning oğlı kiyim-keçək begi Xallumning ayali ayal pəyəqəmbər Huldahning kəxioja berip, uning bilən səzləxti. U Yerusalem xəhərinining ikkinçi məhəllisidə olтурattı.

¹⁵ U ularoja mundak dedi: — Israilning Hudasi Pərvərdigar mundak dəydu: — «Silərni əwətkən kixigə mundak dənglər: —

¹⁶ Pərvərdigar mundak dəydu: — Mana Mən Yəhədaning padixahı okuqan kitabning həmmə səzlərini əməlgə axurup, bu jayqa wə bu yərdə turoquqlarоja bayı'apət qüxirimən. ¹⁷ Qünki ular Meni taxlap, baxka ilahlarоja huxbu yekip, köllirining həmmə ixli bilən Mening aqqikimni kəltürdi. Uning üçün Mening kəhərim bu yərgə karap yandi həm eqürülməydi.

¹⁸ Lekin silərni Pərvərdigardin yol soriqili əwətkən Yəhədaning padixahıqə bolsa xundak dənglər: Sən angliojan səzər tooprısında Israilning Hudasi Pərvərdigar xundak dəydu:

— ¹⁹ Qünki kənglüng yumxak bolup, muxu jay wə uningu turoquqlararning wəyrana wə lənətkə aylanduruludiojanlılı tooprısında ularni əyibləp eytən səzlərimni angliojiningda, Pərvərdigarning aldida ezüngni təwən kılıp, kiyimliringni yırtip, Mening aldimda yioqliqining üçün, Manmu duayingni anglidim, dəydu Pərvərdigar. ²⁰ Buning üçün seni ata-bowiliring bilən yioqlixka, eż kəbrəngə aman-hatırjəmlik iqidə berixka nesip kılımən; sening kəzliring Mən bu jay üstigə qüxiridojan barlık küləptərnəni kərməydi.

Ular yenip berip, bu həwərni padixahka yətküzdi.

Yosiya padixah islahat kılıdu

2 Tar. 34:29-30; 35:1-27

23 ¹ Padixah adəmlərni əwətip, Yəhuda bilən Yerusalemning həmmə aksakallırını eż kəxioja qakırtıp kəldi. ² Padixah Pərvərdigarning əyigə qıktı; barlık Yəhədadiki ər kixilər wə Yerusalemda turuwatqanlarning həmmisi, kahinlər bilən pəyəqəmbərlər, yəni barlık həlk, əng kiqikidin tartip qongiojqə həmmisi uning bilən billə qıktı. Andin u Pərvərdigarning eyidə tepiqoşan əhədə kitabining həmmə səzlərini ularoja okup bərdi.

³ Padixah tūwrükning yenida turup Pərvərdigarning aldida: — Pərvərdigaroja əgixip pütün əhəlbim wə pütkül jenim bilən Uning əmrlerini, həküm-guwaḥlıkları wə bəlgilimilirini tutup, uxbu kitabta pütülgən əhdigə əməl kılımən dəp əhdigə əzini baoqlidi. Xuning bilən həlkning həmmisimə əhədə aldida turup uninguja əzini baoqlidi.

⁴ Andin keyin padixah bax kahin Hılkıya bilən orun basar kahinlaroja wə həm dərwaziwənlərgə: — Baaloja, Axərah butioja wə asmannıng barlık қoxunioja atap yasaloqan barlık əswab-üşkünilərni Pərvərdigarning eyidin qıkırıwetinglər, dəp əmr kıldı; u bularnı Yerusalemning sırtida, Kidron etizılıkda kəydürdi wə külliğini Bəyt-Əlgə elip bardi. ⁵ U Yəhuda padixahlırinin Yəhəda xəhərliridiki «yukarı jaylar»da həmdə Yerusalemning ətraplıridiki «yukarı jaylar»da huxbu yanduruxka tikligən but kahinlirini, xuningdək Baaloja, kuyaxka, ayoja, yultuz türkümlirigə həmdə asmannıng barlık қoxunioja huxbu yakquqılları ixtin həydiwətti. ⁶ U Pərvərdigarning eyidin Axərah butni elip qıkıp Yerusalemning sırtioja elip berip, Kidron jiloqisoja apirip xu yərdə kəydürüp kukum-talkan kılıp ezip, topisini addiy pukralarning

^{23:1} 2 Tar. 34:29

^{23:2} «Həmmə səzlərini ularoja okup bərdi» — ibraniy tilida: «həmmə səzlərini ularning kulaklarioja okup bərdi».

^{23:3} «tūwrükning yenida» — yaki «pəxtak üstidə». «kitabta pütülgən əhdigə...» — ibraniy tilida «kitabta pütülgən əhədə səzlərigə...».

^{23:5} «...ixtin həydiwətti» — yaki «... halak kıldı».

« Padixahlar «2» »

ķəbriliri üstigə qeqiwətti. ⁷ Andin u Pərvərdigarning əyigə jaylaxkan bəqqiwazlarning turaloqlulirini qekip oqulatti; bu əylərdə yənə ayallar Axərah butka qedir toküyttü.

⁸ U Yəhəuda xəhərliridin barlıq kahınlarnı qakırtıp, əzığə yioıldı. Andin u Gəbadin tartip Bəər-Xebaçıqə kahınlar huxbuy yakıdıcıqan «yukarı jaylar»ni buzup bulojiwətti; u «dərvazılardıki yukarı jaylar»ni qekip budzi; bular «Xəhər baxlılıq Yəxuanıng ķuwikij»ning yenida, yəni xəhər ķuwikijo kirix yolinə sol təripidə idi. ⁹ (Əmdi «yukarı jaylar»diki kahınlarning Yerusalemda Pərvərdigarning kurbangahıqə qıkixi qəkləngənidi; lekin ular dawamlıq əz kərindaxlılı bilən birgə pitir nanlardın yeyixigə müyyəssər idi).

¹⁰ Yosiya həqkim əz oqlı yaki kızını Moləkkə atap ottin etküzmisun dəp, Hinnomning oqlining jılıqisidiki Tofatnimu buzup bulojiwətti.. ¹¹ Pərvərdigarning əyigə kiridiqan yolning eçqızida Yəhəuda padixahlıri kuyaxkə təkdim kılıp koyqan atlarnı xu yərdin yetkəp, «kuyax hərwlili»ni otta kəydürdi (ular ibadəthanining höylilirioja jaylaxkan, Natan-Mələk degən aqwatning əyining yenida turattı).. ¹² Padixah yənə Yəhəuda padixahlıri Aħażning balihanisining eğzsidə saldurojan kurbangahıları wə Manassəh Pərvərdigarning əyining ikki höylisiqə yasatkan kurbangahıları qekip kukum-talkan kılıwətti; u ularning topisini u yərdin elip, Kidron jılıqisioqa qeqiwətti. ¹³ Israilning padixahı Sulayman Yerusalemning məxrik təripigə wə «Halak teoqı»ning jənubiça Zidoniylarning yirginqlik buti Axtarot, Moabiyarlarning yirginqlik buti Kəmox wə Ammonlarning yirginqlik buti Milkomoqa atap yasatkan «yukarı jaylar»nimu padixah buzup bulojiwətti.. ¹⁴ U but tüwrüklərni parqılıp, Axərah butlirini kesip yıkitip, ular turojan yərlərni adəm səngəkləri bilən toldurdu..

¹⁵ U yənə Israfilni gunahqə putlaxturojan, Nibatning oqlı Yəroboam Bəyt-Əldə saldurojan kurbangah bilən «yukarı jay»ni, ularnı buzup qakıti, andin keyin «yukarı jay»ni kəydürüp kukum-talkan kılıwətti, Axərah butnimu kəydürübətti. ¹⁶ Yosiya burulup karap, taqdiki kəbrilərni kərüp, adəm əwətip kəbrilərdiki səngəklərni kolap qıkırıp, kurbangah üstidə kəydürdi, xu yol bilən uni bulojiwətti. Bu ixlar Pərvərdigarning kalamını yətküzüp, dəl ularnı aldin'ala bexarət kılıp jakarlıqan Hudanıng adimining sezining əməlgə axuruluxi idi.. ¹⁷ Andin Yosiya: Kəz aldimdiki bu kəbrə taxı kimning? – dəp soridi.

Xəhərdikilər uningoşa: Bu Yəhəudadın kəlgən, silining Bəyt-Əldiki kurbangahını buzoqan muxu ixlirini bexarət kiloqan Hudanıng adimining kəbrisi ikən, dedi.

¹⁸ Yosiya: — Uni koyungalar, həqkim uning səngəklərini midirlatmisun, dəp buyrudi. Xuning bilən ular uning səngəkləri bilən Samariyədin kəlgən pəyojəmbərninq səngəklirigə həqkimni təvküzmidi.

23:8 «Gebadin Bəər-Xebaçıq» — «Geba» Yəhəudanıng ximaliy qetidə, «Bəər-Xeba» uning jənubiy qetidə idi. «U ... barlıq kahınlarnı qakırtıp, ... andin u ... kahınlar huxbuy yakıdıcıqan «yukarı jaylar»ni buzup bulojiwətti» — Yosiya muxu yərlərni bulojax bilən butparoşların keyin u yərni «buloqanojan, həram» dəp karap, kəytidin xundak yolda ixitixini mumkin əməs kılıx üçün idi. «dərvazılardıki yukarı jaylar» — yaki «tawapgahıları».

23:10 «əz oqlı yaki kızını... ottin etküzü» — insaniy kurbanlıkları kərsitxi mümkün. «Hinnomning oqlining jılıqisi» — bu yər yənə «Hinnomning jılıqisi», yəni «Ge-Hinnom» dəp attılıt (ərabça «جَهَنَّم»).

23:11 «kuyaxkə təkdim kılıp koyqan atlər» — bu atlar tırık atları yaki at häylik boluxi mumkin idi. «Natan-Mələk degən aqwatning əyi» — bəlkim mukaddas ibadəthanining birər höylisidə boluxi mumkin idi.

23:13 «Halak teoqı» — muxu yərdə «Zəytun teoqı»ni kərsitidü. Butpərəslıktın buloqınıp kətkini tüpəylidin uningoşa xundak häjwiy, kinayilik isim koyulqan.

23:14 «U but tüwrüklərni parqılıp,... ular turojan yərlərni adəm səngəkləri bilən toldurdu» — Yosyanıng muxu yərlərni «adamlarıning səngəkləri» bilən tolduruxi butparoşların keyin u yərlərni «buloqanojan, həram» dəp karap, kəytidin xundak yolda ularnı ixitixini mumkin əməs kılıx üçün idi.

23:14 Məs. 23:24; 34:13; Qəl. 33:52; Qan. 7:5, 25; 12:3

23:15 1Pad. 12:32, 33

23:16 «Yosiya ... taqdiki kəbrilərni kərüp, adəm əwətip kəbrilərdiki səngəklərni kolap qıkırıp, kurbangah üstidə kəydürdi» — yukirikı izahatını kərung. «Pərvərdigarning kalamını yətküzüp, dəl ularnı aldin'ala bexarət kılıp jakarlıqan Hudanıng adimining sezi» — «1Pad.» 13:30-32ni kərung.

23:16 1Pad. 13:2

« Padixahlar «2» »

¹⁹ Andin Yosiya Israilning padixahliri Pərwərdigarning oqzipini қозоjojan, Samariyəning xəhərliridə yasatkan «yükri jaylar»diki barlıq əylərni qaktı; u ularni Bəyt-Əldə kılqandək kılıp, yokattı.²⁰ U yərlərdiki «yükri jaylar»oja has bolovan həmmə kahinlarnı kurbangahning üstidə əltürüp, əlbanlıq kıldı, andin ularning üstigə adəm səngəklirini kəydürdi; u ahirda Yerusalem oja yenip bardı.

Yosiya padixah «ötüp ketix heyti»ni etküzidu

2Tar. 35:1-19

²¹ Padixah barlıq həlkə yarlıq qüxürüp: — Bu əhdə kitabida pütləgəndək, Hudayinglar Pərwərdigar oja «ötüp ketix heyti»ni etküzunglər, dəp buyurdu.²² «Batur hakimlər» Israilning üstidin həküm sürgən künlərdin tartip, nə Israil padixahlirining wakıtlırda nə Yəhuda padixahlirining wakıtlırda undak bir «ötüp ketix heyti» etküzülüp bəkmiojanidi;²³ Yosiya padixahning səltənitin on səkkizinci yılıda, Pərwərdigar oja atap bu «ötüp ketix heyti» Yerusalemda etküzüldi.

²⁴ Xuningdək Yosiya Yəhuda yurtida wə Yerusalemda pəyda bolovan jinkəxlər wə palqları, tərafım məbusdılı, hərkəndək butlar wə barlıq baxxa lənətlik nərsilərni zemindin yokattı. Uning xundak kılıxingin məksəti, Hılkıya kahin Pərwərdigarning əyidin tapşan kitabta hatiriləngən Təwrattiki səzlərgə əmal kılıxitin ibarət idi.

²⁵ Uningdək Musa oja qüxürülən qanunoja intili pütün kəlbi, pütün jeni wə pütün küqi bilən Pərwərdigar oja kaytip, əzini beqixliojan bir padixah uningdin ilgiri bolmiojanidi wə uningdin keyinmə uningoja ohxax birsi bolup bəkmidi.²⁶ Lekin Pərwərdigarning aqqıki Manassəhning Əzini rənjitkən barlıq rəzillikləri tüpəylidin Yəhuda oja tutaxkəndin keyin, Əzining xiddətlik oqəzipidin yanmidi.²⁷ Pərwərdigar: — Israilni taxlıqandək Yəhudanımı Əz kezümdin neri kılımən wə Əzüm tallıqan bu xəhər Yerusalemni wə Mən: — «Mening namim xu yərdə bolidu» degən xu ibadəthanini tərk kılımən, dedi.

²⁸ Yosiyaning baxxa əməlliri həm kılıqanlirining həmmisi «Yəhuda padixahlirining tarix-təzkiriləri» degən kitabta pütləgən əməsmidi?

²⁹ Uning künləridə Misirning padixahı Pirəvn-Nəko Asuriyəning padixahı qəhüm kılıqli Əfrat dəryası oja bardı. U qəzədə Yosiya padixah Pirəvn bilən sokuxuxka qıktı; lekin Pirəvn uni kerüp Magiddoda uni eltürdü.

³⁰ Hizmetkarları uning olukini jəng hərvisi oja selip Məgiddodin Yerusalem oja elip kelip, uni əz kəbrisidə dəpnə kıldı. Yurt həlkə Yosiyaning oğlu Yəhoahaznı məsih kılıp, atisining ornida padixah kıldı..

Yəhoahazning Yəhudanıng üstidiki səltənəti

2Tar. 36:1-4

³¹ Yəhoahaz padixah bolovanda yigirmə üq yaxta bolup, üq ay Yerusalemda səltənət kıldı. Uning anisining ismi Həmutal idi; u Libnahlıq Yərəmianıng kizi idi.³² Yəhoahaz bowiliri barlıq kılıqanlıridək, Pərwərdigarning nəziridə rəzil bolovanı kıldı.

^{23:19} 2Tar. 34:6

^{23:21} Mis. 12:3; Kan. 16:2; 2Tar. 35:1

^{23:24} «tərafım məbusdılı» — kiqiq, elip yürgündək «kolaylıq butlar» idi.

^{23:24} Law. 19:31; 20:27; Kan. 18:11; Yəx. 8:19

^{23:25} «uningdək ... kanunoja intili pütün kəlbi, pütün jeni wə pütün küqi bilən Pərwərdigar oja kaytip, əzini beqixliojan bir padixah ... bolup bəkmidi» — bu sözələr uning Pərwərdigar oja kaytip kattık towa kılıxi wə həkənaliylikə bolovan intili xılırı jəhəttə eytildi.

^{23:27} «xu ibadəthanı...» — ibraniy tilida «xu eyni...».

^{23:27} 2Pad. 17:18, 20; 24:3

^{23:30} 2Tar. 36:1

« Padixahlar «2» »

³³ Əmdi Pirəwn-Nəko uning Yerusalemda səltənət kılmaslıq üçün, uni Hamat yurtidiki Riblahda solap kəydi wə Yəhuda zeminiçə yüz talant kümüx bilən bir talant altun selik qüxürdü.³⁴ Andin Pirəwn-Nəko Yosiyaning oqlı Eliakimni atisining ornidə padixah kılıp, ismini Yəhoakimə qəzgərtti. U Yəhoahazni ezi bilən Misiroqa elip kətti; Yəhoahaz Misiroqa kelip xu yerdə əldi.

³⁵ Yəhoakim kümüx bilən altunni Pirəwngə bərdi; lekin Pirəwnning xu buyrukını ijrə kılıp pulni tapxurux üçün yurtka hərbir adəmning qamioqa karap baj-alwan köyəşənidi; altun wə kümüxni u yurtnıng həlkidin, hərbirigə saloqan əlqəm boyiqə Pirəwn-Nəkoşa berixkə yioşkanıdi.

³⁶ Yəhoakim padixah bolqanda yığırma bəx yaxta bolup, on bir yıl Yerusalemda səltənət kıldı. Uning anisining ismi Zibidəh idi; u Rumahlıq Pədayanıng kizi idi. ³⁷ Yəhoakim bowiliri barlıq kılıqanlıridək Pərvərdigarning nəziridə rəzil bolqanni kılatti.

Yəhoakim Yəhuda üstigə səltənət kılıdu

24 ¹ Uning künləridə Babilning padixahı Nebokadnəsar Yəhudaçə hujum kılıxka qıktı; ² Yəhoakim uningoja üqyiloqıqə bekindi boldi, andin uningdin tenip uning həkümranlıqioja karxi qıktı. ³ Xu waktılarda Pərvərdigar uningoja hujum kılıxka Kaldıylar bulangqılar xaykisi, Suriylar bulangqılar xaykisi, Moabiylar bulangqılar xaykisi, wə Ammoniyalar bulangqılar xaykilirini қozojıdi; u ularnı Yəhudani əhal kılıx üçün қozojıdi. Bu ixlar Pərvərdigar Əz kəzlərinə bolqan pəyoqəmbərlər arkılıq agah kılıqan səz-kalamining əməlgə axuruluxi idi.. ³ Dərwəkə Pərvərdigarning eytkinidək, Manassəhning gunahlıri tüpəylidin Yəhudani Əz kəzlərinin neri kılıx üçün, bu ixlar ularning bəxioja qüxti. ⁴ Qünki Manassəhning nahək ənənə teküp, Yerusalemnı nahək ənənə bilən toldurojını tüpəylidin, Pərvərdigar Yəhudalarını əpu kılıxka kengli unimaytti.

⁵ Yəhoakimning baxka ixləri həm kılıqanlırinin həmmisi «Yəhuda padixahlırinin tarikh-təzkiriliri» degən kitabta pütülgən əməsəndi?

⁶ Yəhoakim ata-bowilirining arisida uhildi; oqlı Yəhoakin uning ornidə padixah boldi.

⁷ Misirning padixahı bolsa eż yurtidin ikkinçi qıkmidi. Qünki Babilning padixahı «Misir ekini»din tartip əfrat dəryasılıqə bolqan Misir padixahıqə təwə zeminni tartıwaloqanıdi..

Yəhoakin səltənət kılıdu

2Tar. 36:9-10

⁸ Yəhoakin padixah bolqanda on səkkiz yaxta bolup, üq ay Yerusalemda səltənət kıldı. Uning anisining ismi Nəhxuxta idi; u Yerusalemlik Əlnatanning kizi idi. ⁹ Yəhoakin atisining barlıq kılıqanlıridək Pərvərdigarning nəziridə rəzil bolqanni kıldı.

¹⁰ Babilning padixahı Nebokadnəsarnıng sərdarları Yerusalemə jəng kılıqli qıkip, xəhərnı kamal kıldı.. ¹¹ Uning sərdarları xəhərnı kamal kılıp turoqanda Nebokadnəsar əzimu xəhərning sırtıqə qıktı.

¹² Andin Yəhudanıng padixahı Yəhoakin bilən anisi, barlıq hizmətkarları, əməldarları wə aqwatlıları Babil padixahının aldiqə qıkip uningoja tən bərdi. Xundak kılıp Babilning padixahı

^{23:33} «yüz talant kümüx» – bir talant bəlkim 30.6 kilogram idı.

^{23:34} «Eliakim» – bu isimning manisi «Huda (Əlohim) turoqızıdu»; «Yəhoakim» degənning mənisi «Pərvərdigar (Yahwəh) turoqızıdu». Pirəwnning undak kılıxılık məksəti bəlkim birhil həjwiy-kinayılık kılıx yaki Hudaçə bolqan kupurlu bolsa kerək.

^{23:34} Mat. 1:11

^{23:35} 2Tar. 36:5-8

^{24:1} 2Tar. 36:6

^{24:2} 2Pad. 20:17; 23:27

^{24:7} «Misir ekini» – Nil dəryası əməs, bəlkı Sinay qolining xərk təripidiki kiçik dəryadur.

^{24:10} «sərdarları» – ibraniy tilidə «hizmətkarları».

^{24:10} Dan. 1:1

« Padixahlar «2» »

ez səltənitining səkkizinci yılıda uni əsir kılıp tutti.¹³ Neboqədnəsar Pərvərdigarning eyidiki barlıq həzinilər bilən padixahning ordisidiki həzinilərni elip kətti; Pərvərdigar agah bərginidək, u Israilning padixahı Sulayman Pərvərdigarning ibadəthanisi üçün yasatkan həmmə altun қaqa-əswablarnı kesip səkti.¹⁴ Yerusalemning barlıq ahalisini, jümlidin həmmə əməldarlar, həmmə batur palwanlar, jəmiy bolup on ming əsirni wə barlıq hünərwənlər wə təmürqılernimu elip kətti; yurttiki həlkətin əng namratlardın baxka heqkim kalmidi.¹⁵ U Yəhəoakinni Babilə elip kətti wə xuningdak padixahning anisini, padixahning ayallırını, uning aqwatlırı wə yurttiki mətiwərlərni əsir kılıp Yerusalemın Babilə elip bardi.¹⁶ U batur-palwanlarning həmmisini (yətta ming idi), hünərwən wə təmürqılerni (jəmiy bir ming idi) — bularning həmmisi jənggiwar adəmlər bolup, Babilning padixahı ularni əsir kılıp, Babilə elip kətti.

¹⁷ Andin Babilning padixahı Yəhəoakinning taoası Mattaniyani uning ornida padixah kılıp, uning ismini Zədəkiyaqla eżgərtti.

Zədəkiya Yəhuda üstidə səltənat kılıdu

2Tar. 36:11-21; Yər. 52:1-30

¹⁸ Zədəkiya padixah bolğanda yigirmə bir yaxta bolup, on bir yıl Yerusalemda səltənat kıldı. Uning anisi Libnahlıq Yərəmiyaning kızı bolup, ismi Həmutal idi.¹⁹ Zədəkiya Yəhəoakimning barlıq kılıçınınidək, Pərvərdigarning nəziridə rəzil bolğanı kılatti.²⁰ Pərvərdigarning Yerusalemə qəmən Yəhədaqla əşrafçı qızılıp təpəylidin, Pərvərdigar ularnı Əz huzuridin həydiwətküqə bolğan arılıqta, təwəndiki ixlar yüz bərdi: — awwal, Zədəkiya Babil padixahıqla isyan kətürdi.

Neboqədnəsar Yerusalem xəhərigə bəsüp kirip, uni ixojal kılıdu

25¹ Andin xundak boldiki, uning səltənitining tokkuzinci yılı, oninqi aynı oninqi künində Babil padixahı Neboqədnəsar pütkü'l koxuniqla yetəkçilik kılıp Yerusalemə qəmən kılıçka kəldi; həmdə uni körxiwelip bargah kırup, uning ətrapida қaxa-potəyləri kuruxtı.² Xuning bilən xəhər Zədəkiyaning on birinci yilioqlıqə muhasırıdə turdi.³ Xu yili tətinqi aynı tokkuzinci künü xəhərdə eojir kəhətçilik həmmini başkan wə zemindikilər üçünmu həq ax-ozuk kalmıqanıdi.⁴ Xəhər sepili bəsüldi; barlıq jənggiwar ləxkərlər қaqmakçı bolup, tün keqidə bədər tikiwetixti. Ular padixahning baoqısıqla yekin «ikki sepil» arılıkdidiki dərwazidin ketixti (kaldıylər bolsa xəhərning həryenida turatti). Ular İordan iloqisidiki «Arabah tülzənglikini» boylap keqixti.⁵ Lekin kalındılrıning koxunu padixahını koçlap Yerihə tülzənglikidə Zədəkiyaqla yetixti; uning pütün koxunu uningdin tarkılıp kətkənidi.⁶ Wə ular padixahını tutup, Riblah xəhərigə, Babil padixahının aldioqla apardı; ular xu yerdə uning üstığa həküm qıqardı.⁷ Babil padixahı Zədəkiyaning oqullarını uning kez aldida kətl kıldı; andin Zədəkiyaning kezlərini oyuwətti; u uni mis kixənlər bilən baoqlap, Babilə elip bardi.

24:12 «aqwatlırı» — yaki «ordidiki oqojdarları».

24:13 2Tar. 20:17; Yər. 39:6

24:15 2Tar. 36:10; Əst. 2:6

24:16 Yər. 52:10

24:17 Yər. 37:1; 52:1

25:1 «Neboqədnəsarning səltənitining tokkuzinci yılı, oninqi aynı oninqi kün» — miladiyədin ilgiri 588-yili, 15-Yanvar idi.

25:1 2Tar. 36:17 Yər. 32:2; 39:1; 52:4

25:3 «zemindikilər üçünmu həq ax-ozuk kalmıqanıdi» — baxka birhil tərjimi «ətrapidiki zemindikilər üçünmu həq ax-ozuk kalmıqanıdi». Bu tərjimə toqra bolsa, «ətrapidiki zemindikilər» xəhər ətrapidiki zemindin keqip panah izdəp xəhərgə kırşanlərni kərsitidü.

25:3 Yər. 52:6

« Padixahlar «2» »

Muķeddəs ibadəthanining harab kılınixı

⁸ Wə bəxinqi ayning yəttinqi künidə (bu Babil padixahı Nebokədnəsarning on tokkuzinqi yili idi) Babil padixahının himzətkarı, pasiban begi Nebozar-Adan Yerusaleməqə yetip kəldi.⁹ U Pərvərdigarning eyini, padixahning ordisini wə xəhərdiki barlıq eylərni kəydüriwətti; barlıq bəhəywət imarətlərgə u ot qoyup keydürüwətti.¹⁰ Wə pasiban begi yetəqilikidiki kaldıylərning pütkül əxunı Yerusalemıng ətrapidiki pütkül sepilini əriuwətti.

¹¹ Pasiban begi Nebozar-Adan xəhərdə əkalənən baxlaşdırmaq, Babil padixahı tərəpkə qəcip təslim bolovanları wa əkalənən hünərəwənlərni əsir kılıp ularnı elip kətti.¹² Lakin pasiban begi zəmindi ki əng namratlarning bir hissəmini üzümzarlıqları pərwix əlxixşə wə terikqılıq əlxixşə kəldirdi.

¹³ Kaldıylər Pərvərdigarning əyidiki mistin yasalojan ikki tüvrükni, das təgliliklərini wə Pərvərdigarning əyidiki mistin yasalojan «dengiz»ni qəkip, barlıq mislirini Babiləqə elip kətti.¹⁴

¹⁴ Ular yənə ibadətə ixiltilidiojan idixlər, gürjək-bəlgürjəklər, lahxigirlər, piyalə-təhsilər həm mistin yasalojan barlıq əswablarnı elip kətti;¹⁵ huxbuydanlar wə əqəmlərni bolsa, altundın yasalojan bolsumu, kümüxtin yasalojan bolsumu, ularning həmmisini pasiban begi elip kətti.¹⁶

¹⁶ Wə Sulayman padixahı Pərvərdigarning eyi üçün mistin yasatkan ikki tüvrük wə «dengiz»ni, xundakla das təgliliklərini elip kətti; bu mis saymanlarning eqiqlikini elqəx mumkin əməs idi.

¹⁷ Birinci tüvrükning egizlikli on səkkiz gəz, uning üstidiki təjib bolsa mis bolup, egizlikli üç gəz idi; uning pütün aylanmış tor xəklidə həm anar nushisida bezəlgənidi, həmmisi mistin idi; ikinci tüvrükmu uningçə oxhax bolup, umu anar nushisida bezəlgənidi.¹⁸

¹⁸ Pasiban begi Nebuzar-Adan bolsa bax kahin Seraya, orunbasar kahin Zəfaniya wə ibadəthanidiki üç nəpər ixikbağnunu əsirgə aldi.¹⁹ U xəhərdin ləxkərlərni baxkuriadiojan bir aqwat əməldarnı, xəhərdin tapşan orda məslihətqılıridin bəxını, yərlik həlkəni ləxkərlilikə tizimliyəq, yəni əxununing sərdarining katipini wə xəhərdin atmix nəpər yərlik kixini tutti.²⁰

²⁰ Pasiban begi Nebuzar-Adan bularni Babil padixahining aldiqə, Riblahəqə elip bardı.²¹ Babil padixahı Hamat zəminidiki Riblahədə bu xixilərni əlxiqlap əltürübətti.

Xu yol bilən Yəhuda eż zeminidin sürgün kılındı.

Yəhuda Babiləqə sürgün kılınıdu

²² Yəhuda zemində əkalənən kixilərni, yəni Babil padixahı Nebokədnəsarning əkalənən kixilərni bolsa, u ularni idarə əlxix üçün, ularning üstigə Xafanning nəwrəsi, Ahikamning oöli Gədaliyanı təyinlidi.²³ Dalada əkalənən Yəhudanıng ləxkər baxlıkları həm ləxkərləri Babil padixahining Xafanning nəwrəsi, Ahikamning oöli Gədaliyanı zemin üstigə həkümranlıq əlxixşə belgiligənlikini anglaş əkəndi; xuning bilən bu ləxkər baxlıkları adəmləri bilən Mizpah xəhərigə, Gədaliyanıng yəniqə əkəndi; baxlıklar bolsa Nətaniyanıng oöli Ixməil, Kəraəhning oöli Yohanan, Nətəfatlıq Tanhumətninq oöli Seraya wə Maakat jəmətidin birsining oöli Jaazaniya

^{25:8} «bəxinqi ayning yəttinqi kün... Babil padixahı Nebokədnəsarning on tokkuzinqi yili...» — miladiyədin ilgiri 586-yili, 14-Awqust idı. *Yer.* 20:5; 12nimü mərting.

^{25:11} «əkalənən hünərəwənlər» — yəki «top-top adəmlər».

^{25:13} «das təglilikləri» — bular bolsa «dengiz»dən kiçik əkalənən daslarnı kətüridiojan təgliliklərni kərsitidü. Bu ayətlərdə tilə elinojan jabduq-bisatlarını keprak qüinxin üçün «IPad.» 7:8-51-ayətni mərting.

^{25:13} 2Pad. 20:17; *Yer.* 20:5; 27:19

^{25:15} «huxbuydanlar wə əqəmlərni bolsa, ... ularning həmmisini pasiban begi elip kətti» — bu altun-kümüx wə mistin yasalojan barlıq əqəm-qüqələr wə barlıq əswablər Yərəmiya pəyəqəmbərninq ilgirkə bir bəxarəti boyiqə, 54 yıldın keyin Pars imperatorı Koraxning pərmanı bilən Yerusaleməqə kəyturuldu (*Yer.* 27:21-22ni mərting).

^{25:17} «gəz» yəki «şəyənək» — şəyənək təqəlin qələmənən uqiojıq əkalənən arılıktur, təhminən 40-45 santimetr. «egizlikli üç gəz idı» — *Yer.* 52:22da «bax gəz» deyildi. Səwəb, bəlkim üstidiki pərdəzələrini eż iğiqə ali.

^{25:17} 1Pad. 7:15; 2Tar. 3:15; *Yer.* 52:21

^{25:19} «bir aqwat əməldar» — yəki pəkət «bir əməldar».

^{25:22} *Yer.* 40:5, 9

« Padixahlar «2» »

idi. ²⁴ Gədaliya ular wə adəmlirigə: «Kaldıylərgə bekinixtin körkmanglar; zeminda olturaklıxip Babil padixahıqə bekiniŋgərlər, xundak qılsanglar sılərgə yahxi bolidu» dəp kəsəm kıldı. ²⁵ Əmdid yəttinqi ayda xundak boldiki, xahzadə Əlixamaning nəwrisi, Nətaniyaning oğlu Ixməl on adəm elip kelip, Gədaliyanı həm Mizpaḥda uning yenida turojan Yəhudiylar wə Kaldıylərnı urup əltürdi. ²⁶ Xuning bilən barlıq həlk, kiqik bolsun, qong bolsun, wə ləxkər baxlıkları ornidin turup Misiroja kirdi; qunki ular Kaldıylərdin körkəti.

Yəhoakinning sürgün bolux jəryani

Yər. 52:31-34

²⁷ Wə xundak boldiki, Yəhuda padixahı Yəhoakin sürgün bolovan ottuz yəttinqi yili on ikkinqi aynıng yigirmə yəttinqi künü munu ix yüz bərdi; Əwil-Merodaq Babilə padixah bolovan birinqi yili, Yəhuda padixahı Yəhoakinning қəddini kətürüp, uni zindandin qıkardı; ²⁸ U uningoja mulayim söz kılıp, uning ornını əzi bilən birgə Babilda turojan baxkə padixahılarının ornidin yüksəri kıldı; ²⁹ Xuning bilən Yəhoakin zindandıki kiyimlirini seliwtip, əmrining қalovan hərbir kürnidə hərdaim padixah bilən billə həmdastıhan boluxkə tuyəssər boldı. ³⁰ Uning nesiwisi bolsa, Babil padixahının uningoja beşixliqan daimlik iltipati idi; bu iltipat kündilik idi, yəni uningoja əmrining hərbir künü tuyəssər kılınojan.

^{25:23} Yər. 40:7

^{25:27} «on ikkinqi aynıng yigirmə yəttinqi künü» — «Yər.» 52:31də «on ikki aynıng yigirmə bəxinqi künü» deyilidu. Azad bolux jəryanında nəqqə kün ətsə kerək.

Қоxумqə səz (1- wə 2-kismioğa)

Muxu yerdə biz pəkət bu hatirlərdiki kəp kizik wəkələr wə xəhsiy tarihlardin birnəqqini tallap kışkıqə tohtilimiz.

Sulaymanning ojalibiliri wə məətlubiyətliri

Dawut Huda üçün bir ibadəthana kürmaqçı bolqanda Huda uningoja: «Sən mən üçün bir ey yasimakqimusən? —Yak, Mən sən üçün ey kürup berimən... lekin sening oqlung bolsa... Mən üçün ey kuridu» — deqanidi. Hudanıng deqanlırı təwəndikidək hatirləngən: —

«**Mən hazır sanga həmmə düxmənliringdin aram berimən; əmdi Mənki Pərwərdigar sanga xuni dəymənki, Pərwərdigar sanga bir ey kürup beridu**» — dəydu».

Künliring toxup, ata-bowiliring bilən elümde uhliojiningda Mən eż puxtingdin bolqan nəslinqni sening ornungda turoquzup, padixahlıqını məzmut kılımən. Mening namim üçün bir eyni yasiqqu u bolidu, wə Mən uning padixahlıq təhtini əbədgıqə mustəhkəm kılımən. Mən uningoja Ata bolimən, u Manga oouq bolidu. Əgar u gunah kilsa insanlarning tayıki bilən wə adəm balılıring sawak-dumbalaxlıri bilən tərbiyə berimən. Əmma Mən sening aldingda erüwətəkən Sauldin mehîr-xəpkitimni juda kılıqinimdək, uningdin mehîr-xəpkitimni juda kilmaymən. Xuning bilən sening eyüng wə sening padixahlıqında aldingda həmixə məzmut kilinidü; təhting əbədgıqə məzmut turoquzulidu» («2Sam.» 7:11-16).

Muxu yerdə Huda Dawutka asasən «**Sening oqlungning təhti mənggü mustəhkəm turidu... wə u Mening eyümni küridu**» degəndin keyin, Dawutning oqlining gunah kılıx mumkinqılıkı, xundakla tərbiya jazası berilix kerəkliki tiləq elinidü. Əmma təht «əbədgıqə» bolidu. Bu wədə Zəbur 72-küydə kəytılınidü. Israildiki «Rabbilar» (ustazlar)ning həmmisi dəwrdin-dəwrgiqə bu sözlərni, Dawutning Sulaymandın tehimu uluoq bolidiqoqan bir əwlədi, yəni Kütküzəquqi-Məsih, dunyadə qelidü, dəp qüxəndürüp kəlgən. Ular: «**mənggü turidioqan təht**» Uningkidur, wə U Sulayman kuroqan ibadəthanidin tehimu uluoq mənggü bir ibadəthanini kuroqqu bolidu, dəp karaytti. Biz ularning bu xərhini toqraq, xundakla Nasarətlik Əysada əməlgə axuruldi, dəp karaymiz.

Xunga biz Sulaymanning ojalibiliri wə awatlığını kəlgüsida Məsihning qəksiz uluoq ojalibiliri wə awatlığını aldin'ala kərsətkən bir hil bexarət, dəp ixinimiz. Sulayman kuroqan «Hudanıng eyi»mu dərvəkə Məsih, kalgüsida küridioqan «Hudanıng tirik eyi» bolqan jamaətni aldin'ala kərsitidü («Mat.» 16:18, «Ros.» 7:44-50, «Əf.» 2:19-22, «1Pet.» 2:4-10ni, xundakla «Hagay»diki «köxumqə səz»diki «Hudanıng eyi» toopruluq izahatlarnimu kərüng).

Sulaymanning ojalibiliri wə awatlığı ahir berip qüxkünlixixi bilən tügəydi. Xunga heli roxənki, Natan pəyojəmbər Dawutka yətküzgən bexarətni (yükirida nəkil kəltürgən «2Sam.» 7:11-16) əməlgə axurəquqi pəkət Məsihədur. Həqkim ümidlirini Məsihədin baxqa birsigə baqlımisun! Sulaymanning qüxkünlxəkənlikü üstidə yənə «Həkmət toplioquqi»tiki «köxumqə səz»də wə «Küylərnin küyi»ning xərhidə tohtaldık.

« Padixahlar «2» »

Muķəddəs ibadəthana wə Sulaymanning ordisi toqrułuk nemixķa xunqə kəp təpsilatlar bizgə təminlinidu?

Əgər deginimizdək məzcur kitab «nijatning tarixi»ning bir ķismi bolsa, awwal muķəddəs ibadəthanidiki xunqə kəp təpsilatlar, andin Sulaymanning eż ordisidiki təpsilatlarning nijat bilən zadi nemə alakısi bardu? 5-7-bablar ning həmmisi degüdək bu ikki əyning inqika təpsilatliridin tərkib tapkan. Kitabning ahirida okurmən nuroqun əmgəklərning nətijisi bolən bularning həmmisining wəyrən kılınqanlığını kəridü. Awwal ibadəthana həm Sulaymanning ordisining həywətlik pərdəzləri wə ķımmətlik buyumlari Misirning padixahı Xixak Pirəwn təripidin bulap ketiliyü («1Pad.» 14:26). Gərqə Yəhūdaning keyinkı padixahlırları bularning kəp ķismini əsliga kəltürgən bolsimu, muxu bezaklər uzun etməyə Suriya padixahıçı para berix üçün käytidin kırıp eliwtelidü («2Pad.» 12:18), andin yənə Israil padixahı Yoax təripidin bulap ketiliyü («2Pad.» 14:14). Keyin yənə ikki kətim Asuriya padixahıçı para berix üçün kırılıdu (16:816, 18:16). Ahir berip Babil padixahı kelip ularnı käytidin yalingaqlaydu («2Pad.» 24:13); andin Huda Babil padixahını Yəhūdaning həm Əziga həm insanoja bolən wapasızılığını jazalax koralı kılıp, uning wasitisi arkılık Yerusalemning kəp ķismini, jümlidin ibadəthanini keydürüwetidü («2Pad.» 25:8-18).

Bu toqrułuk «toluk qüxənqıqə igimiz» deyəlməymiz, əmma pikrimizni otturıqə koyımız. Bizningqə, bu təpsilatlar Israil wə Yəhūdiyəgə qüxtürükən külpət-pajıəni təkitləx, xundakla tehimu roxən kılıx üçün kərsitilidü. Hudanıng nəziridə binalar yaki qiraylıq buyumlarning ķanqə ķımmətlik boluxidin kətiyñəzər, insanlar ħaman ularning hərkəndikidin kəp ķımmətliktur, əlwəttə. Xunga bu ikki binanıg qiraylıq bezək-buyumlirining yokçılıxı birhil təmsildür, dəp қarayımız. Қanqılık əkil-parasət, қanqılık sədiqə-təhpilər, қanqılık wakıt wə əjir-əmgək Hudanıng ibadəthanisi wə Sulaymanning ordisioja singdürülgən-hə! Yəttə yil қoxulojan on üç yil wakıt sərp kılınıp yasalojan bu imarətlər nətijidə կandak boldi?! Xuningoja ohxax, Huda Israil həlkini tərbiyə kərgən, manga guwahlıq beridiqən, danalıknı kərsitidiqən bir həlk bolsun dəp, ularqa қanqılık ajır singdürügəndü? — Lekin ahir berip həmmisi ularning əhməklili bilən uqrulup kətkənidi. Həm yənə xuningoja ohxax, Hudanıng қanqılık muhəbbəti, қanqılık danalıknı wə oşəmhorluğın hərbir insan balisini yaritix üçün singdürülgəndü? («Zəbur» 139:1-18ni körüng). Muxundak bibaşa dəsmayını ətiwarlaymımız? Yaki bizning Yaratkuqimizoja կulak salmasılığımız tüpəylidin bularning həmmisimusu pajıəlik ħalda pütünləy israp bolup yokka qıksamdu?

Hudanıng Israil bilən tüzgən əhdisi — «Hudanıng jaza-tərbiyisining bəx baskuqi»

Huda Israil bilən tüzgən əhdidiki «jaza-tərbiyining bəx baskuqi»ning təpsilatlari Musa pəyojəmbər arkılık berilgən, «Law.» 14:26-26 wə «Qan.» 28-babta tepilidü).

Kıskıqə kılıp eytkanda, Huda Israiloja, Əzümgə itaətmən bolsanglar, silərgə mehîr-xəpkət kərsətküqi wə қoqıldıqı bolımən, dəp kəp yərlərdə enik wədə kıləjan. Birək ular əksiqə itaətmən bolmiojan bolsa, uning jaza-tərbiyisi tədrījiy bexioja qüxicidü. Bu jaza-tərbiyining bəx baskuqını təwəndikidək yioqinqaqlaxça bolidü. Itaətsizlikli eoqirlaxkənsəri jaza-tərbiyimu eoqırılıxip baridü: —

« Padixahlar «2» »

(1) Waba-kısitmining qüxüxi, düxmənlərning «ixik aldida» turuxi, düxmənlər aldida asanla məəqlup boluxi («Law.» 26:14-17).

(2) Yamoqur az, həsulning naqar boluxi («Law.» 26:18-20).

(3) Yawayi yırtkuq haywanlarning kəpiyixi, ularning insanlar oja wə mallar oja hujum kılıxi (buning keqmə mənisi bəlkim dələt iqidiki mukjimsizlik, tərtipsizlik wə əkanunsızlığınımı kərsitudu) («Law.» 26:21-24).

(4) Xəhərlərning muhəsirigə elinixi, kəhətqılık, ularning düxmənlər wə Yaq. yurtluqlarının aldida boysunduruluxi wə xularning kəttik baxkurus tüzümi astida yaxixi («Law.» 26:25-27).

(5) Düxmənlərning eəq elixi, kaytidin xəhərlərni qorxiweligi, xəhərlər wə yər-zeminning wəyran boluxi, sürgün boluxi, sürgün bolqojinida wəhimə astida yaxixi («Law.» 26:27-39).

«Padixahlar»diki hatirilərdin okurmənlərning ezi Israiloja wə Yəhuda oja bu tədrisiyyəjazalar arkılık kərsitləgən agah-bexarətlərni baykıyalaydu. Okurmən yənə bəlkim bu agah-bexarətlərning pəyojəmbərlərning səzləri bilən hərdaim təkitləngənlikini kərəxi mümkün. Lekin ahir berip həmmisi bikar bolidu. «Padixahlar» deyən tarix muxu «jaza-tərbiyininq bəxinqi başkuqi», yəni pütkül həlkinqı sürgün boluxi bilən ahirlixidu.

Hudanıng padixahlılıka bolqan muddia-məksətliri; padixahlılığın kəməqilikləri

Muxu yərdə biz yənə «Samuil»diki «köxumqə söz» din təwəndiki səzlərni alımız: —

«Yakup pəyojəmbər əmrinən ahiyırda oqulları oja Huda Israiloja Yəhuda kəbilisi iqidin padixah, bekitip tikləydi, həmdə uning padixahlılı Məsih bilən ahirlixidu, dəp bexarət beridu: —

«Xəhəna həsa Yəhudadın ketip kalmayıdu,
Yəhudanıng puxtidin ənənə qıkarəquqi eksüməydu,
Taki xu hökük Igisi kəlgüqə kütidü;kəlgəndə,
Jaħan həlkili Uninguja itaet kılıdu» («Yar.» 49:10).

Təwrattiki «Qanun xərhə» deyən kitabta Musa pəyojəmbərmə xuning oja bexarət kılıduki, Israılınñ kəlgüsüda qoqum bir padixahı bolidu (17:14-20) wə padixah Yəhudadın qılıqu (33:7). Əmdi Israıl padixah tələp kılqanda Huda narazılığını bildürgən tursa, undakta Uningu padixahlılıq toqrisidiki əsliy wədilirininq nemə məksiti bar idi?».

Huda «batur həkimlər»ning dəwridə pəyojəmbər-həkimlər arkılık Israiloja «arkıda turup wasitilik yetəkqılık» kılqanıdi. Xundak yetəkqılık astida Uningu ular bilən tüzgən əhdidi boyiqə pəkət ular Əzığə itaetmən bolsila, U ular oja yetəkqi, koşqıloquqi wə daim bərikətligüqi boluxka kapalət bərgənidi. Əmdi U ularning Əzining xundak yetəkqılıkigə ixənməydiqənlərini aldin'ala obdan bilgəqə, əslidila ular oja bir padixah, təyinləxni iradə kılqanidi, dəp ixinimiz. Bırak Israıl hətta Uningu xu pilanıda bekitilgən wakitni kütmüyla, Uninguja tehimu ixənmigən əldə alındırap «Padixah bərgəysən!» dəp tələp kıldı. «1Sam.» 8:4-8də mundak hatırə bar: —

« Padixahlar «2» »

«U wakitta Israilning həmmə aksakalliri Ramahda jəm bolup Samuilning ķexioqa kelip uningoja: — Mana sən ķeriding, oqlulliring bolsa sening yolliringda yürməydi. Baxka əllərdə bołolandək üstimizgə həküm süridiojan bir padixah bekitkin, dedi.

Ularning «Üstimizgə həküm süridiojan bir padixah bekitkin» degini Samuilning kəngligə eoir kəldi. Samuil Pərwərdigar ola kılıwidı, Pərwərdigar Samuiloja: — Həlk sanga hərnemə eytsa ularoja կulaқ salojin; qunki ular seni əməs, bəlkı üstimizgə padixah bolmisun dəp Meni taxlidi. Mən ularni Misirdin qıçarojan kündin tartip bugünkü küngiqə ular xundaq ixlarnı kılıp, Meni taxlap baxka ilahılar ola ibadət kılıp kəlgən. Əmdi ular sanga həm xundaq kılıdu».

Bir ketim Əysə Məsih Hudanıng həlkı arısida talaq bərməslik kerək, dəp təlim bərgəndə, pərisiyələr Uningoja mundak bir soalı qoyidu: —«**Undakta, Musa pəyojəmbər nemə üqün Təwrat қanunida ər kixi əz ayilioqa talaq hetini bərsila andın uni կoyuwetixkə bolidu, dəp buyruqan?**»

U ularoja mundak jawab bərdi: — «**Tax yürəkliklərinin Musa pəyojəmbər ayallırınları talaq kilişkə ruhsət kılınan; lekin əlamənin baxlımında bundak əməs idi**» («Mat.» 19:7-8).

Biz muxu yərdə ohxax yolda «Nemixkə Huda əqli xundaq kilişni halimisa, Samuil arkılık Israil ola padixah təyinlidi?» dəp soriojan bolsak, u bəlkim ohxaxla «Tax yürəkliklərin təpəylidin Samuil pəyojəmbər silergə bir padixah təyinlidi» dəp jawab berixi mumkin bolatti.

Biz həqqaqan «Mana, bu ixlarnı toluk qüixinimiz» deyəlməymiz. Lekin bizdə xuningoja kılqə guman yokki, Hudanıng tüp məksət-pilani ahirida ularoja birləbir həkikiy padixahını, yəni Əz Səz-Kalami bolojan Əysə Məsihni padixah süpitidə təyinləxtin ibarət idi. Wə gağı wakitlarda Huda bəzi padixahlarda kəlgüsidi ki həkikiy mənggü padixahını kərsitidiojan «bəxarətlik tarix» yaki «bəxarətlik kiyapətlər»ni bizgə қaldurojan. Məsilən Dawut: —

- (1) Bəyt-Ləhəmdə tuşıldı.
- (2) Kəmbəqəl, orni təwən ailidə qong boldi.
- (3) U padıqı idi.
- (4) U pəyojəmbər idi.
- (5) Gərqə u «padixah» dəp məsih kiliñoran bolsimu, u əz həlkı, jümlidin həkümdar təripidin qətkə ķekildi. Lekin qətkə ķekiliñoran waqtılarda Huda uningoja kəp «muhlislar»ni bərgən. Xu qaodimu u «yat əllər» təripidin izzət-hərmətkə sazawər boldi.
- (6) Azab-okubətlər arkılık andın əz həlkining məəlubiyyətləri bilən u «padixah», «Israilning pada bakkuqisi» dəp etirap kiliñoran, xan-xərəpkə erixkən.

Sulayman danalığında wə rawaj tapkınidə wə Həzəkiya padixah iman-etikadi arkılık Israilning düxmini Asuriyəning üstidin qəlibə ķazançınidimə bizgə Məsihni kərsitidiojan «bəxarətlik obraz»larnı қaldurojan. Okurmən hatirlərni okuqanda əzi baxka xundaq obraslarnı kərələydi, dəp ixinimiz.

« Padixahlar «2» »

Yolidin yanoqan pəyəqəmbər («1Pad.» 13-bab)

Hudaning mundak namsız hizmətkarioqa tapxuroqan sirlik əmrigə bəlkim həyran kəliximiz mümkün: — «**Qünki Pərvərdigar Əz səzini yətküzüp manga buyrup: Sən ya nan yemə ya su iqmə, baroqan yolung bilən kaytip kəlmə, — degən, dedi.**»

Əmrining birinci kismini rosul Pawlusning sezləri arkilik qüxinimiz bəlkı toqridur: — «**Etikədsizlər bilən bir boyunturukka qetilip təngsizlikdə bolmanglar; qünki həkkaniyyət wə kabibilik otturısında əndaqmu ortaklıq bolsun? Yoruklukning ərəngələlək bilən əndaq həmrəhlikı bolsun?**» («2Kor.» 6:14). Bəyt-əldə nemə yorukluk bolaltı? — qünki Huda nemixə ularning butpərəslilikinə üstügə Əz həkümini jakarlaxkə baxkə bir yurttiki adəmni əwətixi kerək?

Əmrining ikinci kisi sirlıkraktrur — «**Baroqan yolung bilən kaytip kəlmə**» degərning nema əhəmiyyəti bar? Muxu soaloqa toluk jawab berimiz deyelməymiz; pəkət xuni baykaymımız, Israilning «qel-bayawanda kezix» wakıtlırıda Huda ularını yetəkliginidə bir ketimmu kəyniqə mangduroğunu yok. Wə biz bolsaq «Mukəddəs Rohta mengix» imzada (məsilən «Gal.» 5:16) rohiy jəhəttin heqkaqan «kəlgən yol bilən yenip mangojinimiz» yok, Qünki Hudaning yollarında hərbir ix hərdaim yepyengidur («2Kor.» 5:17ni kerüng). Həq bolmioğunda, Huda bizgə nemə kərsətmə tapxursa qüxənsəkmə, qüxənmisəkmə ada kilişimiz lazımlı.

Bəyt-əldiki «keri pəyəqəmbər» həlikə namsız pəyəqəmbərnı qakırıb: «**Mən həm səndək bir pəyəqəmbərdurmən; wə bir pərixtə Pərvərdigarning səzini manga yətküzüp: — uningoja nan yegürüp, su iıküzungili əzüng bilən eyüngə yandurup kəl, dedi**» dəp uningoja yalojan gəp kilişini Hudaning adimininq gumanını dərhal əzələk idi. Bəyt-əldə turoqan bu «keri pəyəqəmbər» ning rohiy əhwali əndaq idi? Nemixə u Bəyt-əldə xunqə uzun turupmu xu yərdiki butpərəslik toopruluk heqkəndək əyiblik bexarət yətküzmişəndə?! Undak adəməgə iixinixning nemə hajiti? Hudaning əmrliyi bir-birigə zit bolamdu?

Əmdi u nemixə uning bilən kaytip kətti? Yalçınluğınım? Birsə uni həkikiy pəyəqəmbər dəp bilip hərmitini kilişini üçünmü? Yaki pəkət aqlıq yaki ussuzluğınım? (u xu künü bəlkim az degəndə 25 kilometr yol mangojanı).

U xu «keri pəyəqəmbər» bilən kaytkanda əzığə tapxoyuruləqan əmrining ikki kisi mövhiblilik kıldı. U həm «yəp-iqtı» həm «kəlgən yol bilən kayttı».

Bu «keri pəyəqəmbər» gə nemə türkə bolğanlıqı üstidə tohtılıxning anqə hajiti yok. Bu türkələrinin nemə boluxidin kət'iynəzər ular həsəthorluq wə əyəqəbə - həsrətni (nemixə Huda bu bexarətni yətküzükə meni ixlətmigən, degəndək) eż iqiğə aloqan bolsa kerək. Wə ahir berip Huda dərwəkə uni ixlitidu — uning bexarəti əzini wə mehmənni uyatka qaldurıdu.

Bu ixlarda bizgə nisbətən addiy leqir sawaklar bardur: —

(1) Hudaning yollarında yaki əmrliridə heqkəndək zitlik bolmayıdu wə heqkaqan bolmayıdu. U hərdaim hər əhwalda oxhax; Uning yolları hərdaim birhildür. Uning allikəqan roxən ayan kilişən wəhəylirigə maslaxmaydiqan hərkəndək «bexarət», təlim yaki muzakirini dərhal qatka kəkix kerək. Həmmidin üstün turidiqan wəhəyi bolsa mukəddəs yazmilar, əlwəttə.

« Padixahlar «2» »

(2) Huda bizgə məlum bexarət yaki xəhsiy wəzipini ayan kılıqan bolsa (muxu namsız bəndigə ayan kılıqandək), birinqidin bu bexarət Uningdin kəlgənlikini jəzmləxtürümüz zərür (mukəddəs yazmilarning yoruklukı bilən sürüxtürüp); ikkinqi, jəzmləxtürgəndin keyin uni ada kılıqıq hərkəndək adəm yaki hərkəndək ix səwəbidin uni կoldin berip köymaslıkımız, uningdin onqojumu, solojumu keyip kətməslikimiz kerək.

Bu wəkə toorluluk bəlkim yənə ahirkı bir soal boluxi mumkin. Pəkət bir wahlik tamak üçünla, Hudaning jazası nemixkə xunqə eojir bolidu? Xübhisizki, jawab Huda bizgə eojir məs'uliyətni, məsilən, xu yərdikidək Əz səz-kalamını məlum bir padixaḥka wə xundakla pütkül bir əlgə yətküzüxnı tapxuroqan bolsa, lekin həwərqining Uning əmrini anglimiojan birər yeri bolsa, U keç wakıtlarda uni roxən jazalimisa bolmaydu. Xundak kilmisa, U yətküzgən həwər angliquqların nəziridə suslaxkən bolidu.

Iliyas pəyəqəmbərning Hərəb teojoja bolqan səpiri («1Pad.» 19-bab)

Iliyas pəyəqəmbər nemixkə Hərəb teojoja («Hudaning teojoja») uzun səpər kıldı? Xu yərdə yüz bərgən ixlarnı kəndək qüxəndürələyimiz?

Buni qüxinix üçün Iliyas pəyəqəmbərning Hərəb teojoja kılıqan səpiridin burunkı ixlarnı əsləp etəyi. Iliyas pəyəqəmbər Israfilni towioja oyojitiwetilsən dəp, iman-ixənqlik dua kılıxi bilən Huda üq yerim yil asmannı yamoqur berixtin tohtitip koyqanidi. Andin Hudaning oti asmandın qıvkəndə, həlk kərənuxtə towa kılıp Baal (ular əslı qoqunojan but)ning «pəyəqəmbər»lirini əltürüwetidu (18-bab). Əmma hanix Yizəbəl yənə Iliyakə, sening kallangni almisam, dəp həwər əwətip təhdit salidu. Xübhisizki, Iliyas Ahəb padixaḥ towa kılıqandu, dəp oyliojan yaki həq bolmiojanda, həlk Yizəbəlning muxundaq təhditigə karxilik kərsitip, uningoja yol koymas, dəp ümid kılatti. Hudaning küq-kudriti xunqə roxən ayan kılınojan turukluk, həlk kəndakmu yənilə xunqə passip, yənilə xunqə nomussız korkunqak bolidu? Uni dəhəxətlik birhil yalquzluq besiwaldi. U zadi nemə dəp bu həlk üçün japa tartıp, nəqqə yil dua-tilawət kılıp kəlgən? U həlkni towaqə kəltürüxkə dawamlik intilsə nemə payda?!

Uning küqlük iradisi sunduruldu. Gərqə u əslidə nəqqə yil Yizəbəl hanix aloja sürüwatkan butpərəslikkə korkmay iman-ixənqi bilən karxilik kərsətən bolsimu, u hazır zor aqqik rohiy azabta bolup, uningdin əzini qaqrudi. Uning səpirining mənzili Hərəb, yəni Sinay teoji idi (19:7-8). Xu yərdə Huda Musa pəyəqəmbərgə ayan bolup uningoja Təwrat ənənəsinə tapxurup Israfil bilən əhdisini tüzgəndi. Iliyasning məksətləri toorluluk pəkət pərəz kılalaymınız; lekin Hudaning uning bu uzun səpirigə yol koyqanlığını, xundakla səpər üçün möjizə bilən uni ənənəvi təxəllüs kərəmətini kərimiz (19:8). Əmdi pikrimiz xuki, Iliyasning tüp məksətləri Israfilning Hudaning həlkə boluxka «tuqulqan» jayqa, yəni Huda Musa arkılık əslidə ular bilən əhdə tütüp ularnı «Mening həlkim» dəp bekətkən jayqa kəytmaqçı idi. U tolımı tənglikdə, Hudadin Əz həlkining qıvkünləxkənlikı toorluluk «Həlkinqning bu nəqqə yüz yillik tarihining zadi nemə mewisi bar?» dəp sorimakçı bolidu. «Bu həlkning kəbihlikigə kənar! Muddia-məksətliring məəşlup bolmidim? Həmmimiz ümid kılıp kəlgən xərəplik mənzil kəni? Sən: — **«Həyatım bilən əsəm kılımənki, pütkül yər yüzü Mening xan-xəripim bilən əsəm kəlinidül!»** dəp wədə kılıqanidingoju! («Qəl.» 14:21). Kəni, bu xan-xərəp kəyərdə?!...».

Iliyasning pəyəqəmbərlik hizmitidiki türktikilərini uning Hudaning soalişa bolqan jawabida kərimiz (14-ayət): **«Samawi əxunlarning Sərdarı bolqan Huda Pərvərdigar üçün zor otluk muhəbbət bilən həsət kıldı. Qünki Israillar Sening əhdəngni taxlap əkərbağlırlarıngı yikitip,**

« Padixahlar «2» »

Sening pəyqəmbərliringni қılıq bilən eltürdi. Mən, yaloquz mənla қaldım wə ular mening jenimni alojili kəstləwatidu. Bir insanning Huda üçün kızıjin boluxi uluq ixtur. Buningda otluk muhəbbət həm birhil həsat bar — demək, insanlarning Hudadin baxxa ilahılarqa ibadət қılıxioja qidimay, xən-xərəpni Uningdin baxxa hərkəndək xəhskə birixkə boローン kərəlməslikтур. Huda Əzining jamaitiga xundak bir rohta boローン adəmlərni bərgəy! Xundak türətkilər adəmni kəydüridü: — «**Sening eyünggə boローン otluk muhəbbətim əzümni qulojiwaldi**» («Yh.» 2:17). Lekin Hudaning xan-xəripi üçün kəygən kixi baxkilarqa nisbatən keprək sinaklaroja uqrixi mumkin — uning kızıqinlikı pəkət ez ixini bilgən kixi bilən selixturqanda əzığə keprək scallarnı koyuxka həydiyyə. Pəkət u Hudaning danalığı həm ixənqlikigə mutlək ixənmisə, bəlkim əzini xübəhə wə tənglikkə qəktürüp koyuxi mumkin. Iliyas payoşambar wə Qəmüldürgüqi Yəhyaning nuroqun ohxayıqan yərlirining boluxi ajəb ixtur. İkkisinin ahirdə xübəhigə qəmüp ketixi bu ohxax yərliridin biridur («Mat.» 17:10-13, «Luka» 1:17, «Mal.» 4:5, 6ni kərung).

Əməliyəttə Iliyas uzundin buyan hərip-qarqıojinidin Pərvərdigarə (14-ayəttə) səmimiyyətən jawab bərməydu «**Mən, yaloquz mənla қaldım wə ular mening jenimni alojili kəstləwatidu**». Əməliyəttə Iliyasning az degəndimə Hudaşa sadik boローン yənə yüz bir kixi tooqruluk həwiri bar idi («1Pad.» 17:4ni kərung — xu yərdə Obadiya Pərvərdigarning pəyqəmbərliridin yüzünü elip padixahdin yoxurup koyoşanlıki tiləqə elinidü (bu yüz pəyqəmbər Əzığə ohxax jasərtlik bilən Hudaning həwirini jakarlıqan bolmisi, ular Baal degən butğa qoşunup tizlanmioşanlar idi). Huda bir'azdin keyin Iliyasning hata kəzkarixini tehimu tüzütüp koyidü.

Biz birinqidin baykaymizki, Iliyas Hərəbkə yətkəndə «ojarə kirdi». «Ojar» ibraniy tilida «**axu ojar**» deyiliidü. Demək, u ojar tonux bir jay idi. Yəhudiy əlimilar («rabbi»lar) bu ojarnı Huda Musa pəyqəmbərnəng aliddin etüp ketiwetip, xan-xəripining bir kışmini uningoja ayan қılıx üçün Musani yoxurup koyoşan jay idi, dəp karaytti («Mis.» 33:21-22ni kərung). Biz bu karaxxə orunluk dəp kayilmız.

Lekin Hudaning Iliyashə degini wə kərsətkənləri Musa pəyqəmbərgə kərsətkənlirigə ohxax əməs idi. Huda Iliyasni ojarnıng aqzıja qikixkə buyrup: «**Mən etüp ketimən**» dedi. Musanıng Sinay teoğıda turoqan waqtidikigə ohxax, Iliyastimu birnəqqə həywətlik ixlar yüz bərdi — dəhəxətlik xamal, yər təwrəx wə ot Iliyasning kəz aliddin etti. Lekin Hudaning həzuri bu üq hädisining həqkaysisida əməs idi. Andin «**boxķina, mulayim bir awaz anglandi**» wə Iliyas Pərvərdigarning bu awazında hazır boluxını bildi.

Huda Iliyastin «**Bu yərdə nemə kılısən?**» dəp soraydu. U dad-pəryadlırını təküp beridü. Biz yukirida eytkinimizdək, uning dad-pəryadlırı toqrisida eytkənləri toluk toqra bolup kətmisi, lekin Huda uni əyibliməydi, bəlkı uningoja kəytip berip hizmitini dawam қılıxka orun basarlarnı bəlgiləxxəkə buyruydu. Iliyasning Hudaning jazalırını elip berix hizmitigə Yəhū wə Həzaəlni, pəyqəmbərlilik hizmitigə Elixani orun basarlar, dəp bekitip «məsih қılıx»ı kerək bolidü. Andin Huda uningoja, əməliyəttə sən yaloquz əməs, Israil iqidə Manga sadik boローン yənə yəttə ming adəm bar, dəydu.

Iliyas əslidə Hudadin «əlsəm» dəp tilidi. Huda bizning dua-tiləklirimizni daim dəl soriojinimizdək ijabet kılmaslıkı əməliyəttə bəhtimizdur. AHIRIDA Huda Iliyas pəyqəmbərnı Əzığə tirik haldə elip kətti!

« Padixahlar «2» »

Əmdi xamal, yər təwrəx, ot wə **«boxkina, mulayim bir awaz»** wə Hudaning jawabi toqrluluk nemə dəymiz? Xübəhsizki, ular Iliyaska (wə bizgə) az degəndimu üç mühüm sawaknı egitix üçün berilidü: —

(a) Bizning izdiginimiz baxka birsiningkigə ohxax bolajan kəqürmix (Iliyas Musa pəyəqəmbərninq kəqürmixigə ohxax bolajan kəqürmixni izdigəndək) əməs, bəlkı Hudaning Əzi boluxi kerək. Iliyas əslidə Israilni towioğa kaltürük üçün iman-ixənq arkılık asmandın ot qübürgənidi. Israil tehiqə towa kilmiojanidi. Əmdi Iliyas ularning həkikiy haldə towa kılıxi üçün Huda Əz küq-kudritini tehimu həywətlik wə dəhəxətlik haldə kersətmisə bolmaydu, dəp oylıqanlıqıqa ixinimiz. Lekin Huda Əzinining ting, xiwirlapmu, hətta yoxurun haldə ixiliyələydiqanlıqını kərsətti. Bu ixlar iqida Huda Iliyastın soriqan yoxurun bir soal bar: «Mening yollirimdin razimusən? Manga həkikiy ixənəmsən?»

(ə) Gahı wakitlarda əzimizni pütükül dunyada yaloquz (həqkim manga ohxax dərdlik əməs; həqkim menin halimoja yetəlməydu yaki meni qüxənməydu) dəp həs kılıxımız mümkün. Əməliyət undak əməs. Həlbuki, Huda gahı wakitlarda etikadimizni taw lax üçün bu həvərni bizgə enik kərsətməydu yaki bizgə ohxax dərdaxlar bilən uqraxturmayıdu.

(b) Huda həywətlik yaki karamət ixlarda boluxi natayın. Bırak bu kündərədə kəp adəmlər xundak oylayıdu. Buning bilən ular atalmix «pəyəqəmbərlər», «rosullar» yaki «məjizə yaratkuşular» təripidin asanla aldinip ketidü. Wə biz əz dəvrümüzək ilərni oyojıtix üçün kerək bolojini karamət ixlar wə məjizilərdür, dəp oylisak hatalaxkan boluxımız mümkün; Hudaning baxka yolları bar, məsilən Həzərət və Yəhə arkılık asta yürgüzülgən «oyojıtix jazalırı» bilən yaki **«boxkina, mulayim bir awaz»** bilən ixliximə mumkin.

«Pəyəqəmbərni urux» («1Pad.» 20-bab)

Bu babta bir pəyəqəmbərning həvərni asılık kıləqan Ahəb padixahka yətküzüx üçün, əqlitə bir tədbirni ixlətkənlilik hatırılınidü. Biz bu yerdə həvərning ezi üstidə əməs (okurmən uning mazmununu ezi qüxinələydu), bəlkı adamning bexini kətəruxi mümkün bolajan həvərni yətküzüx tədbiri üstidə tohilimiz. Məsildə ikki soal bar: —

(a) Həvər nemixkə xundak kan ekitix usul bilən yətküzülxü kerək? Yəni, həvər yətküzgən pəyəqəmbər nemixkə baxka pəyəqəmbər təripidin uruluxi kerək?

(ə) Nemixkə uni uruxni rət kıləqan pəyəqəmbər xunqə eçir jazaqə uqrıqan? Munasiwətlik ayətlər (35-38) təwəndikidək: —

«Pəyəqəmbərlərning xagirtlirining biri Pərvərdigarning buyrukı bilən yənə birigə: Səndin etünimən, meni uroqın, dedi. Lekin u adəm uni uroqılı unimi. Xuning bilən u uningoja: — Sən Pərvərdigarning səzini anglimiqininq üçün mana bu yərdin kətkiningdə bir xir seni boqup əltüridi, — dedi. U uning yenidin qıkkanda, uningoja bir xir uqrəp uni əltürdi.

Andin keyin u yənə bir adəmni tepip uningoja: Səndin etünimən, meni uroqın, dedi. U adəm uni əttik urup zəhmiləndürdi. Andin pəyəqəmbər berip əz kiyapitini əzgərtip, kezlini tengik bilən tengip yol boyida padixaḥını kütüp turdi» (35-38).

« Padixahlar «2» »

(a) Həwər yətküzgən pəyojəmbər nemixkə baxka pəyojəmbər təripidin uruluxi kerək?

Birinqidin, Ahəb padixahdək jahıl wə kaj adəmning dikkətini tartix üçün, tolimu alahidə bir usul kerək idi. Keyin, Rəb Əysə ohxax səwəbtin kaj Israillarnı oyoqitix wə oylandurux üçün kəp həkikətlərni təmsil bilən eğitətti. Bırak Hudanıng xundak yolda Əz həlkini biwasitə azablaydiojan ixni buyruxi intayın az uqrayıdiojan ixtur. Dərwəkə, Təwratta Huda Musa pəyojəmbər arkılık həlkigə əzигə gül qəktürük yaki matəm bildürүүk üçün əzini kesixni mən'i kılıqan («Law.» 19:28). Bu yərdə yətküzülgən həwərning tolimu eçir ikənlilikini təkitləx üçün, uni yətküzüx yolidə bir adəm yarilinixi kerak idi.

Addiy kılıp eytkanda, bu pəyojəmbərning yarilinixining əzi Ahəb padixahka «Sening itaətsizliking tüpəylidin kəp Israillar ohxaxla yaridar bolup, ziyan tartidi» degəndək hawarnimu yətküzdi.

(ə) Yətküzgən pəyojəmbər nemixkə baxka pəyojəmbər təripidin uruluxi kerək? wə (b) nemixkə uni uruxni rət kılıqan pəyojəmbər xunqə eçir jazaşa uqrıqan?

Hərkəndək adəm əz-əzinə uruxi intayın təs ix, əlwəttə. Əgər pəyojəmbər addiy bir puğradın «Meni ur» dəp tələp kılıqan bolsa, u («kona əhdə» dərvidə) bundak əqlitə buyrukning həkikətən Hudanıng iradisi ikənlilikini əkəndək bilətti? Lekin baxka bir pəyojəmbər bolsa bu ixning Hudanıng iradisi ikənlilikini kərələydiqan boluxi kerək idi. Birinqi adəmning rət kiliçining nətijisi xırning uni yırtıp əltürüxi yənə bu həwərning tori barlığını təkitləydü. Məlum bir əlning həyat-mamat ixliri birsinin kalamoja itaət kiliçka ziq baqlanoqan əhwalda, Hudanıng bəndilirli Hudanıng səz-kalamoja itaət kiliçni əz ihtiyyaridiki bir ix dəp əkarisa kət'iy bolmayıdu. Muxu yərdə Ahəb padixahning Bən-Hədad degən bu rəzil adəmni կoyuwetixi dəl muxundak bir əhwal idı; bu Israilning əksimti bilən ziq baqlinixlik. Xu məzgildə Hudanıng jazalırı xunqə roxən kılıqan wakıtlarda, Uning muddia-məksətlərini tosux intayın eçir hətərlik bir ixtur. Bolupmu Uning həküm-jazalırı yər yüzidə axkarilinidiqan künlərdə, Uning səz-kalamını obdan bilix wə Uning qəza itaət kiliç insanning bırdınbir bıhatər baxpanahı bolidu.

«U ata-bowiliri arisida uhlidi» (1:21, 2:10, 11:21, 11:43 wə baxka yərlərdə)

— «Təbirlər»ni kərüng.